

TEST: 2619#01#Y14#01QIYABI

Test	2619#01#Y14#01qiyabi
Fənn	2619 - Mühasibat (maliyyə) uçotu
Təsviri	[Təsviri]
Müəllif	Administrator P.V.
Testlərin vaxtı	80 dəqiqə
Suala vaxt	0 Saniyə
Növ	İmtahan
Maksimal faiz	500
Keçid balı	160 (32 %)
Suallardan	500
Bölmələr	25
Bölmələri qarışdırmaq	☒
Köçürməyə qadağa	☒
Ancaq irəli	☐
Son variant	☒

BÖLMƏ: 01#01

Ad	01#01
Suallardan	22
Maksimal faiz	22
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	2 %

Sual: Təsərrüfat uçotunun hansı növlərini tanıyırsınız? (Çəki: 1)

- ☐ Cari (gündəlik), maliyyə, operativ uçot;
☒ Operativ, statistik və mühasibat uçotu;
☐ Statistik, idarəetmə və normativ uçot;
☐ Mühasibat, operativ və maliyyə uçot;
☐ Maliyyə və statistik.

Sual: Mühasibat uçotunda hansı ölçülərdən istifadə edilir? (Çəki: 1)

- ☐ Natural;
☐ Əmək;

- ☐ Pul;
 - ☒ Natural, əmək, pul;
 - ☐ Əmək, pul.
-

Sual: Mühasibat informasiyasının faydalılığı hansı əlamətlərlə xarakterizə olunur? (Çəki: 1)

- ☐ Vaxtlı-vaxtında və düzgün olması;
 - ☐ Dəyərli və şəffaf olması;
 - ☒ Dəyərli, etibarlı və dürüst olması
 - ☐ Etibarlı, dürüst olması;
 - ☐ Düzgün və qənaətcil olması.
-

Sual: Müəssisə fəaliyyəti və onun əmlak vəziyyəti haqqında tam və etibarlı informasiyanın formalaşması aşağıdakı uçotun vəzifəsidir: (Çəki: 1)

- ☐ Operativ;
 - ☒ Mühasibat;
 - ☐ Statistik;
 - ☐ Operativ və statistik;
 - ☐ Operativ və mühasibat.
-

Sual: Bazar münasibətləri şəraitində mühasibat informasiyalarından istifadə edənləri açıqla (Çəki: 1)

- ☒ Daxili və xarici istifadə edənlər
 - ☐ Bilavasitə idarəetmədə iştirak edən şəxslər
 - ☐ Təşkilatda işləməyən ancaq onun maliyyə fəaliyyətində bir başa maraqlı olan şəxslər
 - ☐ Bilavasitə təşkilatda işləməyən, ancaq onun və digər maliyyə institutlarının dolayı marağı olan şəxslər
 - ☐ Müəssisə və təşkilat rəhbərləri
-

Sual: Təsərrüfat uçotu özündə nələri əks etdirir? (Çəki: 1)

- ☐ Uçotun operativ-texniki və statistika növlərini
 - ☐ Uçotun operativ-texniki və mühasibat növlərini
 - ☒ Uçotun operativ-texniki, statistika və mühasibat növlərini
 - ☐ Uçotun statistika və operativ-texniki növlərini
 - ☐ Uçotun mühasibat və statistika növlərini
-

Sual: Mühasibat uçotunda istifadə olunan hansı ölçülər müxtəlif uçot obyektlərinin ölçülməsini təmin edir? (Çəki: 1)

- ☐ Əmək
 - ☐ Natural
 - ☒ Pul (dəyər)
 - ☐ Natural və əmək
 - ☐ Pul və natural
-

Sual: Mühasibat uçotunda hansı ölçü ümumiləşdirici ölçü hesab edilir? (Çəki: 1)

- ☐ Natural
 - ☐ Əmək
 - ☒ Pul
 - ☐ Natural, əmək
 - ☐ Əmək, natural
-

Sual: Yazılı uçotun meydana gəlməsinin əsas şərtləri hansılardır? (Çəki: 1)

- ☐ subyektlərin təsərrüfat fəaliyyəti
 - ☒ yazı və hesab
 - ☐ qanunvericiliyin mövcud olması
 - ☐ yazı
 - ☐ hesab
-

Sual: Mühasibat uçotunun əsas metodları hansılardır? (Çəki: 1)

- ☒ inventarlaşma
 - ☐ kontokorrent
 - ☐ maddi məsuliyyət
 - ☐ təftiş
 - ☐ biznes
-

Sual: Qədim Misirdə ilk uçot daşıyıcısı nə olmuşdur? (Çəki: 1)

- ☒ papirus
 - ☐ gil lövhələr
 - ☐ heyvan dərisi
 - ☐ ağaç parçaları
 - ☐ kağız
-

Sual: Qədim dünyanın hansı ölkəsində ilk dəfə hesabdarlıq qanunvericiliyi meydana gəlmişdir? (Çəki: 1)

- ☐ Misirdə
 - ☐ İranda
 - ☒ Vaviloniyada
 - ☐ Yunanıstanda
 - ☐ İraqda
-

Sual: İlk dəfə abak hesablama cihazı harada yaranmışdır? (Çəki: 1)

- ☐ Qədim Misirdə
 - ☐ İranda
 - ☒ Qədim Yunanıstanda
 - ☐ İraqda
 - ☐ Vavilonda
-

Sual: İlk dəfə olaraq, hansı ölkədə hesabatə mühüm əhəmiyyət verilmişdir? (Çəki: 1)

- ☐ Mirsirdə
 - ☐ Yunanıstanda
 - ☒ Romada
 - ☐ İranda
 - ☐ İraqda
-

Sual: İlk dəfə olaraq ikitərəfli mühasibatı praktikada kim tətbiq etmişdir? (Çəki: 1)

- ☐ Paçoli
 - ☒ Kotruli
 - ☐ Mançini
 - ☐ Kordano
 - ☐ Qotlib
-

Sual: "İkitərəfli mühasibat" terminini ilk dəfə kim tətbiq etmişdir? (Çəki: 1)

- ☐ Talyente
 - ☒ Paçoli
 - ☐ Kotruli
 - ☐ Kardano
 - ☐ Mançini
-

Sual: İtalyan uçotunda ilk dəfə olaraq hesabı kim sintetik və analitik hesablara bölmüşdür? (Çəki: 1)

- ☒ Qaratti
 - ☐ kardano
 - ☐ Paçoli
 - ☐ Mançini
 - ☐ kotruli
-

Sual: Hesabdarlığın ingilis forması aşağıdakı registrləri özündə birləşdirir: (Çəki: 1)

- ☒ memoriol-order və Baş kitab
 - ☐ jurnal-order və baş kitab
 - ☐ üçsütunlu jurnal, Baş kitab
 - ☐ memoril-order, jurnal-order
 - ☐ düzgün cavabı yoxdur
-

Sual: Kalkulyasiya hansı tip təsərrüfatlarda meydana gəlmişdir? (Çəki: 1)

- ☒ monastırlarda
 - ☐ mülkədar təsərrüfatlarında
 - ☐ ticarətdə
 - ☐ tikintidə
 - ☐ düzgün cavabı yoxdur
-

Sual: Mülkədar təsərrüfatlarında uçotun əsas obyektini kimi nə çıxış edirdi? (Çəki: 1)

- ☐ əmlak

- ☐ əşyalar
- ☒ insanlar
- ☐ əmlak və əşyalar
- ☐ düzgün cavabı yoxdur

Sual: Mülkədar uçotunun əsas registrlərinə nə aiddir? (Çəki: 1)

- ☒ baş kitab (kitablar)
- ☐ xüsusi dəftərlər
- ☐ tabellər
- ☐ kartoçkalar
- ☐ düzgün cavabı yoxdur

Sual: Topdanticarətdə malların uçotu zamanı hansı metodlardan istifadə olunur? (Çəki: 1)

- ☒ partiya
- ☐ dəyər
- ☐ qalıq
- ☐ partiya və dəyər
- ☐ dəyər və qalıq

BÖLMƏ: 01#02

Ad	01#02
Suallardan	12
Maksimal faiz	12
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	2 %

Sual: Təsərrüfat uçotu nə deməkdir? (Çəki: 1)

- ☐ Təsərrüfat uçotu – təşkilatın fəaliyyətinə nəzarət üsuludur;
- ☐ Təsərrüfat uçotu – müəssisənin idarə edilməsi funksiyalarından biridir
- ☒ Təsərrüfat uçotu – təsərrüfat faktları və hadisələrinə nəzarət və onların idarə edilməsi məqsədilə onların müşahidə edilməsi, ölçülməsi və qeydiyyatı sistemidir;
- ☐ Təsərrüfat uçotu – maddi istehsal prosesinin müşahidə ölçü və qeyd olunma sistemidir;
- ☐ Təsərrüfat uçotu – iqtisadi qanunların hərəkətinin real təzahürü vasitəsidir.

Sual: Mühasibat uçotu hansı vəzifələri yerinə yetirir? (Çəki: 1)

- ☐ İnformasiyaların toplanılması, qeydiyyatı və ümumiləşdirilməsi;
- ☐ İnformasiyaların ilkin uçot sənədlərində, mühasibat uçotu registrlərində və mühasibat hesabatlarında qeydiyyatı;
- ☒ İnformasiya, nəzarət və analitik vəzifələr;
- ☐ Biznes dili;
- ☐ Nəzarət və analitik vəzifələr.

Sual: Mühasibat uçotunun əsas növlərini sadalayın: (Çəki: 1)

- ☒ Maliyyə, idarəetmə, vergi;
 - ☐ Operativ, statistik, ekoloji;
 - ☐ Strateji, taktiki, operativ;
 - ☐ Təsərrüfatdaxili, kənar;
 - ☐ Statistik, vergi, taktiki.
-

Sual: Mühasibat uçotunun əsas mərhələləri nədə təzahür olunur? (Çəki: 1)

- ☐ Hesablarda və uçot registrlərində əldə edilmiş məlumatların təsnifləşdirilməsi və ümumiləşdirilməsində;
 - ☐ İlkin məlumatların və hesabat göstəricilərinin formalaşmasında;
 - ☐ Əldə edilmiş məlumatların informasiya şəklində formalaşmasında və iqtisadi qərarların qəbulunda;
 - ☐ Hesabat göstəricilərinin formalaşması, bu göstəricilərin təhlili və iqtisadi qərarların qəbulunda.
 - ☒ İlkin məlumatların formalaşmasında, hesablarda və uçot registrlərində ilkin məlumatların təsnifləşdirilməsində və ümumiləşdirilməsində, hesabat göstəricilərinin formalaşmasında, iqtisadi qərarların qəbulu və təhlilində;
-

Sual: Müəssisənin fəaliyyətinin fasiləsizliyi dedikdə nə başa düşülür? (Çəki: 1)

- ☒ Müəssisə öz fəaliyyətini gələcəkdə də davam etdirəcək və onun ləğv olunması nəzərdə tutulmur;
 - ☐ "Müəssisəni imkansızlıq və iflasa uğramaq" təhlükəsi gözləmir;
 - ☐ Müəssisənin proqnozlaşdırılan maliyyə vəziyyəti sabitdir;
 - ☐ Müəssisənin cari və investisiya fəaliyyətini qorumaq üçün zəruri sayılan aktivlərin maliyyələşmə mənbələri mövcuddur
 - ☐ Müəssisənin öz öhdəliklərini ödəməsi üçün imkanları vardır.
-

Sual: Mühasibat uçotunun aparılması qarşısında qoyulan əsas tələblər hansılardır? (Çəki: 1)

- ☐ Qəbul edilmiş uçot siyasətinə və vəsaitlərin və öhdəliklərin, həmçinin təsərrüfat əməliyyatlarının manatla aparılmasına il ərzində mütləq riayət olunması;
 - ☐ Mühasibat uçotu, hesabat ili ərzində fasiləsiz ikili qeyd üsulu ilə aparılır;
 - ☒ Uçot siyasətinin gözlənilməsi, ikili yazılış üsulu ilə uçotun fasiləsizliyi, müəssisənin mülkiyyətinin və cari məsrəflərin ayrıca uçotu, hesabatın valyutasının manatla aparılması;
 - ☐ Müəssisənin əmlakının uçotunun başqa hüquqi şəxslərdən ayrıca aparılması, inventarlaşmanın nəticələrinin mühasibat uçotu hesablarında vaxtında əks etdirilməsi;
 - ☐ Təsərrüfat fəaliyyətinə operativ rəhbərlik və nəzarət üçün uçotun vaxtında aparılması, dəqiqliyi və obyektivliyi.
-

Sual: Bazar münasibətlərinə keçid mərhələsində mühasibat uçotunun qarşısında duran əsas vəzifələr hansılardır? (Çəki: 1)

- ☐ Daxili və kənar istifadəçilərin mühasibat hesabatı informasiyaları ilə təmin edilməsi;

- ☒ İnformasiyanın formalaşması, təmin olunması, mənfi halların vaxtında aradan qaldırılması, təsərrüfatdaxili ehtiyatların vaxtında aşkara çıxarılması və müəssisənin fəaliyyətinin nəticələrinin cari dövrdə və gələcəkdə proqnozlaşdırılması;
 - ☐ Maksimum mənfəət əldə etmək məqsədilə bazarda rəqabətə yardım göstərilməsi;
 - ☐ Hesabat dövrlərində müəssisənin fəaliyyətinə nəzarət etmək üçün tam və dürüst məlumatların formalaşması;
 - ☐ Təsərrüfat subyektinin fəaliyyətinin maliyyə nəticəsinin müəyyən olunması.
-

Sual: Mühasibat uçotunun əsas prinsiplərini göstərin; (Çəki: 1)

- ☐ Obyektivlik, hesablamlar, varislik, dövrilik
 - ☐ İkitərəfli yazılış, ziddiyyətin olmaması, vaxtında qeydiyyat
 - ☒ Muxtariyyət, ikili yazılış, pul ölçüsü, hesablama, ehtiyatlılıq
 - ☐ Vaxtında qeydiyyat, tamlıq, etibarlılıq;
 - ☐ Etibarlılıq və ardıcılıq.
-

Sual: Təşkilatın idarə olunması sistemində uçot hansı funksiyaları yerinə yetirir? (Çəki: 1)

- ☒ İdarəetməni, informasiya ilə təmin etmək
 - ☐ İdarəetmə qərarının seçilməsi və qəbul edilməsini
 - ☐ Tənzimlənmənin operativliyini və nəzarətin aparılmasını
 - ☐ İdarəetmədə əsas olan məsuliyyət mərkəzinin təyin olunmasını
 - ☐ İdarəetmədə uçotun analitikliyinin təmin olunmasını
-

Sual: Mühasibat informasiyalarından istifadədə kimlər daha maraqlı tərəf hesab edilir? (Çəki: 1)

- ☒ Mülkiyyətçilər
 - ☐ Birjalar
 - ☐ Statistika orqanları
 - ☐ Məhsatçılar
 - ☐ Məhsalçılar
-

Sual: Aşağıda göstərilən hansı xüsusiyyətlər mühasibat uçotunun fərqləndirici xüsusiyyəti hesab edilir? (Çəki: 1)

- ☒ Bütün təsərrüfat əməliyyatlarının mütləq sənədləşdirilməsi
 - ☐ İstehsal – texniki xarakterli əməliyyatlarının seçmə sənədləşdirilməsi
 - ☐ Kütləvi müşahidə
 - ☐ Əmtəə-material dəyərlilərinin hərəkətinin sənədləşdirilməsi
 - ☐ Pul vəsaitlərinin hərəkətinin sənədləşdirilməsi
-

Sual: İdarəetmə sistemində mühasibat uçotu aşağıdakı hansı funksiyaları yerinə yetirir? (Çəki: 1)

- ☐ Planlaşma və tənzimləmə
- ☐ Nəzarət-təftiş
- ☒ Maliyyə-təsərrüfat fəaliyyətinin idarəolunmasının informasiya təminatı

- ☐ Tənzimləmə
- ☐ Təftiş – nəzarət

BÖLMƏ: 02#01

Ad	02#01
Suallardan	9
Maksimal faiz	9
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	2 %

Sual: Hazır məhsul və yenidən satılmaq üçün nəzərdə tutulan mallar aktivlərin hansı qrupuna aiddir? (Çəki: 1)

- ☒ Dövriyyə aktivlərinə;
- ☐ Qeyri-maddi aktivlərə;
- ☐ Əsas vəsaitlərə;
- ☐ Hesablaşmada olan vəsaitlərə;
- ☐ Əsas və dövriyyə aktivlərinə.

Sual: Müəssisənin aktivləri əmələgəlmə mənbələrinə görə necə qruplaşdırılır? (Çəki: 1)

- ☒ Xüsusi və cəlb edilmiş ;
- ☐ Kapital və ehtiyatlar, borc öhdəlikləri;
- ☐ Hesablaşmalar üzrə öhdəliklər, borclar və bank kreditləri;
- ☐ Fondlar, ehtiyatlar, mənfəət, məqsədli maliyyələşmə və daxil olmalar;
- ☐ Xüsusi kapital və sair passivlər.

Sual: Müəssisənin vəsaitləri əmələgəlmə mənbələrinə görə necə qruplaşdırılır? (Çəki: 1)

- ☒ Xüsusi və cəlb edilmiş kapital
- ☐ Kapital və ehtiyatlar, borc öhdəlikləri;
- ☐ Hesablaşmalar üzrə öhdəliklər, borclar və bank kreditləri
- ☐ Fondlar, ehtiyatlar, mənfəət, məqsədli maliyyələşmə və daxil olmalar;
- ☐ Xüsusi kapital və sair passivlər

Sual: Mühasibat uçotunun metodu dedikdə nə başa düşülür? (Çəki: 1)

- ☒ Mühasibat uçotu obyektlərinin əks etdirilməsinin üsul və qaydalarının məcmusudur;
 - ☐ Mühasibat uçotunun predmetinin tərkib hissəsi;
 - ☐ Müəssisə əmlakının ümumiləşdirilməsi metodu;
 - ☐ Təsərrüfat proseslərinin öyrənilmə qaydası;
 - ☐ Mühasibat uçotu predmetinin öyrənilmə qaydası.
-

Sual: Mühasibat uçotunun predmetinə nələr daxildir: (Çəki: 1)

- ☐ Təşkilatın təsərrüfat fəaliyyəti
- ☐ Təşkilatın əmlakı və onların yaranma mənbələri
- ☒ Nəzərdə tutulan planların (tapşırıqların) yerinə yetirilməsi məqsədilə təşkilatın pulla ifadə olunan əmlakının, onların mənbələrinin, təsərrüfat əməliyyatlarının və fəaliyyət nəticələrinin tərkib və yerləşməsinə görə lazım olan vəsaitin məcmuu
- ☐ Məhsul istehsalına çəkilən və onlarla bağlı olan məsrəflər
- ☐ Təsərrüfat əməliyyatları

Sual: Dövriyyə vəsaitlərinin tərkibinə nələr daxildir? (Çəki: 1)

- ☐ Bir ildən çox xidmət edən əşyalar
- ☐ Minimum əmək haqqının 100 qat dəyərindən çox olan əşyalar
- ☐ Dəyərindən asılı olmayaraq bir ildən az xidmət edən əşyalar
- ☒ Ehtiyatlar, debitor borcları, maliyyə qoyuluşları, pul vəsaitləri və s. dövriyyə aktivləri
- ☐ Debitor borcları və pul vəsaitləri

Sual: Təşkilatın aktivlərinin qüvvədə olan təsnifatını açıqla: (Çəki: 1)

- ☐ Əsas və dövriyyə vəsaitləri
- ☒ Dövriyyədən kənar və dövriyyə aktivləri
- ☐ İstehsal və tədavül sferasında olan əşyalar (əmək əşyaları, bitməmiş istehsal, məhsul, pul vəsaiti, hesablaşmalarda olan vəsaitlər)
- ☐ Dövriyyə vəsaitləri
- ☐ Əmtəə və materiallar

Sual: Təşkilatın əmlakları hansı mənbələr hesabına formalaşır? (Çəki: 1)

- ☐ Pul vəsaitini cəlb etməklə
- ☐ Kapital cəlb etməklə
- ☒ Xüsusi kapital və hüquqi və fiziki şəxslər qarşısında öhdəliklərlə
- ☐ Nizamnamə kapitalı – formalaşdırmaqla
- ☐ Bank kreditləri almaqla

Sual: Təşkilatın dövriyyə aktivlərinin tərkibini açıqla: (Çəki: 1)

- ☐ Əsas vəsaitlər, qeyri-maddi aktivlər, uzunmüddətli maliyyə qoyuluşları
- ☐ Əsas vəsaitlər, kapital qoyuluşu, əmtəə-material ehtiyatları, debitor borcları
- ☒ Əmtəə-material ehtiyatları, debitor borcları, qısamüddətli maliyyə qoyuluşları, pul vəsaitləri
- ☐ Əmtəə-material ehtiyatları, kapital qoyuluşu
- ☐ Əsas vəsaitlər, debitor borcları

BÖLMƏ: 02#02

Ad	02#02
Suallardan	9
Maksimal faiz	9
Sualları qarışdırmaq	

Sual: Mühasibat uçotunun obyektinə nələr aiddir? (Çəki: 1)

- ☐ Müəssisənin və onun bölmələrinin təsərrüfat fəaliyyəti;
- ☐ İqtisadi resurslar onların, ayrı-ayrı növləri;
- ☐ Təsərrüfat əməliyyatları və onların nəticələri: təchizat, istehsal, satış və maliyyə nəticələri;
- ☒ Müəssisənin aktivləri, kapitalları, öhdəlikləri və onun fəaliyyəti prosesində həyata keçirilən təsərrüfat əməliyyatları;
- ☐ Müəssisənin əmlakının formalaşması mənbələri.

Sual: Mühasibat uçotunun predmeti dedikdə nəyi başa düşürsünüz? (Çəki: 1)

- ☐ Müəssisənin təsərrüfat fəaliyyəti;
- ☐ Müəssisənin əmlakı və onun əmələgəlmə mənbələri;
- ☒ Tərkibi, yerləşməsi və əmələgəlmə mənbələri üzrə əmlakın məcmusu, təsərrüfat prosesləri və onların nəticələri;
- ☐ Məhsulun istehsalı və satışına çəkilən xərclər;
- ☐ Təchizat, istehsal və satış sferasında baş verən təsərrüfat əməliyyatları.

Sual: Borc vəsait mənbələrinə nələr aiddir? (Çəki: 1)

- ☐ Əsas, pul və qarışıq;
- ☐ Qeyri-maddi aktivlər, dövriyyə aktivləri, azqiymətli və tezköhnələn əşyalar;
- ☒ Əsas və dövriyyə aktivləri; yayındırılmış vəsaitləri, pul vəsaitləri; qeyri-maddi və maliyyə aktivləri; hesablaşmalarda olan vəsaitlər;
- ☐ Yayındırılmış dövriyyə və maliyyə aktivləri;
- ☐ Qeyri-maddi və maliyyə aktivləri, hesablaşmalarda olan vəsaitlər.

Sual: Əmək vasitələri və əmək əşyaları bunlardır (Çəki: 1)

- ☐ Tədavüldə olan vəsaitlər;
- ☒ İstehsalda olan vəsaitlər və əşyalar;
- ☐ Tədavül əşyaları;
- ☐ Nizamnamə kapitalı;
- ☐ Əlavə kapital;

Sual: Mühasibat uçotu metodunun daha dolğun anlayışını verin (Çəki: 1)

- ☐ Mühasibat uçotunun düzgün aparılması üsullarının məcmusudur;
- ☐ Aktivlərin, kapitalın, öhdəliklərin və təsərrüfat əməliyyatlarının balans ümumiləşdirilməsidir;
- ☐ Onun predmetinin dərkətmə üsuludur;
- ☒ Mühasibat uçotu predmetinin sənədləşmə, inventarlaşma, balans, qiymət, kalkulyasiya, hesablar sistemi, ikili qeyd üsulu və müəssisənin hesabatı vasitəsilə dərk edilməsinin üsulları sistemidir;
- ☐ Hesablar sistemi və ikili yazılış vasitəsilə mühasibat uçotunun aparılması.

Sual: Mühasibat uçotunun metodunun əsas elementləri hansılardır? (Çəki: 1)

- ☐ Hesablar sistemi və ikili yazılış üsulu, balans və hesabat;
- ☐ Sənədləşmə, inventarlaşma, qiymətləndirmə və kalkulyasiya;
- ☐ Balans və hesabat, sənədləşmə və inventarlaşma, ikili yazılış üsulu;
- ☒ Sənədləşmə, inventarlaşma, qiymətləndirmə, kalkulyasiya, hesablar sistemi və ikili yazılış, balans və hesabat;
- ☐ Hesablar sistemi və ikili yazılış üsulu, sənədləşmə və inventarlaşma.

Sual: Təşkilatın xüsusi kapitalının tərkibini açıqla: (Çəki: 1)

- ☒ Nizamnamə kapitalı, əlavə kapital, bölüşdürülməyən mənfəət, ehtiyat kapitalı, məqsədli maliyyələşmə
- ☐ Kreditorlar, borclar və cari kreditor borcları
- ☐ Məqsədli maliyyələşmələr, kredit və borclar
- ☐ Borclar, ehtiyat kapitalı, məqsədli maliyyələşmə
- ☐ Kapital qoyuluşları, cari kreditor borcları

Sual: Mühasibat uçotunun metodunun bir sıra iqtisad elmlər üçün ümumi olan hansı elementlərindən istifadə edilir? (Çəki: 1)

- ☐ Balans, ikitərəfli yazılış
- ☐ Qiymətləndirmə, balans, hesablar sistemi
- ☒ Qiymətləndirmə, balans, kalkulyasiya etmə, inventarlaşma
- ☐ Sənədləşmə, inventarlaşma
- ☐ Balans və kalkulyasiya etmə

Sual: Təşkilatın qeyri-dövriyyə aktivlərinin tərkibini açıqla: (Çəki: 1)

- ☒ Əsas vəsaitlər, qeyri-maddi aktivlər, kapital qoyuluşu, uzunmüddətli maliyyə qoyuluşları
- ☐ Əsas vəsaitlər, kapital qoyuluşu, debitor borcları
- ☐ Əmtəə-material ehtiyatları, debitor borcları, pul vəsaitləri, qısamüddətli maliyyə qoyuluşları
- ☐ Əmtəə, məhsul, pul vəsaitləri
- ☐ Kapital qoyuluşu və uzunmüddətli maliyyə qoyuluşları

BÖLMƏ: 03#01

Ad	03#01
Suallardan	12
Maksimal faiz	12
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	2 %

Sual: Balansın aktivində qruplaşdırılmış şəkildə əks etdirilir (Çəki: 1)

- ☒ Əmlak və hüquqlar

- ☐ Aktivlərin yaranması
 - ☐ Təsərrüfat prosesləri
 - ☐ Təsərrüfat fəaliyyətinin nəticələri
 - ☐ Borc vəsaitləri
-

Sual: Mühasibat balansı neçə bölmədən ibarətdir? (Çəki: 1)

- ☐ Dörd bölmədən
 - ☐ İki bölmə aktivdə və üç bölmə passivdə
 - ☒ Cəmi beş bölmədən (iki bölmə aktivdə, üç bölmə passivdə)
 - ☐ Üç bölmə aktivdə
 - ☐ Üç bölmə və üç bölmə passivdə
-

Sual: Mühasibat balansında göstərilən bərabərlikdən hansıları mütləqdir? (Çəki: 1)

- ☐ II və I bölmələrin yekunlarının bərabərliyi
 - ☐ Aktivin I və passivin I bölmələrinin yekunlarının bərabərliyi
 - ☒ Balansın aktiv və passivinin yekunlarının bərabərliyi (balansın valyutası)
 - ☐ Balansın aktivinin III və IV bölmələrinin yekunlarının bərabərliyi
 - ☐ Aktivin I və passivin II bölmələrinin yekunlarının bərabərliyi
-

Sual: Qalıq balansı müəssisə aktivlərini əks etdirir: (Çəki: 1)

- ☒ Hesabat dövrünün sonuna;
 - ☐ Ləğv tarixinə;
 - ☐ Hesabat ilinin qurtarmasına 2 ay qalmış;
 - ☐ Fəaliyyətin əvvəlinə;
 - ☐ Fəaliyyətin sonuna.
-

Sual: Ləğvetmə balansı nə zaman tərtib edilir? (Çəki: 1)

- ☐ Əgər müəssisə müflisləşmə həddindədirsə;
 - ☐ Bir müəssisənin bir neçə müstəqil müəssisəyə bölünməsi zamanı;
 - ☒ Müəssisənin ləğv olunma dövründən başlayaraq;
 - ☐ Hesabat ilini yekunlaşdırmaq üçün;
 - ☐ Hesabat balansı tərtib edildikdə.
-

Sual: Dövriyyə aktivləri balansın hansı bölməsində göstərilir? (Çəki: 1)

- ☐ Balansın aktivinin I bölməsində
 - ☐ Balansın passivinin II bölməsində
 - ☒ Balansın aktivinin II bölməsində
 - ☐ Balansın passivinin I bölməsində
 - ☐ Balansın aktivinin III bölməsində
-

Sual: Debitor borcları balansın hansı bölməsində əks etdirilir? (Çəki: 1)

- ☐ Balansın aktivinin I bölməsində
- ☐ Balansın passivinin I bölməsində
- ☒ Balansın aktivinin II bölməsində

- ☐ Balansın passivinin II bölməsində
 - ☐ Balansın passivinin III bölməsində
-

Sual: Giriş balansı hansı məqsəddə tərtib olunur? (Çəki: 1)

- ☐ İlin axırında son nəticəni müəyyən etmək üçün
 - ☒ Yeni yaradılan və fəaliyyətdə olan təşkilatın yenidən təşkili zamanı
 - ☐ Fəaliyyətdə olan təşkilatın ləğv edilməsi zamanı
 - ☐ Təşkilatın maliyyə-təsərrüfat fəaliyyətinin planlaşdırılması üçün
 - ☐ Yeni fəaliyyətə başlayan təşkilat üçün
-

Sual: “Əsas vəsaitlərin amortizasiyası” və “Qeyri-maddi aktivlərin amortizasiyası” maddəsi olmayan balans necə adlanır (yeni 02,05 və ya 102, 112 №-li hesabları)? (Çəki: 1)

- ☐ Giriş balansı
 - ☐ Burutta balansı
 - ☐ Qəti balans
 - ☒ Netto balans
 - ☐ Giriş balansı
-

Sual: Mühasibat balansının tərəflərinin mənasını təyin etmək üçün hansı terminlərdən istifadə edilir? (Çəki: 1)

- ☐ Balansın maddə və bölmələrindən
 - ☒ Balansın aktiv və passivlərindən
 - ☐ Balansın valyuta bölmələrindən
 - ☐ Balansın yekun və nəticələrindən
 - ☐ Balansın aktiv və passivinin bərabərliyindən
-

Sual: Mühasibat balansında hansı bərabərlik gözlənilməlidir? (Çəki: 1)

- ☐ II və IV bölmələrin yekunlarının bərabərliyi
 - ☐ Aktivin I bölməsinin və passivin V bölməsinin yekunlarının bərabərliyi
 - ☒ Balansın aktiv və passiv yekunlarının (balans valyutasının) bərabərliyi
 - ☐ Balansın aktivinin II bölməsinin passivin IV bölməsinə bərabərliyi
 - ☐ Balansın passivinin II bölməsinin, aktiv hissəsinin II bölməsinə bərabərliyi
-

Sual: Balansın passivinin bölmələri nəyi ifadə edir? (Çəki: 1)

- ☒ Kapital və ehtiyatları, uzunmüddətli və qısa müddətli öhdəlikləri
 - ☐ Qısa və uzunmüddətli öhdəlikləri
 - ☐ Kapital və kreditor borclarını
 - ☐ Kapital və fondları
 - ☐ Kreditor borclarını
-

BÖLMƏ: 04#01

Ad

04#01

Suallardan

13



Sual: İkili yazılış üsulu hansı məqsədlər üçün istifadə edilir? (Çəki: 1)

- ☐ Uçot obyektlərinin qruplaşdırılması;
- ☒ Təsərrüfat əməliyyatlarını əks etdirmək;
- ☐ Mühasibat məlumatlarını ümumiləşdirmək;
- ☐ Hesabların müxabirələşməsinin düzgünlüyünü yoxlamaq;
- ☐ Hesabatların tərtibi məqsədi ilə.

Sual: İkili yazılış aşağıdakılar arasında əlaqəni təmin edir (Çəki: 1)

- ☐ Subhesablar və analitik hesablar;
- ☐ Subhesablar və balans;
- ☒ Hesablar;
- ☐ Hesablar və dövriyyə cədvəlləri;
- ☐ Hesablar və balans.

Sual: Aktiv hesabda yazılışın düzgün qaydasını müəyyənə bilərsiniz: (Çəki: 1)

- ☐ Aktiv hesabda ilk qalıq kreditə, artma debetə, azalma isə kreditə yazılır;
- ☐ Aktiv hesabda ilk qalıq kreditə, artma kreditə, azalma isə debetə yazılır;
- ☒ Aktiv hesabda ilk qalıq debetə, artma debetə, azalma isə kreditə yazılır;
- ☐ Aktiv hesabda ilk qalıq debetə, artma kreditə, azalma isə debetə yazılır;
- ☐ Aktiv hesablarda ilk qalıq kreditdə, artma debetdə, azalma isə kreditdə yazılır.

Sual: Aktiv hesablardakı son qalıq necə müəyyən olunur? (Çəki: 1)

- ☐ Kredit dövriyyəsindən debet dövriyyəsi çıxılmaqla;
- ☐ Debet dövriyyəsindən kredit dövriyyəsi çıxılmaqla;
- ☐ İlk qalıq üstəgəl debet dövriyyəsi, üstəgəl kredit dövriyyəsi;
- ☒ Debetdəki ilk qalığın üzərinə debet dövriyyəsi gəlinir və kredit dövriyyəsi çıxılır;
- ☐ İlk qalığın üzərinə kredit dövriyyəsini əlavə edib debet dövriyyəsini çıxmaq lazımdır.

Sual: Passiv hesablarda son qalıq necə müəyyən edilir? (Çəki: 1)

- ☒ İlk kredit qalığının üzərinə kredit dövriyyəsi gəlinir və debet dövriyyəsi çıxılır;
- ☐ İlk kredit qalığının üzərinə debet dövriyyəsi gəlinir və kredit dövriyyəsi çıxılır;
- ☐ Kredit dövriyyəsindən debet dövriyyəsi çıxılır;
- ☐ Debet dövriyyəsindən kredit dövriyyəsi çıxılır;
- ☐ İlk qalığın üzərinə debet dövriyyəsi əlavə edilir.

Sual: Hansı mühasibat yazılışı (provodka) mürəkkəb adlanır? (Çəki: 1)

- ☐ Debet üzrə bir hesab və kredit üzrə bir hesab;

- ☐ Debet üzrə iki hesab və kredit üzrə iki hesab;
 - ☒ Debet üzrə bir hesab və kredit üzrə iki hesab;
 - ☐ Debet üzrə üç hesab və kredit üzrə iki hesab;
 - ☐ Düzgün cavab yoxdur
-

Sual: Aktiv hesabın tam açıqlamasını açıqla: (Çəki: 1)

- ☐ Təşkilatın əmlakının uçotu üçün açılan hesab
 - ☐ Balansın aktiv maddələrinin hərəkəti üçün açılmış hesab
 - ☒ Təşkilatın əmlakının tərkib və yerləşməsinə görə uçotu üçün balansın aktiv maddələrinə açılmış hesab
 - ☐ Balansın aktiv hissəsinin birinci bölməsini uçota alan maddələri uçota almaq üçün açılmış hesab
 - ☐ Hesablar sistemində əmlak və digər dəyərlilərin uçotu üçün açılmış hesab
-

Sual: Passiv hesabların tam açıqlamasını açıqla: (Çəki: 1)

- ☐ Təşkilatın əmlakının əmələ gəlmə mənbələrini uçota alan hesab
 - ☐ Balansın passiv maddələrinin uçotu üçün açılmış hesab
 - ☒ Təşkilatın xüsusi kapital və öhdəliklərinin uçotu üçün açılmış hesab
 - ☐ Nizamnamə və digər kapitalların uçotunu aparmaq üçün açılmış hesab
 - ☐ Borc vəsaiti mənbələrinin uçotunu aparmaq üçün açılmış hesab
-

Sual: İkili yazılışın müəyyən edilməsini tam açıqla: (Çəki: 1)

- ☐ Təsərrüfat əməliyyatlarının mühasibat uçotunun hesablarında yazılış üsulu
 - ☐ Hər bir təsərrüfat əməliyyatının eyni vaxtda mühasibat uçotunun hesablarında yazılması üsulu
 - ☒ Təsərrüfat əməliyyatının eyni məbləqdə bir hesabın debetində digər hesabın kreditində əks etdirilməsi üsulu
 - ☐ Təsərrüfat əməliyyatının uçotda əks etdirilməsi üçün onların qruplaşdırılması üsulu
 - ☐ Hər bir əməliyyatın uçotda əks etdirilməsində xüsusi qeydiyyatın aparılması üsulu
-

Sual: Mühasibat yazılışı dedikdə nə başa düşülür? (Çəki: 1)

- ☐ Natural göstəricinin dəyər ifadəsində qiymətləndirilməsi
 - ☐ Hesabi hesablamanın aparılması
 - ☒ Hesabların müxəbirləşməsinin göstərilməsi
 - ☐ Zəruri göstəricilərin düzgün doldurulmasına nəzarət
 - ☐ Mühasibat yazılışlarının tərtib edilməsi
-

Sual: Aktiv hesablarda yazılışların düzgün aparılması qaydasını müəyyən et. (Çəki: 1)

- ☐ Aktiv hesablarda ilk qalıq kreditdə, artma debetdə, azalma isə kreditdə yazılır
- ☐ Aktiv hesablarda ilk qalıq kreditdə, artma kreditdə azalma isə debetdə yazılır
- ☒ Aktiv hesablarda ilk qalıq debetdə, artma debetdə azalma isə kreditdə yazılır
- ☐ Aktiv hesablarda ilk qalıq debetdə, artma kreditdə azalma isə debetdə yazılır

☐ Aktiv hesablarda ilk qalıq kreditdə azalma kreditdə artma isə debetdə yazılır

Sual: Mühasibat hesabları müəssisə və təşkilatların fəaliyyətində hansı rola malikdir? (Çəki: 1)

- ☐ Hesabat dövrü ərzində təsəttüfat əməliyyatları üzrə yekun məlumatlarını əks etdirmək üçün nəzərdə tutulması
- ☐ Hesabat dövründə təsərrüfat əməliyyatlarının cari əks etdirilməsi üçün nəzərdə tutulması
- ☒ Təsərrüfat əməliyyatlarının məlumatlarında əmlakın eyni göstəricilər üzrə qruplaşdırılması, cari əks etdirilməsi və onlar üzərində nəzarətin aparılması üçün nəzərdə tutulması
- ☐ Hesabın, analitik göstəricilərinin uçot üsulu olması
- ☐ Bütün məlumatlar haqda ümumiləşdirilmiş göstəricilərinin əldə edilməsi

Sual: Mühasibat uçotu hesablarının tam açıqlanmasını ver: (Çəki: 1)

- ☐ Hesab-əmlak, kapital və öhdəliklərin dəyişməsinin uçotunu aparan formadır
- ☒ Hesab-təsərrüfat vəsaitləri və onların mənbələrinin dəyişməsinin uçotu qaydasını göstərən üsuldur
- ☐ Mühasibat uçotunun hesabları-mühasibat uçotunun ayrı-ayrı obyektlərinin qruplaşdırılması, uçotu və nəzarəti üsuludur
- ☐ Mühasibat uçotunun hesabları-təsərrüfat əməliyyatlarının uçotda əks etdirilməsi üsuludur
- ☐ Mühasibat uçotunun hesabları-məlumatların müqaisə edilməsini təmin edən üsuludur

BÖLMƏ: 06#02

Ad	06#02
Suallardan	12
Maksimal faiz	12
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	2 %

Sual: Qiymətləndirmə hansı məqsəd üçün aparılır? (Çəki: 1)

- ☒ Əmlak və öhdəliklərin mühasibat uçotu və hesabatında əks etdirilməsi üçün;
- ☐ Əmlakının qiymətini müəyyən etmək üçün;
- ☐ Əmlakının satılması məqsədilə;
- ☐ Inventarlaşmanı həyata keçirmək məqsədilə
- ☐ Əmlakının qiymətini müəyyən etmək və satılması məqsədilə.

Sual: Mühasibat balansında əsas vəsaitlər, qeyri-maddi aktivlər, azqiymətli və tezköhnələn əşyalar hansı qiymətlə qiymətləndirilir? (Çəki: 1)

- ☐ Faktiki maya dəyərilə;
- ☐ Uçot qiyməti ilə;

- ☐ İlk dəyər;
 - ☐ Plan maya dəyəri ilə;
 - ☒ Qalıq dəyəri ilə.
-

Sual: Əsas vəsaitlər hansı qiymətlərlə qiymətləndirilir? (Çəki: 1)

- ☐ İlk;
 - ☐ Qalıq;
 - ☐ Bərpa və bazar;
 - ☐ Bazar və qalıq;
 - ☒ İlk, qalıq, bərpa.
-

Sual: Qeyri – maddi aktivlər balansda hansı qiymətlə qiymətləndirilir? (Çəki: 1)

- ☐ Həqiqi maya dəyəri ilə
 - ☐ Uçot qiyməti ilə
 - ☐ İlk dəyər
 - ☒ Qalıq dəyəri ilə
 - ☐ Bərpa dəyəri ilə
-

Sual: Alıcı və sifarişçilərin istehsal təşkilatları qarşısındakı borcunun qiymətləndirilməsi kimlər tərəfindən yerinə yetirilir? (Çəki: 1)

- ☐ Müəssisə rəhbəri
 - ☐ Baş mühasib
 - ☐ Menecer
 - ☐ Nəzarət edici orqanlar
 - ☒ Təşkilat və borclu arasında bağlanmış müqavilənin şərtləri
-

Sual: Hüquqi və fiziki şəxslər qarşısındakı öhdəliklər (kreditör borcları, bank kreditləri və borc vəsaitləri) uçot və hesabatda necə qiymətləndirilir? (Çəki: 1)

- ☐ Qalıq dəyəri ilə
 - ☐ Pərakəndə dəyər
 - ☐ Müqavilə qiyməti ilə
 - ☒ Alqı – satqı müqaviləsinin kredit müqaviləsinin və borcalma müqaviləsinin şərtlərinin müəyyən etdiyi məbləğlə
 - ☐ Topdan dəyər
-

Sual: Amortizasiya olunan əmlak mühasibat balansında necə əks etdirilir? (Çəki: 1)

- ☐ İlk dəyər
 - ☐ Müqavilə dəyəri ilə
 - ☒ Qalıq dəyəri ilə
 - ☐ Bərpa dəyəri ilə
 - ☐ Bazar dəyəri ilə
-

Sual: Azərbaycan Respublikasının ərazisində əmlak hansı valyuta ilə qiymətləndirilir? (Çəki: 1)

- ☐ Avro ilə;
- ☐ Rus rublu ilə;
- ☐ Dollar və rublla;
- ☐ ABŞ dolları ilə;
- ☒ Manatla.

Sual: Kalkulyasiyanın mənasını açıqla: (Çəki: 1)

- ☒ Kalkulyasiya ayrı-ayrı uçot obyektlərinin pul formasında dəyərinin hesablanması və eyni zamanda onların qiymətləndirilməsi üsulu
- ☐ Ayrı-ayrı uçot obyektlərinin pul formasında dəyərinin hesablanması üsulu
- ☐ Ayrı-ayrı mühasibat uçotu obyektlərinin qiymətləndirilməsi üsulu
- ☐ İstehsalın fəaliyyətinin qiymətləndirilməsi üsulu
- ☐ Mühasibat uçotunun ən mühüm elementi sayılan üsulu

Sual: Qiymətləndirmə hansı üsulla seçilir? (Çəki: 1)

- ☒ Mühasibat uçotu obyektindən asılı olaraq
- ☐ Təsərrüfat subyektinin maliyyə vəziyyətindən asılı olaraq
- ☐ Müəssisə rəhbərinin müstəqil seçdiyi üsuldən asılı olaraq
- ☐ İstifadə olunan xammalın xüsusi çəkisindən asılı olaraq
- ☐ Əmək haqqının maya dəyərində tutduğu xüsusi çəkidən asılı olaraq

Sual: Məhsulun maya dəyəri hansı proses nəticəsində müəyyən edilir: (Çəki: 1)

- ☐ İnventarizasiya aparmaq
- ☐ Qiymətləndirmə aparmaq
- ☒ Kalkulyasiya etmək
- ☐ Xüsusi hesablama aparmaq
- ☐ Uçot yazılışları aparmaq

Sual: Təşkilatın mülkiyyətinə daxil olan əmlakın qiymətləndirilməsi hansı normativ sənədlə tənzimlənir? (Çəki: 1)

- ☒ "Mühasibat uçotu haqqında" Qanunla
- ☐ Mühasibat uçotunun aparılmasına dair əsasnamə ilə
- ☐ "Əsas vəsaitlər" haqda Beynəlxalq Standartla
- ☐ "Torpaq, tikili və avadanlıqlar üzrə" milli standartla
- ☐ "Ehtiyatlar üzrə" 7 №-li milli standartla

BÖLMƏ: 09#01

Ad	09#01
Suallardan	23
Maksimal faiz	23
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	2 %

Sual: Müəssisənin pul vəsaitləri özlüyündə nə deməkdir? (Çəki: 1)

- ☐ Kassada və hesablaşma hesabında olan pulların məcmusu;
 - ☒ Kassada, bank hesablarında, yolda olan köçürmələrdə olan pulların məcmusu;
 - ☐ Bankdakı depozit və xüsusi hesablarda olan pulların məcmusu;
 - ☐ Çek kitabçalarında, yolda olan köçürmələrdə və pul sənədlərində olan pulların məcmusu;
 - ☐ Yolda olan köçürmələrdə və pul sənədlərində olan pulların məcmusu.
-

Sual: Müəssisənin kassasına daxil olan nağd pul vəsaitləri hansı sənədlərlə rəsmiləşdirilir? (Çəki: 1)

- ☐ Kassa məxaric orderləri ilə;
 - ☐ Kassa mədaxil orderinə əlavə olan qəbzə;
 - ☒ Kassa mədaxil orderləri ilə;
 - ☐ Kassa kitabından çıxarışla;
 - ☐ Hesablama-ödəmə cədvəlləri ilə.
-

Sual: Kassa əməliyyatlarının uçotu hansı uçot registrində aparılır? (Çəki: 1)

- ☐ Kartoçkada;
 - ☐ Jurnalda;
 - ☐ Mədaxil orderində;
 - ☒ Kassa kitabında;
 - ☐ Bank çıxarışında.
-

Sual: "Əmək haqqını ödəmək məqsədilə hesablaşma hesabından nağd pul alınmışdır" əməliyyatına necə mühasibat yazılışı verərsiniz? (Çəki: 1)

- ☐ Dt 70 Kt 51
 - ☐ Dt 70 Kt 50
 - ☒ Dt 50 Kt 51
 - ☐ Dt 51 Kt 70
 - ☐ Dt 50 Kt 70
-

Sual: Pul sənədlərinin uçotu hansı hesabda həyata keçirilir? (Çəki: 1)

- ☐ 57 "Yolda olan köçürmələr" hesabı;
 - ☐ 50 "Kassa" hesabı
 - ☐ 52 "Valyuta hesabı";
 - ☒ 56 "Pul sənədləri" hesabı;
 - ☐ 51 "Hesablaşma hesabı".
-

Sual: Göstərilən hansı hesablarda debitor borcu əks etdirilə bilməz? (Çəki: 1)

- ☐ 68 "Büdcə ilə hesablaşmalar" ;
- ☒ 87 "Əlavə kapital";
- ☐ 75 "Təsisçilərlə hesablaşmalar";

- ☐ 71 "Təhtəl hesab şəxslərlə hesablaşmalar";
 - ☐ 62 "Alıcılar və sifarişçilərlə hesablaşmalar".
-

Sual: Göstərilən hansı hesablarda kreditor borcu əks etdirilə bilməz? (Çəki: 1)

- ☐ 71 "Təhtəl hesab şəxslərlə hesablaşmalar";
 - ☐ 75 "Təsisçilərlə hesablaşmalar";
 - ☒ 29 "Gələcək dövrün xərcləri";
 - ☐ 46 "Qısamüddətli bank krediti";
 - ☐ 85 "Nizamnamə kapitalı".
-

Sual: 62 "Alıcılar və sifarişçilərlə hesablaşmalar" necə hesabdır? (Çəki: 1)

- ☐ Aktiv
 - ☐ Passiv
 - ☒ Aktiv-passiv
 - ☐ Material
 - ☐ Maliyyə
-

Sual: Mənfəətdən vergi hesablanmışdır; Aşağıdakılardan hansı müxabirələşmə düzgündür? (Çəki: 1)

- ☐ Dt 46 Kt 68
 - ☐ Dt 82 Kt 68
 - ☒ Dt 81 Kt 68
 - ☐ Dt 68 Kt 46
 - ☐ Dt 51 Kt 68
-

Sual: Müqaviləyə görə malsatana avans köçürülmüşdür; Aşağıdakı köçürmələrin hansı düzdür? (Çəki: 1)

- ☐ Dt 57 Kt 60
 - ☐ Dt 62 Kt 60
 - ☐ Dt 55 Kt 51
 - ☒ Dt 60 Kt 51
 - ☐ Dt 51 Kt 55
-

Sual: Bankdakı hesablaşma hesabından pul alınmışdır: (Çəki: 1)

- ☐ Dt 70 Kt 51
 - ☐ Dt 26 Kt 50
 - ☒ Dt 50 Kt 51
 - ☐ Dt 60 Kt 50
 - ☐ Dt 23 Kt 50
-

Sual: Materiallara və xidmətlərə görə malsatanların tədiyyə tələbnaməsi müəssisənin hesablaşma hesabından ödənilmişdir: (Çəki: 1)

- ☐ Dt 62 Kt 50
- ☐ Dt 92 Kt 51

- ☐ Dt 51 Kt 63
 - ☒ Dt 60 Kt 51
 - ☐ Dt 60 Kt 50
-

Sual: Büdcəyə vergi üzrə olan borc köçürülmüşdür: (Çəki: 1)

- ☐ Dt 67 Kt 50
 - ☐ Dt 92 Kt 51
 - ☐ Dt 51 Kt 63
 - ☒ Dt 68 Kt 51
 - ☐ Dt 60 Kt 50
-

Sual: Sosial sığorta və təminat orqanlarına olan borc köçürülmüşdür: (Çəki: 1)

- ☐ Dt 68 Kt 50
 - ☒ Dt 69 Kt 51
 - ☐ Dt 87 Kt 51
 - ☐ Dt 68 Kt 51
 - ☐ Dt 67 Kt 50
-

Sual: Bankın qısamüddətli ssudası üzrə borcu ödənilmişdir: (Çəki: 1)

- ☒ Dt 90 Kt 51
 - ☐ Dt 55 Kt 51
 - ☐ Dt 24 Kt 50
 - ☐ Dt 93 Kt 51
 - ☐ Dt 60 Kt 50
-

Sual: Kassadakı pul qalığı banka təhvil verilmişdir: (Çəki: 1)

- ☐ Dt 50 Kt 51
 - ☒ Dt 51 Kt 50
 - ☐ Dt 50 Kt 71
 - ☐ Dt 76 Kt 50
 - ☐ Dt 50 Kt 73
-

Sual: Yüklənmiş və satılmış məhsul, yerinə yetirilmiş iş və xidmətlərə görə hesablaşma hesabına daxil olmuşdur: (Çəki: 1)

- ☐ Dt 50 Kt 48
 - ☐ Dt 51 Kt 46
 - ☐ Dt 51 Kt 47
 - ☐ Dt 50 Kt 60
 - ☒ Dt 51 Kt 62
-

Sual: Bankdakı hesablaşma hesabına debitorlardan borcun ödənilməsi məqsədi ilə daxil olmuşdur: (Çəki: 1)

- ☒ Dt 51 Kt 76
- ☐ Dt 50 Kt 72

- ☐ Dt 50 Kt 63
 - ☐ Dt 76 Kt 51
 - ☐ Dt 26 Kt 76
-

Sual: Bankdakı hesablaşma hesabından kassaya nağd pul daxil olmuşdur: (Çəki: 1)

- ☐ Dt 51 Kt 50
 - ☐ Dt 50 Kt 46
 - ☒ Dt 50 Kt 51
 - ☐ Dt 51 Kt 46
 - ☐ Dt 46 Kt 51
-

Sual: Təhtəlhəşab şəxs tərəfindən alınmış avansın istifadə olunmayan məbləği təhvil verilmişdir: (Çəki: 1)

- ☐ Dt 51 Kt 60
 - ☒ Dt 50 Kt 71
 - ☐ Dt 50 Kt 70
 - ☐ Dt 51 Kt 73
 - ☐ Dt 50 Kt 51
-

Sual: Satılmış məhsul, material qiymətliləri və göstərilmiş xidmət üçün nağd qaydada alınmışdır: (Çəki: 1)

- ☐ Dt 51 Kt 48
 - ☒ Dt 50 Kt 46
 - ☐ Dt 51 Kt 47
 - ☐ Dt 50 Kt 60
 - ☐ Dt 51 Kt 62
-

Sual: Əmək haqqı, mükafat, müavinət nağd qaydada ödənilmişdir: (Çəki: 1)

- ☐ Dt 71 Kt 51
 - ☒ Dt 70 Kt 50
 - ☐ Dt 73 Kt 51
 - ☐ Dt 76 Kt 50
 - ☐ Dt 73 Kt 51
-

Sual: Təhtəl hesab şəxsə bank hesabından xarici valyuta ilə avans verilmişdir (Çəki: 1)

- ☐ dt 71 kt 51
 - ☐ dt 71 kt 55
 - ☒ dt 71 kt 52
 - ☐ dt 52 kt 71
 - ☐ dt 51 kt 71
-

BÖLMƏ: 10#01

Ad

10#01

Suallardan

22

Maksimal faiz	22
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	2 %

Sual: Malsatanlardan alınmış əsas vəsaitlər ilk dəyərlə hansı hesablarda qeydə alınır? (Çəki: 1)

- ☒ Dt 01 Kt 60
- ☐ Dt 01 Kt 08
- ☐ Dt 01 Kt 76
- ☐ Dt 08 Kt 60
- ☐ Dt 08 Kt 46

Sual: Əsas vəsait obyektlərinin istismara verilməsi mühasibat uçotu hesablarında aşağıdakı kimi öz əksini tapır: (Çəki: 1)

- ☐ Dt 01 Kt 26
- ☒ Dt 01 Kt 08
- ☐ Dt 26 Kt 08
- ☐ Dt 20 Kt 01
- ☐ Dt 01 Kt 85

Sual: Əsas vəsait obyektlərinin dəyəri tam ödənildikdən sonra onlara amortizasiya hesablanır mı? (Çəki: 1)

- ☐ Hesablanır
- ☐ Sürətli qaydada hesablanır
- ☒ Hesablanmır
- ☐ Aşağı ölçüdə hesablanır
- ☐ Mühasibin istəyindən asılı olaraq hesablanı bilər

Sual: Müxtəlif növ məhsulların istehsalı prosesində istifadə edilən əsas vəsaitlərin dəyərində görə amortizasiya ayırmaları hesablanmışdır (Çəki: 1)

- ☒ Dt 25 Kt 02
- ☐ Dt 01 Kt 02
- ☐ Dt 26 Kt 01
- ☐ Dt 20 Kt 01
- ☐ Dt 29 Kt 02

Sual: Əsas vəsaitlərin təmiri hansı növlərə bölünür? (Çəki: 1)

- ☐ Cari və əsaslı
- ☐ Əsaslı və orta
- ☐ Cari və orta
- ☒ Cari, orta və əsaslı
- ☐ Növlərə bölünmür

Sual: İxtisaslaşdırılmış müəssisə tərəfindən əsas vəsaitlərin təmirinə çəkilmiş hesabnamə akseptləşdirilmişdir; Mühasibat yazılışı verilir: (Çəki: 1)

- ☐ Dt 01 Kt 51
 - ☒ Dt 26 Kt 60
 - ☐ Dt 81 Kt 51
 - ☐ Dt 08 Kt 26
 - ☐ Dt 31 Kt 60
-

Sual: Daxil olmuş avadanlıqlar və onların gətirilməsi üçün tədiyyə tələbnaməsinin aksept edilməsi (Çəki: 1)

- ☐ Dt 08 Kt 60
 - ☐ Dt 08 Kt 51
 - ☒ Dt 07 Kt 60
 - ☐ Dt 07 Kt 08
 - ☐ Dt 86 Kt 08
-

Sual: Müəssisənin nizamnamə kapitalına qoyuluş kimi təsisçilərdən pay şəklində alınmış avadanlıqların dəyəri (Çəki: 1)

- ☐ Dt 08 Kt 60
 - ☒ Dt 07 Kt 75
 - ☐ Dt 75 Kt 08
 - ☐ Dt 85 Kt 08
 - ☐ Dt 85 Kt 51
-

Sual: Quraşdırmağa təhvil verilmiş və quraşdırılması başlanılmış avadanlıq obyektlərinin faktiki maya dəyəri silinmişdir: (Çəki: 1)

- ☐ Dt 07 Kt 60
 - ☒ Dt 08 Kt 07
 - ☐ Dt 08 Kt 09
 - ☐ Dt 85 Kt 85
 - ☐ Dt 85 Kt 75
-

Sual: Quraşdırılması tələb olunmayan daxil olmuş avadanlığa görə malsatanların tədiyyə tələbnaməsi aksept olunmuşdur: (Çəki: 1)

- ☐ Dt 01 Kt 62
 - ☐ Dt 08 Kt 60
 - ☐ Dt 01 Kt 07
 - ☒ Dt 08 Kt 60
 - ☐ Dt 08 Kt 76
-

Sual: Yerinə yetirilmiş tikinti-quraşdırma işləri üzrə tədiyyə tələbnaməsi aksept edilmişdir: (Çəki: 1)

- ☐ Dt 01 Kt 60
- ☐ Dt 60 Kt 76

- ☐ Dt 08 Kt 07
 - ☒ Dt 08 Kt 60
 - ☐ Dt 08 Kt 62
-

Sual: Tikinti-quraşdırma işləri üzrə müəssisənin əmək haqqı xərcləri əks etdirilmişdir: (Çəki: 1)

- ☐ Dt 70 Kt 01
 - ☐ Dt 01 Kt 70
 - ☐ Dt 70 Kt 08
 - ☒ Dt 08 Kt 70
 - ☐ Dt 76 Kt 70
-

Sual: İstimara verilən obyektlərin ilk dəyərinə daxil edilən məsrəflər: (Çəki: 1)

- ☐ Dt 08 Kt 01
 - ☐ Dt 08 Kt 62
 - ☒ Dt 01 Kt 08
 - ☐ Dt 01 Kt 76
 - ☐ Dt 76 Kt 08
-

Sual: Hesabat ayında kapital qoyuluşu qaydasında istismara verilən obyektlərin ilk dəyəri silinmişdir: (Çəki: 1)

- ☐ Dt 01 Kt 07
 - ☐ Dt 08 Kt 01
 - ☐ Dt 01 Kt 03
 - ☐ Dt 03 Kt 01
 - ☒ Dt 01 Kt 08
-

Sual: Müəssisənin nizamnamə fonduna təsisçilər tərəfindən pay şəklində qoyulmuş əsas vəsaitlərin razılaşdırılmış qiyməti: (Çəki: 1)

- ☐ Dt 01 Kt 08
 - ☐ Dt 08 Kt 76
 - ☒ Dt 01 Kt 75
 - ☐ Dt 85 Kt 01
 - ☐ Dt 85 Kt 08
-

Sual: Əsas istehsalatda olan əsas vəsait obyektlərinə amortizasiya (köhnəlmə) hesablanmışdır: (Çəki: 1)

- ☐ Dt 23 Kt 01
 - ☐ Dt 20 Kt 03
 - ☒ Dt 20 Kt 02
 - ☐ Dt 25 Kt 01
 - ☐ Dt 26 Kt 02
-

Sual: Inventarlaşma nəticəsində artıq gəlmiş (uçotda əks etdirilməmiş) əsas vəsaitlər hesablarda necə əks etdirilir? (Çəki: 1)

- ☒ Dt 01 Kt 80
 - ☐ Dt 01 Kt 87
 - ☐ Dt 01 Kt 86
 - ☐ Dt 01 Kt 47
 - ☐ Dt 01 Kt 88
-

Sual: Əsas vəsaitlərin ləğvi üzrə mənfəəti əks etdirən əməliyyatlara hansı mühasibat yazılışı verilir? (Çəki: 1)

- ☐ Dt 80 Kt 47
 - ☐ Dt 50 Kt 47
 - ☐ Dt 47 Kt 01
 - ☒ Dt 47 Kt 80
 - ☐ Dt 01 Kt 80
-

Sual: Qeyri-maddi aktivlər alındıqda necə qiymətləndirilir? (Çəki: 1)

- ☒ İlkin dəyərlə
 - ☐ Qalıq dəyərlə
 - ☐ Bazar qiymətilə
 - ☐ Müqavilə qiymətilə
 - ☐ Mühasibin mülahizəsinə görə
-

Sual: Hüquqi və fiziki şəxslərdən qeyri-maddi aktivlərin əldə edilməsi hesablarda hansı mühasibat yazılışı ilə əks etdirilir? (Çəki: 1)

- ☐ Dt 04 Kt 60, 76
 - ☒ Dt 08 Kt 60, 76
 - ☐ Dt 04 Kt 50, 51, 52
 - ☐ Dt 08 Kt 51, 52
 - ☐ Dt 08 Kt 80
-

Sual: Qeyri-maddi aktivlərə amortizasiya hesablandıqda hansı hesabda əks etdirilir? (Çəki: 1)

- ☐ 02 "Əsas vəsaitlərin köhnəlməsi (amortizasiyası)"
 - ☐ 04 "Qeyri-maddi aktivlər"
 - ☒ 05 "Qeyri-maddi aktivlərin amortizasiyası (köhnəlməsi)"
 - ☐ 06 "Uzunmüddətli maliyyə qoyuluşları"
 - ☐ 13 "ATƏ-nin köhnəlməsi"
-

Sual: Debet 01 "əsas vəsait", Kredit 07 "Quraşdırılacaq avadanlıqlar" – muhasibat yazılışı nə deməkdir? (Çəki: 1)

- ☐ avadanlığın istismara verilməsi;
 - ☒ avadanlığın quraşdırılmağa verilməsi;
 - ☐ avadanlığın təmirə verilməsi;
 - ☐ ləğv olunan avadanlığın silinməsi;
 - ☐ bütün cavablar düzgündür.
-

BÖLMƏ: 10#02

Ad	10#02
Suallardan	43
Maksimal faiz	43
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	2 %

Sual: "Əsas vəsaitlər" anlayışı nə deməkdir? (Çəki: 1)

- ☐ Məhsul istehsalı üçün nəzərdə tutulan əmək vasitələri;
- ☐ Bir ildən çox xidmət göstərən binalar, tikililər, iş maşınları və avadanlıqları, nəqliyyat vasitələri, istehsalat və təsərrüfat inventarları;
- ☐ Vahidinin dəyəri 100 manatdan yüksək olan əmək vasitələri;
- ☐ Məhsul istehsalında istifadə olunan dəyərindən asılı olmayaraq bir ildən yuxarı xidmət göstərən və gəlir gətirə bilən əmək vasitələri;
- ☒ Vahidinin dəyəri 100 manatdan yüksək və ömür müddəti bir ildən çox olan və gəlir gətirə bilən əmək vasitələri.

Sual: Əsas vəsaitlər hansı əlamətlər üzrə qruplaşdırılır? (Çəki: 1)

- ☐ Sahə əlamətlərinə və təyinatına görə;
- ☒ İstifadə dərəcəsinə, mülkiyyət hüququna, təyinatına və sahə əlamətlərinə görə;
- ☐ Təyinatına, istifadə dərəcəsinə və mülkiyyət hüququna görə;
- ☐ Sahə əlamətlərinə görə;
- ☐ Mülkiyyət hüququna görə.

Sual: Nizamnamə kapitalına qoyuluş qaydasında əsas vəsaitlərin təsisçilərdən daxil olması zamanı hansı mühasibat köçürməsi tərtib olunur? (Çəki: 1)

- ☐ Dt 75 Kt 80
- ☐ Dt 01 Kt 80
- ☒ Dt 01 Kt 75
- ☐ Dt 01 Kt 08
- ☐ Dt 01 Kt 85

Sual: Əsas vəsaitlərə amortizasiya hesablanması hansı üsulları var? (Çəki: 1)

- ☐ Xətti, azalan qalıq;
- ☐ Faydalı istifadə müddətindəki illərinin sayının cəminə uyğun olaraq dəyərin silinməsi;
- ☐ Məhsulun həcminə mütənasib olaraq dəyərin silinməsi;
- ☒ Xətti, azalan qalıq, istehsalın həcminə mütənasib olaraq dəyərin silinməsi, faydalı istifadə müddətindəki illərin sayının cəminə uyğun olaraq dəyərin silinməsi;
- ☐ Mühasibin istəyindən asılı olaraq digər üsullar.

Sual: Dt 26, Kt 02 mühasibat yazılışı nəyi göstərir? (Çəki: 1)

- ☐ Satın alınan əsas vəsaitlər üzrə amortizasiya hesablanması;
 - ☐ Ümumistehsalat təyinatlı əsas vəsaitlərə amortizasiya hesablanması;
 - ☐ Xidmətedici istehsalat təyinatlı əsas vəsaitlərə amortizasiya hesablanması;
 - ☒ Ümumtəsərrüfat təyinatlı əsas vəsaitlərə amortizasiya hesablanması;
 - ☐ Köməkçi sex təyinatlı əsas vəsaitlərə amortizasiya hesablanması.
-

Sual: Kapital qoyuluşları dedikdə nəyi başa düşürsünüz? (Çəki: 1)

- ☐ Səhmlərə qoyuluşlar;
 - ☐ Mal-material qiymətlilərə qoyuluşlar;
 - ☐ Dövriyyə aktivlərinə qoyuluşlar;
 - ☒ Dövriyyədən kənar aktivlərə qoyuluşlar;
 - ☐ Müəssisələrin hazırlığına məsrəflərə.
-

Sual: Tikinti-quraşdırma işlərinin podrat üsulu ilə aparılması zamanı onların dəyəri mühasibat uçotu hesablarında aşağıdakı kimi öz əksini tapır: (Çəki: 1)

- ☐ Dt 01 Kt 60
 - ☒ Dt 08 Kt 60
 - ☐ Dt 60 Kt 51
 - ☐ Dt 08 Kt 51
 - ☐ Dt 08 Kt 07
-

Sual: Ticarət təşkilatlarında əsas vəsait obyektləri amortizasiya hesablanması hansı hesablarda əks etdirilir? (Çəki: 1)

- ☐ Dt 02 Kt 44
 - ☐ Dt 20 Kt 02
 - ☐ Dt 43 Kt 02
 - ☒ Dt 44 Kt 02
 - ☐ Dt 25 Kt 02
-

Sual: Avadanlıqların boşaldılmasında çalışan işçilərə əmək haqqı hesablanmışdır; (Çəki: 1)

- ☐ Dt 70 Kt 08
 - ☐ Dt 08 Kt 73
 - ☒ Dt 07 Kt 70
 - ☐ Dt 70 Kt 85
 - ☐ Dt 85 Kt 70
-

Sual: Quraşdırılması başlanılmış avadanlıqların faktiki maya dəyəri silinmişdir: (Çəki: 1)

- ☐ Dt 01 Kt 07
 - ☒ Dt 08 Kt 07
 - ☐ Dt 01 Kt 08
 - ☐ Dt 08 Kt 01
 - ☐ Dt 08 Kt 76
-

Sual: Əvəzsiz alınmış istehsal təyinatlı obyektlərin dəyəri əks etdirilmişdir: (Çəki: 1)

- ☒ Dt01 Kt 87
 - ☐ Dt 01 Kt 88
 - ☐ Dt 85 Kt 01
 - ☐ Dt 85 Kt 75
 - ☐ Dt 01 Kt 03
-

Sual: Səbəbindən asılı olmayaraq xaric olmuş (satılma, silinmə, əvəzsiz verilmə, əskikgəlmə, təbii fəlakət və s.) əsas vəsait obyektinin ilk dəyəri silinir: (Çəki: 1)

- ☐ Dt 48 Kt 03
 - ☒ Dt 47 Kt 01
 - ☐ Dt 47 Kt 85
 - ☐ Dt 46 Kt 03
 - ☐ Dt 46 Kt 01
-

Sual: Əsas vəsaitlərin xaric olmasından olan mənfəət (gəlir): (Çəki: 1)

- ☐ Dt 48 Kt 81
 - ☒ Dt 47 Kt 80
 - ☐ Dt 46 Kt 80
 - ☐ Dt 80 Kt 47
 - ☐ Dt 80 Kt 01
-

Sual: Əsas vəsaitlərin satışı zamanı ƏDV-nin əks etdirilməsi: (Çəki: 1)

- ☐ Dt 68 Kt 01
 - ☐ Dt 48 Kt 68
 - ☒ Dt 47 Kt 68
 - ☐ Dt 68 Kt 03
 - ☐ Dt 47 Kt 85
-

Sual: İstismardan çıxmış əsas vəsait obyektləri üzrə köhnəlmə məbləği silinmişdir (Çəki: 1)

- ☐ Dt 01 Kt 02
 - ☐ Dt 02 Kt 01
 - ☐ Dt 03 Kt 48
 - ☐ Dt 03 Kt 47
 - ☒ Dt 02 Kt 47
-

Sual: Uzunmüddətli icarə nəticəsində alınmış və icarədarın xüsusi mülkiyyətinə verilmiş obyektlərin dəyəri: (Çəki: 1)

- ☐ Dt 08 Kt 09
 - ☐ Dt 01 Kt 85
 - ☒ Dt 01 Kt 03
 - ☐ Dt 03 Kt 97
 - ☐ Dt 97 Kt 01
-

Sual: İcarəyə götürülmüş obyektlər üzrə hesablanmış faiz məbləğləri: (Çəki: 1)

- ☐ Dt 80 Kt 09
 - ☐ Dt 81 Kt 03
 - ☐ Dt 97 Kt 03
 - ☐ Dt 01 Kt 03
 - ☒ Dt 81 Kt 97
-

Sual: Əsas vəsait obyektləri uzunmüddətli icarəyə verilmişdir: (Çəki: 1)

- ☐ Dt 01 Kt 97
 - ☐ Dt 03 Kt 47
 - ☒ Dt 09 Kt 47
 - ☐ Dt 47 Kt 01
 - ☐ Dt 01 Kt 48
-

Sual: Uzunmüddətli icarə müqaviləsinə əsasən hesablanmış faiz məbləğini əks etdirmək: (Çəki: 1)

- ☐ Dt 03 Kt 01
 - ☒ Dt 09 Kt 80
 - ☐ Dt 09 Kt 81
 - ☐ Dt 03 Kt 80
 - ☐ Dt 80 Kt 03
-

Sual: Satılmış əsas vəsaitlərə görə alıcıların borcu hansı hesablarda əks etdirilir? (Çəki: 1)

- ☐ Dt 60 Kt 47
 - ☒ Dt 76 Kt 47
 - ☐ Dt 71 Kt 47
 - ☐ Dt 62 Kt 47
 - ☐ Dt 78 Kt 47
-

Sual: Mülkiyyət hüququ saxlanılmaqla əsas vəsaitlərin cari icarəyə verilməsi icarəyə verənin hesabında hansı köçürmə ilə rəsmiləşdirilir? (Çəki: 1)

- ☐ Dt 01 Kt 03
 - ☒ Dt 01/1 Kt 01/2
 - ☐ Dt 01 Kt 02
 - ☐ Dt 01 Kt 85
 - ☐ Dt 01 Kt 80
-

Sual: İcarə haqqına görə icarəyə verən qarşısında borcların ödənilməsi üzrə icarədə hansı mühasibat köçürməsi tərtib olunur? (Çəki: 1)

- ☐ Dt 60 Kt 50
- ☐ Dt 76 Kt 50
- ☐ Dt 60 Kt 52
- ☒ Dt 76 Kt 51

☐ Dt 60 Kt 51

Sual: Yenidən qiymətləndirmə nəticəsində istehsal təyinatlı əsas vəsait obyektlərinin ilk dəyərinin artması hesablarda necə əks etdirilir? (Çəki: 1)

- ☐ Dt 01 Kt 47
 - ☐ Dt 03 Kt 87
 - ☒ Dt 01 Kt 87
 - ☐ Dt 08 Kt 87
 - ☐ Dt 01 Kt 85
-

Sual: İntinventarlaşma nəticəsində aşkar edilmiş əskikgəlmə obyektlərinin qalıq dəyərinin silinməsi hansı mühasibat yazılışı tərtib edilir? (Çəki: 1)

- ☐ Dt 47 Kt 01
 - ☐ Dt 02 Kt 47
 - ☐ Dt 47 Kt 47
 - ☒ Dt 84 Kt 47
 - ☐ Dt 73 Kt 01
-

Sual: Qeyri-maddi aktivlərə daha dolğun anlayış verin: (Çəki: 1)

- ☐ Pul ifadəsində qiyməti olan və gəlir gətirən obyektlərdir;
 - ☐ Uzun müddət istifadə edilən və gəlir gətirən obyektlərdir;
 - ☐ İdentifikasiyalasdırma xüsusiyyətinə malik olan və gəlir gətirə bilən obyektlərdir;
 - ☒ Uzun müddət istifadə edilən, fiziki xassəyə malik olmayan, pul ifadəsində qiyməti olan və gəlir gətirən obyektlərdir;
 - ☐ Bu müəssisənin təşkiati xərcləridir;
-

Sual: Qeyri-maddi aktivlərin tərkibinə nələr daxildir? (Çəki: 1)

- ☐ İntellektual mülkiyyət obyektləri üzərində olan hüquqlar, təşkilati xərclər;
 - ☐ İşgüzar reputasiya və təşkilati xərclər;
 - ☐ Müəssisənin işgüzar reputasiyası və intellektual obyektlər üzərində olan hüquqları;
 - ☒ Müəssisənin işgüzar reputasiyası və intellektual obyektlər üzərində olan hüquqları, əmlak hüquqları, təşkilati xərclər;
 - ☐ Patent, mal nişanları.
-

Sual: Qeyri-maddi aktivlərə hansı obyektlər aiddir? (Çəki: 1)

- ☐ İntellektual mülkiyyətin nəticələri;
 - ☐ Kompüterlər;
 - ☐ Gəlir gətirə bilmək qabiliyyəti olan aktivlər;
 - ☐ İntellektual mülkiyyətin nəticələrinə müstəsna hüquqlar;
 - ☒ Kompüter proqramları təminatı.
-

Sual: Qeyri-maddi aktivlər əsas vəsaitlərdən nə ilə fərqlənir? (Çəki: 1)

- ☐ Dəyərinə görə
- ☐ Xidmət müddətinə görə

- ☒ Maddi-əşya formasına malik olmamasına görə
 - ☐ Dəyərini məhsula keçirmə üsuluna görə
 - ☐ Əldə edilmə üsuluna görə
-

Sual: Qeyri-maddi aktivlərə amortizasiya hansı üsullarla hesablanır? (Çəki: 1)

- ☒ Xətti
 - ☐ Faydalı istifadə müddətindəki illərin sayının cəmi üzrə
 - ☐ Qalıq dəyəri üzrə
 - ☐ İki dəfə bərabər hissələrlə
 - ☐ Buraxılan məhsulun həcmindən asılı olaraq
-

Sual: Alıcıların onlara satılmış qeyri-maddi aktivlərə görə borcu uçotda əks etdirilir? (Çəki: 1)

- ☐ Dt 46 Kt 62
 - ☒ Dt 62 Kt 48
 - ☐ Dt 60 Kt 62
 - ☐ Dt 62 Kt 60
 - ☐ Dt 46 Kt 60
-

Sual: Qeyri-maddi aktiv obyektlərinin nizamnamə kapitalına qoyuluş qaydasında verilməsi zamanı uçotda hansı hesabda əks etdirilir? (Çəki: 1)

- ☐ 86 "Ehtiyat fondu"
 - ☐ 80 "Mənfəət və zərər"
 - ☐ 46 "Məhsul (iş, xidmət) satışı"
 - ☐ 48 "Sair aktivlərin satışı"
 - ☒ 85 "Nizamnamə kapitalı"
-

Sual: Qeyri-maddi aktivlərin əvəzsiz qaydada daxil olması zamanı hansı köçürmə tərtib edilir? (Çəki: 1)

- ☐ Dt 04 Kt 86
 - ☒ Dt 04 Kt 87/3
 - ☐ Dt 04 Kt 80
 - ☐ Dt 04 Kt 60
 - ☐ Dt 05 Kt 60
-

Sual: Qeyri-maddi aktivlər təsərrüfatdan çıxdıqda hansı köçürmə tərtib edilir? (Çəki: 1)

- ☐ Dt 47 Kt 04
 - ☐ Dt 20 Kt 05
 - ☐ Dt 48 Kt 05
 - ☒ Dt 48 Kt 04
 - ☐ Dt 05 Kt 47
-

Sual: Qeyri-maddi aktivlərin satışına hesablanan və yaxud daxil olan məbləğinə verilmiş hansı mühasibat yazılışı daha düzgündür? (Çəki: 1)

- ☐ Dt 51, 52 Kt 48
 - ☐ Dt 62, 76 Kt 48
 - ☒ Dt 76, 51 Kt 48
 - ☐ Dt 50 Kt 48
 - ☐ Dt 51, 52 Kt 04
-

Sual: Təsisçilərin müəssisənin nizamnamə kapitalına pay şəklində razılaşdırılmış ilk dəyərə qoyduğu qeyri-maddi aktivlərin mədaxil edilməsi: (Çəki: 1)

- ☐ Dt 05 Kt 85
 - ☐ Dt 04 Kt 01
 - ☒ Dt 04 Kt 75
 - ☐ Dt 05 Kt 20
 - ☐ Dt 05 Kt 20
-

Sual: İlk dəyəri ekspert yolu ilə müəyyənləşdirilmiş və əvəzsiz olaraq verilmiş qeyri-maddi aktivlərin mədaxil edilməsi: (Çəki: 1)

- ☐ Dt 04 Kt 83
 - ☒ Dt 04 Kt 88
 - ☐ Dt 05 Kt 85
 - ☐ Dt 05 Kt 87
 - ☐ Dt 04 Kt 96
-

Sual: Əsas istehsalatda istifadə olunan qeyri-maddi aktivlərə amortizasiya hesablanmışdır; (Çəki: 1)

- ☐ Dt 20 Kt 04
 - ☐ Dt 23 Kt 04
 - ☒ Dt 20 Kt 05
 - ☐ Dt 29 Kt 05
 - ☐ Dt 26 Kt 05
-

Sual: Əvəzsiz olaraq verilmiş, satılmış və xaric olmuş qeyri-maddi aktivlərin ilk dəyəri silindikdə: (Çəki: 1)

- ☐ Dt 47 Kt 05
 - ☐ Dt 47 Kt 04
 - ☒ Dt 48 Kt 04
 - ☐ Dt 48 Kt 05
 - ☐ Dt 46 Kt 04
-

Sual: Qeyri-maddi aktivlərin satışı ilə əlaqədar olan xərclər: vasitəçi təşkilatlara marketing xidməti, komisiyon xərci və s. silindikdə: (Çəki: 1)

- ☐ Dt 46 Kt 20
 - ☐ Dt 47 Kt 05
 - ☐ Dt 48 Kt 44
 - ☒ Dt 48 Kt 43
 - ☐ Dt 47 Kt 43
-

Sual: Satılmış və ya əvəzsiz verilmiş qeyri-maddi aktivlər üzrə büdcəyə ödəniləsi əlavə dəyər vergisi: (Çəki: 1)

- ☐ Dt 48 Kt 69
 - ☐ Dt 47 Kt 68
 - ☒ Dt 48 Kt 68
 - ☐ Dt 46 Kt 69
 - ☐ Dt 46 Kt 68
-

Sual: Qeyri-maddi aktivlərin satışından əldə olunmuş mənfəət: (Çəki: 1)

- ☐ Dt 46 Kt 81
 - ☐ Dt 48 Kt 87
 - ☐ Dt 80 Kt 48
 - ☐ Dt 80 Kt 46
 - ☒ Dt 48 Kt 80
-

Sual: Satılmış və əvəzsiz olaraq verilmiş qeyri-maddi aktivlərə hesablanmış vergi məbləği: (Çəki: 1)

- ☐ Dt 47 Kt 05
 - ☒ Dt 48 Kt 68
 - ☐ Dt 05 Kt 48
 - ☐ Dt 80 Kt 48
 - ☐ Dt 05 Kt 47
-

Sual: Qeyri-maddi aktivlərin satışı, silinməsi və əvəzsiz verilməsindən əldə edilmiş zərərlər; (Çəki: 1)

- ☐ Dt 48 Kt 80
 - ☐ Dt 81 Kt 46
 - ☐ Dt 81 Kt 47
 - ☐ Dt 87 Kt 48
 - ☒ Dt 80 Kt 48
-

BÖLMƏ: 10#03

Ad	10#03
Suallardan	63
Maksimal faiz	63
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	2 %

Sual: Əsas vəsaitlər uçotda hansı dəyərlə əks etdirilir? (Çəki: 1)

- ☒ İlkin dəyərlə;
- ☐ Qalıq dəyərlə;
- ☐ Bərpa dəyərlə;

- ☐ Bazar dəyərilə;
 - ☐ İlk və qalıq dəyərlər ilə.
-

Sual: Əsas vəsaitlər və qeyri-maddi aktivlər mühasibat hesabatında necə qiymətləndirilir? (Çəki: 1)

- ☐ Faktik maya dəyərilə
 - ☐ Uçot qiymətilə
 - ☐ İlk qiymətlə
 - ☒ Qalıq dəyəri ilə
 - ☐ Bərpa dəyəri ilə
-

Sual: İstehsal təyinatlı əsas vəsaitlər əvəzsiz daxil olduqda hansı mühasibat köçürməsi tərtib olunur? (Çəki: 1)

- ☐ Dt 01 Kt 08
 - ☐ Dt 01 Kt 46
 - ☒ Dt 01 Kt 87
 - ☐ Dt 01 Kt 80
 - ☐ Dt 01 Kt 85
-

Sual: Alınmış əsas vəsait obyektlərinin ilk dəyərini artırmayan məsrəflər (yeni yaradılan obyekt üçün kadr hazırlığı): (Çəki: 1)

- ☐ Dt 01 Kt 50
 - ☒ Dt 08 Kt 76
 - ☐ Dt 08 Kt 01
 - ☐ Dt 76 Kt 08
 - ☐ Dt 76 Kt 01
-

Sual: İstismara verilmiş obyektin ilk dəyərinə daxil edilməyən məsrəflərin silinməsi: (Çəki: 1)

- ☐ Dt 80 Kt 01
 - ☒ Dt 88 Kt 08
 - ☐ Dt 88 Kt 01
 - ☐ Dt 01 Kt 88
 - ☐ Dt 01 Kt 08
-

Sual: Cari icarəyə verilmiş əsas vəsaitlərə amortizasiya (köhnəlmə) hesablanmışdır: (Çəki: 1)

- ☐ Dt 20 Kt 02
 - ☒ Dt 80 Kt 02
 - ☐ Dt 81 Kt 02
 - ☐ Dt 87 Kt 02
 - ☐ Dt 26 Kt 03
-

Sual: Təsərrüfat üsulu ilə yerinə yetirilmiş, başa çatmış əsaslı təmir xərclərinin faktiki məbləğinin silinməsi: (Çəki: 1)

- ☐ Dt 86 Kt 62
 - ☐ Dt 89 Kt 62
 - ☐ Dt 08 Kt 01
 - ☒ Dt 89 Kt 23
 - ☐ Dt 86 Kt 23
-

Sual: Əsas vəsaitlərin təmiri üzrə ehtiyat yaradılmışdır: (Çəki: 1)

- ☐ Dt 25, 26 Kt 86
 - ☒ Dt 20, 25, 26 Kt 89
 - ☐ Dt 89 Kt 25, 26
 - ☐ Dt 80 Kt 25, 26
 - ☐ Dt 89 Kt 75
-

Sual: Uzunmüddətli icarəyə verilmiş əsas vəsaitlərin icarəverənə qaytarılması zamanı hesablanmış köhnəlmə məbləği silindikdə: (Çəki: 1)

- ☒ Dt 02 Kt 03
 - ☐ Dt 02 Kt 97
 - ☐ Dt 57 Kt 01
 - ☐ Dt 02 Kt 09
 - ☐ Dt 09 Kt 03
-

Sual: Obyektin vaxtından qabaq qaytarılması zamanı icarəverənə ödənilməmiş məbləğə: (Çəki: 1)

- ☐ Dt 09 Kt 01
 - ☐ Dt 09 Kt 03
 - ☒ Dt 97 Kt 03
 - ☐ Dt 03 Kt 97
 - ☐ Dt 97 Kt 01
-

Sual: Lizinq müqaviləsi əsasında icarəyə verilmək üçün nəzərdə tutulan əmlakın mədaxil olunması lizinqverənin hesablarında hansı yazılışla uçota alınır (bütün xərclər məbləğində)? (Çəki: 1)

- ☐ Dt 03 Kt 03
 - ☒ Dt 03 Kt 08
 - ☐ Dt 03 Kt 01
 - ☐ Dt 01 Kt 03
 - ☐ Dt 01 Kt 08
-

Sual: İcarəyə götürülən lizinq əmlakı lizinqalanda istismara verildikdə hansı mühasibat köçürməsi tərtib olunur? (Çəki: 1)

- ☐ Dt 01 Kt 03
 - ☐ Dt 08 Kt 01
 - ☐ Dt 08 Kt 76
 - ☒ Dt 01 Kt 08
 - ☐ Dt 03 Kt 08
-

Sual: Qeyri-maddi aktivlərin inventar obyektı dedikdə nə başa düşülür? (Çəki: 1)

- ☐ Lisenziya müqaviləsi
 - ☒ Hər hansı bir sənəddən irəli gələn hüququn məcmusu (qeyri-maddi aktivlərin satın alınmasına əsas verən)
 - ☐ Qeyri-maddi aktivlərin şərti işarəsi (kodu)
 - ☐ Hüquq, işgüzar imic, təşkilati xərclər
 - ☐ İşgüzar imic
-

Sual: Dt 20 Kt 05 mühasibat yazılışı nəyi göstərir? (Çəki: 1)

- ☐ Köməkçi istehsalatda istifadə edilən qeyri-maddi aktiv obyektlərinə amortizasiyanın hesablanması;
 - ☐ Ümumtəsərrüfat ehtiyaclarına istifadə edilən qeyri-maddi aktiv obyektlərinə amortizasiyanın hesablanması;
 - ☒ Əsas istehsalatda istifadə edilən qeyri-maddi aktiv obyektlərinə amortizasiyanın hesablanması;
 - ☐ Xidmətedici istehsalatlarda və təsərrüfatlarda istifadə edilən qeyri-maddi aktiv obyektlərinə amortizasiyanın hesablanması;
 - ☐ Ticarətdə istifadə edilən qeyri-maddi aktiv obyektlərinə amortizasiyanın hesablanması
-

Sual: Qeyri-maddi aktivlərin digər müəssisələrdən alınması: (Çəki: 1)

- ☐ Dt 04 Kt 62
 - ☐ Dt 05 Kt 46
 - ☐ Dt 05 Kt 64,51
 - ☐ Dt 05 Kt 76,50
 - ☒ Dt 04 Kt 76,51
-

Sual: İstismardan çıxarılan əsas vəsaitin toplanmış amortizasiya məbləği silindikdə aşağıdakı mühasibat yazılışı verilir: (Çəki: 1)

- ☒ dt 47 kt 02
 - ☐ dt 48 kt 05
 - ☐ dt 47 kt 05
 - ☐ dt 48 kt 02
 - ☐ düzgün cavab yoxdur
-

Sual: Təhtəl hesab şəxsin hesabatına əsasən qeyri-maddi aktivlər mədaxil edildikdə aşağıdakı mühasibat yazılışı verilir: (Çəki: 1)

- ☒ dt 04 kt 71
 - ☐ dt 04 kt 75
 - ☐ dt 06 kt 71
 - ☐ dt 01 kt 71
 - ☐ düzgün cavb yoxdur
-

Sual: Aşağıdakılardan biri qeyri-maddi aktivlərin tərkibinə daxildir: (Çəki: 1)

- ☒ mühasibatlıqda istifadə olunan proqram təminatı

- ☐ səhmlər
 - ☐ istiqraz
 - ☐ düzgün cavab yoxdur
 - ☐ baş mühasibin istifadə etdiyi kompüter
-

Sual: Müəssisə yeni istehsal binası tikintisi üçün bankdan uzunmüddətli kredit almışdır. Bu kreditə görə ödəniləcək faizlərin hesablanmasına mühasibat yazılışı verin: (Çəki: 1)

- ☐ dt 26 kt 90
 - ☐ dt 26 kt 92
 - ☐ dt 25 kt 92
 - ☒ dt 08 kt 92
 - ☐ dt 25 kt 90
-

Sual: Əsas vəsait istismardan çıxarılarkən sökülməsi ilə bağlı başqa bir firmanın xidmətindən istifadə olunmuşdur. sökülmə xərclərinin uçota alınmasına müxabirləşmə verin (Çəki: 1)

- ☐ dt 62 kt 47
 - ☐ dt 62 kt 48
 - ☐ dt 60 kt 47
 - ☒ dt 47 kt 60
 - ☐ dt 60 kt 48
-

Sual: Müəssisə proqram təminatının satışından gəlir əldə etmişdir. Mühasibat yazılışı verin: (Çəki: 1)

- ☐ dt 62 kt 46
 - ☐ dt 62 kt 47
 - ☒ dt 62 kt 48
 - ☐ dt 62 kt 45
 - ☐ düzgün cavab yoxdur
-

Sual: Satılmış qeyri-maddi aktivə görə ƏDV hesablanmışdır: (Çəki: 1)

- ☐ dt 46 kt 68
 - ☐ dt 47 kt 68
 - ☒ dt 48 kt 68
 - ☐ dt 68 kt 47
 - ☐ düzgün cavab yoxdur
-

Sual: Satılmış bina üçün ƏDV hesablanmışdır (Çəki: 1)

- ☐ dt 46 kt 68
 - ☒ dt 47 kt 68
 - ☐ dt 48 kt 68
 - ☐ dt 68 kt 48
 - ☐ düzgün cavab yoxdur
-

Sual: Təhtəl hesab şəxsin hesabatına əsasən alınmış yeni istehsal texnologiyası (nou-hau) mədaxil edilmişdir: (Çəki: 1)

- ☐ dt 01 kt 71
 - ☐ dt 10 kt 71
 - ☒ dt 04 kt 71
 - ☐ dt 06 kt 71
 - ☐ düzgün cavab yoxdur
-

Sual: İstismardan çıxarılan avadanlıqla bağlı zərər tanınmışdır. Düzgün mühasibat yazılışı verin: (Çəki: 1)

- ☐ dt 46 kt 80
 - ☐ dt 47 kt 80
 - ☐ dt 48 kt 80
 - ☒ dt 80 kt 47
 - ☐ dt 80 kt 48
-

Sual: Müəssisədə qeydə alınmış qudvil üçün hansı metodla amortizasiya hesablanır? (Çəki: 1)

- ☐ xətti metodla
 - ☐ azalan qalıq metodu ilə
 - ☐ xətti metodla və ya azalan qalıq metodu ilə
 - ☐ ikiqat azalan qalıq metodu ilə
 - ☒ hesablanmır
-

Sual: Aşağıdakılardan biri qeyri-maddi aktivlərin tərkibinə daxil deyil: (Çəki: 1)

- ☐ patent
 - ☐ lisenziya
 - ☐ proqram təminatı
 - ☐ qudvil
 - ☒ düzgün cavab yoxdur
-

Sual: İstismardan çıxarılan qeyri-maddi aktivin toplanmış amortizasiya məbləği silindikdə aşağıdakı mühasibat yazılışı verilir: (Çəki: 1)

- ☒ dt 48 kt 05
 - ☐ dt 47 kt 02
 - ☐ dt 47 kt 05
 - ☐ dt 48 kt 02
 - ☐ düzgün cavab yoxdur
-

Sual: Əsas vəsaitlər uzunmüddətli maliyyə qoyuluşları almaq üçün verildikdə aşağıdakı mühasibat yazılışı verilir: (Çəki: 1)

- ☐ dt 08 kt 01
- ☒ dt 06 kt 01
- ☐ dt 07 kt 01

- ☐ dt 01 kt 08
 - ☐ dt 01 kt 06
-

Sual: Qeyri-maddi aktivlər uzunmüddətli maliyyə qoyuluşları almaq üçün verildikdə aşağıdakı mühasibat yazılışı verilir: (Çəki: 1)

- ☐ dt 08 kt 04
 - ☒ dt 06 kt 04
 - ☐ dt 07 kt 04
 - ☐ dt 04 kt 08
 - ☐ dt 04 kt 06
-

Sual: Müəssisədə baş mühasibin istifadə etdiyi kompüter üçün köhnəlmə hesablanmışdır. Mühasibat yazılışını verin: (Çəki: 1)

- ☐ dt 20 kt 02
 - ☐ dt 23 kt 13
 - ☐ dt 25 kt 05
 - ☒ dt 26 kt 02
 - ☐ dt 23 kt 05
-

Sual: Müəssisədə istifadə olunan proqram təminatı üçün köhnəlmə hesablanmışdır. Mühasibat yazılışını verin: (Çəki: 1)

- ☐ dt 20 kt 02
 - ☐ dt 23 kt 13
 - ☐ dt 25 kt 05
 - ☒ dt 26 kt 05
 - ☐ dt 20 kt 05
-

Sual: İstehsal prosesində istifadə olunan və gəlir gətirən qeyri-maddi aktivlər amortizasiya hesablanmışdır. Bu əməliyyat aşağıdakı əməliyyatın debetində əks olunur: (Çəki: 1)

- ☐ 20 "Əsas istehsalat "
 - ☐ 23 "Köməkçi istehsalat "
 - ☒ 25 "Ümumi istehsalat xərcləri "
 - ☐ 26 "Ümumi istehsalat xərcləri "
 - ☐ 31 "Gələcək dövrün xərcləri "
-

Sual: Kapital qoyuluşlarının maliyyələşdirilməsinə görə alınmış ssudanin faizləri əsas vəsait obyektini istismara verilənədək aşağıdakı hesaba aid edilir: (Çəki: 1)

- ☒ 08 N.li hesab
 - ☐ 80 N.li hesab
 - ☐ 84 N.li hesab
 - ☐ 85 N.li hesab
 - ☐ 83 N.li hesab
-

Sual: Dt 26 və Kt 02 mühasibat köçürməsi nə deməkdir? (Çəki: 1)

- ☐ Satın alınan əsas vəsaitlər üzrə amortizasiya hesablanması
 - ☒ Ümumi təyinatlı əsas vəsaitlərə amortizasiya hesablanması
 - ☐ Xidmət sahəsindəki əsas vəsaitlərə amortizasiya hesablanması
 - ☐ Ümumi istehsalat təyinatlı əsas vəsaitlərə amortizasiya hesablanması
 - ☐ Köməkçi sexlərin əsas vəsaitlərinə amortizasiya hesablanması
-

Sual: Əsas vəsait obyektinin dəyəri tam ödənildikdən sonra amortizasiya hesablanır mı? (Çəki: 1)

- ☐ Hesablanır
 - ☐ Sürətli ölçüdə hesablanır
 - ☒ Hesablanmır
 - ☐ Ləng ölçüdə hesablanır
 - ☐ Cavabların hamısı düzgündür
-

Sual: Ticarət təşkilatlarında əsas vəsait obyektləri üzrə amortizasiya ayırmaları hansı hesablarda qeydə alınır? (Çəki: 1)

- ☐ Dt 02 Kt 44
 - ☐ Dt 20 Kt 02
 - ☐ Dt 43 Kt 02
 - ☒ Dt 44 Kt 02
 - ☐ Dt 02 Kt 43
-

Sual: Satılmış əsas vəsaitlərə görə alıcıların borcu hansı yazılışla əks olunur? (Çəki: 1)

- ☐ Dt 60 Kt 80
 - ☐ Dt 76 Kt 80
 - ☐ Dt 71 Kt 80
 - ☒ Dt 62 Kt 47
 - ☐ Dt 62 Kt 81
-

Sual: "Qeyri- maddi aktivlər" anlayışına daha tam izah verin: (Çəki: 1)

- ☐ Bu obyektlərin pulla qiyməti var və gəlir gətirir
 - ☐ Bu obyektlər uzun müddət istifadə olunur və gəlir gətirir
 - ☐ Bu obyektlər gəlir gətirə bilmək xüsusiyyətinə malikdir
 - ☒ Bu obyektlər bir ildən çox istifadə olunur, fiziki əsasə malik olmur, pulla dəyərə malikdir və gəlir gətirir
 - ☐ Bütün cavablar düzgündür
-

Sual: Əvəllər hüquqi və fiziki şəxslərdən alınan qeyri-maddi aktivlər istifadəyə verilmişdir əməliyyatına düzgün yazılış necədir? (Çəki: 1)

- ☐ Dt 04 Kt 60
 - ☐ Dt 04 Kt 87
 - ☒ Dt 04 Kt 08
 - ☐ Dt 04 Kt 51
 - ☐ Dt 04 Kt 52
-

Sual: Fəaliyyətin adi növlərindən gəlirlərə aiddir: (Çəki: 1)

- ☒ məhsulların satışından gəlir
 - ☐ məhsulların (iş, xidmət) satışından mənfəət
 - ☐ məhsulların və sair əməliyyatların satışından gəlir
 - ☐ əsas vəsaitlərin satışından gəlir
 - ☐ materialların satışından gəlir
-

Sual: Fəaliyyətin adi növləri üzrə xərclərə aiddir: (Çəki: 1)

- ☒ məhsul hazırlanması və məhsul satışı, habelə malların alqı-satqısı ilə əlaqədar xərclər
 - ☐ məhsul hazırlanması ilə əlaqədar xərclər
 - ☐ məhsul hazırlanması və malların satın alınması ilə əlaqədar xərclər
 - ☐ malların alqı-satqısı xərcləri
 - ☐ bütün cavablar düzgündür
-

Sual: Əvvəllər gələcək dövrlərin gəlirləri kimi tanınan və adi fəaliyyət çərçivəsində alınan gəlirlərin məbləği müvafiq dövr çatdıqda əks etdirilir: (Çəki: 1)

- ☒ D-t 83 K-t 46
 - ☐ D-t 83 K-t 80
 - ☐ D-t 83 K-t 84
 - ☐ D-t 83 K-t 85
 - ☐ D-t 83 K-t 86
-

Sual: Əvəzsiz qaydada alınan materiallar aşağıdakı köçürmə vasitəsilə qeydə alınır: (Çəki: 1)

- ☒ D-t 10 K-t 83
 - ☐ D-t 10 K-t 80
 - ☐ D-t 10 K-t 81
 - ☐ D-t 10 K-t 86
 - ☐ D-t 10 K-t 87
-

Sual: Tara əməliyyatlarından daxil olmalar əks etdirilir: (Çəki: 1)

- ☒ 80 "Mənfəət və zərərlər"
 - ☐ 41 "Mallar"
 - ☐ 85 "Nizamnamə kapitalı"
 - ☐ 86 "Ehtiyat kapitalı"
 - ☐ 87 "Əlavə kapital"
-

Sual: Vaxtı ötmüş kreditlərə görə banka ödəniləsi faizlər üzrə xərclər mühasibat uçotunda aid edilir: (Çəki: 1)

- ☒ tam həcmdə əməliyyat xərclərinə
- ☐ Mərkəzi Bankın müəyyən etdiyi uçot stavkası həddində xərclərə
- ☐ mənfəət vergisi ödənildikdən sonra müəssisənin sərəncamında qalan mənfəət hesabına

- ☐ müəssisənin gəlirləri hesabına
 - ☐ ehtiyat kapitalı hesabına
-

Sual: Əməliyyat xərcləri sayılır: (Çəki: 1)

- ☒ ləğv edilən istehsalat sifarişlərinə çəkilən xərclər, habelə məhsul verməyən istehsala çəkilən xərclər
 - ☐ digər təşkilatların nizamnamə kapitalında iştirakla bağlı xərclər
 - ☐ məhkəmə xərcləri
 - ☐ məhsul verməyən istehsala çəkilən xərclər
 - ☐ ləğv edilən istehsalat sifarişlərinə çəkilən xərclər
-

Sual: Şübhəli borclar üzrə ehtiyatların yaradılmasına ayırmalar uçotda aşağıdakı hesabın debetində qeydə alınır: (Çəki: 1)

- ☒ 80 "Mənfəət və zərərlər"
 - ☐ 81 "Mənfəətin istifadəsi"
 - ☐ 86 "Ehtiyat kapitalı"
 - ☐ 87 "Əlavə kapital"
 - ☐ 88 "Bölüşdürülməmiş mənfəət"
-

Sual: Amortizasiya olunan əsas vəsait obyektlərinin satışından mənfəət aşağıdakılar arasındakı fərqdən ibarətdir: (Çəki: 1)

- ☒ satışla bağlı xərcləri nəzərə almaqla satış qiyməti ilə qalıq dəyəri arasındakı fərq
 - ☐ satışla bağlı xərcləri nəzərə almaqla, satış qiyməti ilə ilk dəyər arasındakı fərq
 - ☐ satış dəyəri ilə hesablanılan amortizasiya arasındakı fərq
 - ☐ satışla bağlı xərcləri nəzərə almaqla satış dəyəri ilə bərpa dəyəri arasındakı fərq
 - ☐ bütün cavablar düzgündür
-

Sual: Mallar və hazır məhsullar satıldıqda əmələ gələn müsbət məbləğ fərqi aşağıdakı köçürmə vasitəsilə rəsmiləşdirilir: (Çəki: 1)

- ☒ D-t 46 K-t 80
 - ☐ D-t 46 K-t 81
 - ☐ D-t 46 K-t 84
 - ☐ D-t 46 K-t 86
 - ☐ D-t 46 K-t 82
-

Sual: Vaxtı ötmüş uzunmüddətli kreditlərə görə hesablanılan faiz belə əks etdirilir: (Çəki: 1)

- ☒ D-t 80 K-t 92
 - ☐ D-t 20 K-t 92
 - ☐ D-t 84 K-t 92
 - ☐ D-t 80 K-t 51
 - ☐ D-t 80 K-t 85
-

Sual: Müəssisənin əvəzsiz aldığı materiallar əsas istehsalata silinmişdir. Alınan materiallar uçotda necə əks etdiriləcək? (Çəki: 1)

- ☒ balans dəyərilə (verən təşkilatın) satışdankənar gəlirlərin tərkibində
 - ☐ mədaxil olduğu tarixə bazar qiyməti ilə əlavə kapitalın tərkibində
 - ☐ mədaxil olduğu tarixə bazar qiymətilə satışdankənar gəlirlərin tərkibində
 - ☐ istehsal xərclərinin tərkibində
 - ☐ bütün cavablar düzgündür
-

Sual: 87 "Əlavə kapital" hesabı üzrə kredit qalığının olduğu şəraitdə yenidən qiymətləndirmə nəticəsində əsas vəsait obyektlərinin qiymətinin endirilməsi belə silinir: (Çəki: 1)

- ☒ D-t 80 K-t 01
 - ☐ D-t 88 K-t 01
 - ☐ D-t 87 K-t 01
 - ☐ D-t 86 K-t 01
 - ☐ D-t 81 K-t 01
-

Sual: Təsərrüfat müqaviləsinin şərtlərini pozduqlarına görə malsatanlara təqdim olunan cərimələr uçotda belə əks etdirilir: (Çəki: 1)

- ☒ D-t 76 K-t 80
 - ☐ D-t 60 K-t 80
 - ☐ D-t 76 K-t 60
 - ☐ D-t 76 K-t 67
 - ☐ D-t 76 K-t 78
-

Sual: Təşkilata vurulan ziyanın ödənilməsindən daxil olmalar aşağıdakıların artmasına aid edilir: (Çəki: 1)

- ☒ satışdankənar gəlirlərin
 - ☐ gələcək dövrün gəlirlərinin
 - ☐ mənfəətin (80-cı hesab)
 - ☐ əməliyyat gəlirlərinin
 - ☐ bütün cavablar düzgündür
-

Sual: Digər təşkilatların nizamnamə kapitalında iştirakla bağlı daxil olmalar aşağıdakı hesabda uçota alınır: (Çəki: 1)

- ☒ 80 "Mənfəət və zərərlər"
 - ☐ 46 "Məhsul (iş, xidmət) satışı"
 - ☐ 06 "Uzunmüddətli maliyyə qoyuluşları"
 - ☐ 90 "Qısamüddətli bank kreditləri"
 - ☐ 92 "Uzunmüddətli bank kreditləri"
-

Sual: Abadlıq işləri üçün hesablaşma hesabından pul vəsaitləri köçürülmüşdür: (Çəki: 1)

- ☒ D-t 80 K-t 51
- ☐ D-t 26 K-t 51
- ☐ D-t 25 K-t 51
- ☐ D-t 29 K-t 51

☐ bütün cavablar düzgündür

Sual: Əsas vəsait söküldükdə alınan materiallar mühasibat uçotu hesablarında necə mədaxil olunur? (Çəki: 1)

- ☒ D-t 10 K-t 47
 - ☐ D-t 10 K-t 46
 - ☐ D-t 10 K-t 87
 - ☐ D-t 10 K-t 86
 - ☐ D-t 10 K-t 88
-

Sual: Təbii fəlakətin nəticələrini aradan qaldırdıqlarına görə digər təşkilatlara olan borc əks etdirilmişdir: (Çəki: 1)

- ☒ D-t 80 K-t 76
 - ☐ D-t 31 K-t 79
 - ☐ D-t 80 K-t 62
 - ☐ D-t 83 K-t 73
 - ☐ D-t 81 K-t 73
-

Sual: Bölüşdürülməmiş mənfəətin bir hissəsinin nizamnamə kapitalına yönəldilməsi yolu ilə nizamnamə kapitalının artması uçotda əks etdirilmişdir: (Çəki: 1)

- ☒ D-t -88 K-t 85
 - ☐ D-t 80 K-t 85
 - ☐ D-t 85 K-t 88
 - ☐ D-t 80 K-t 85
 - ☐ D-t 88 K-t 86
-

Sual: Səhmdarların iclasının qərarına uyğun olaraq xalis mənfəətin bölüşdürülməsinin yekunları üzrə ehtiyat fondunun formalaşdırılmasına yönəldilən məbləğ uçotda əks etdirilmişdir: (Çəki: 1)

- ☒ D-t 88 K-t 86
 - ☐ D-t 80 K-t 86
 - ☐ D-t 86 K-t 88
 - ☐ D-t 80 K-t 86
 - ☐ D-t 80 K-t 87
-

Sual: Təşkilat tərəfindən hesabat dövrünün xalis zərər məbləği əks etdirilmişdir. Qeydiyyat dekabr ayının son dövriyyəsi ilə həyata keçirilmişdir: (Çəki: 1)

- ☒ D-t 88 K-t 80
 - ☐ D-t 80 K-t 88
 - ☐ D-t 88 K-t 86
 - ☐ D-t 80 K-t 86
 - ☐ D-t 80 K-t 85
-

Sual: Təşkilat tərəfindən hesabat dövrünün xalis mənfəəti əks etdirilmişdir. Qeydiyyat dekabr ayının son dövriyyəsi ilə həyata keçirilmişdir: (Çəki: 1)

- ☒ D-t 80 K-t 88
- ☐ D-t 88 K-t 80
- ☐ D-t 80 K-t 85
- ☐ D-t 88 K-t 86
- ☐ D-t 86 K-t 85

BÖLMƏ: 11#01

Ad	11#01
Suallardan	16
Maksimal faiz	16
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	2 %

Sual: Aşağıda sadalanan aktivlərdən hansı mal-material ehtiyatları kimi uçota qəbul edilə bilməz? (Çəki: 1)

- ☐ Mallar
- ☐ Hazır məhsullar
- ☐ Ömür müddəti 12 aydan az olan təsərrüfat inventarları
- ☒ Pul vəsaitləri
- ☐ Yarımfabrikatlar

Sual: "Əsas istehsalata materiallar buraxılmışdır" təsərrüfat əməliyyatına düzgün müxabirələşməni göstərin: (Çəki: 1)

- ☐ Dt 21 Kt 10
- ☐ Dt 26 Kt 10
- ☒ Dt 20 Kt 10
- ☐ Dt 25 Kt 10
- ☐ Dt 10 Kt 90

Sual: Konkret məhsul növünün istehsalı üçün materiallar buraxılmışdır; Bu əməliyyat mühasibat uçotu hesablarında aşağıdakı yazılışla əks etdirilir: (Çəki: 1)

- ☐ Dt 40 Kt 20
- ☒ Dt 20 Kt 10
- ☐ Dt 26 Kt 10
- ☐ Dt 20 Kt 26
- ☐ Dt 25 Kt 10

Sual: Malsatanlardan materiallar daxil olduqda uçotda necə əks etdirilir? (Çəki: 1)

- ☒ Dt 10 Kt 60
- ☐ Dt 11 Kt 60
- ☐ Dt 10 Kt 71
- ☐ Dt 15 Kt 71
- ☐ Dt 15 Kt 16

Sual: Ödəmə sənədləri üzrə daxil olmuş materialların dəyəri (daxil olmuş qiymətlilərin gətirilmə və daşınma xərcləri də daxil olmaqla): (Çəki: 1)

- ☐ Dt 76 Kt 60
 - ☐ Dt 60 Kt 76
 - ☐ Dt 10 Kt 62
 - ☒ Dt 10 Kt 60
 - ☐ Dt 60 Kt 10
-

Sual: Təhtəlhəsab məbləğ hesabına alınmış qiymətlilərin dəyəri (təhtəlhəsab şəxs tərəfindən ödənilmiş yükləmə – boşalma işlərinin dəyəri də daxil olmaqla) necə əks etdirilir? (Çəki: 1)

- ☐ Dt 10 Kt 70
 - ☒ Dt 10 Kt 71
 - ☐ Dt 76 Kt 71
 - ☐ Dt 71 Kt 10
 - ☐ t 71 Kt 60
-

Sual: Materialların yüklənməsi ilə məşğud olan fəhlələrin əmək haqqından sosial sığorta və təminat orqanlarına ayırmalar hesablanmışdır: (Çəki: 1)

- ☐ Dt 10 Kt 68
 - ☐ Dt 10 Kt 69
 - ☐ Dt 70 Kt 68
 - ☒ Dt 70 Kt 69
 - ☐ Dt 69 Kt 10
-

Sual: Köməkçi istehsalın sexləri tərəfindən hazırlanmış və anbara təhvil verilmiş materialların dəyəri; Köməkçi istehsalat tərəfindən qənaət edilmiş və anbara təhvil verilmiş material və tullantıların dəyəri: (Çəki: 1)

- ☐ Dt 10 Kt 26
 - ☐ Dt 10 Kt 23
 - ☐ Dt 20 Kt 10
 - ☒ Dt 10 Kt 23
 - ☐ Dt 25 Kt 10
-

Sual: Əsas məhsulun hazırlanmasına sərf edilmiş materialların uçot qiyməti ilə dəyəri silinmişdir: (Çəki: 1)

- ☐ Dt 25 Kt 10
 - ☒ Dt 20 Kt 10
 - ☐ Dt 26 Kt 10
 - ☐ Dt 26 Kt 10
 - ☐ Dt 10 Kt 26
-

Sual: Köməkçi istehsalın məhsulunun hazırlanmasına sərf edilmiş materialların uçot qiyməti ilə dəyəri silinmişdir: (Çəki: 1)

- ☐ Dt 10 Kt 25
 - ☐ Dt 20 Kt 10
 - ☐ Dt 26 Kt 10
 - ☒ Dt 23 Kt 10
 - ☐ Dt 10 Kt 23
-

Sual: Zay məhsulun düzəldilməsinə sərf olunmuş materialların dəyəri silinmişdir: (Çəki: 1)

- ☐ Dt 23 Kt 10
 - ☐ Dt 20 Kt 10
 - ☐ Dt 10 Kt 23
 - ☐ Dt 10 Kt 20
 - ☒ Dt 28 Kt 10
-

Sual: Ümumtəsərrüfat təyinatlı iş yerlərinin avadanlıqlarının, binaların saxlanması və cari təmirinə sərf olunmuş materialların dəyəri silinmişdir: (Çəki: 1)

- ☐ Dt 31 Kt 60
 - ☐ Dt 31 Kt 10
 - ☐ Dt 10 Kt 26
 - ☐ Dt 26 Kt 62
 - ☒ Dt 26 Kt 10
-

Sual: Əgər materiallar və ATƏ-lər təhtəl hesab şəxslər tərəfindən daxil olarsa: (Çəki: 1)

- ☐ Dt 10 Kt 71
 - ☐ Dt 16 Kt 71
 - ☐ Dt 16 Kt 60
 - ☒ Dt 15 Kt 71
 - ☐ Dt 20 Kt 10
-

Sual: Təqaüd fonduna, sosial sığorta fonduna ayırmaların məbləğinə: (Çəki: 1)

- ☐ Dt 67 Kt 10
 - ☐ Dt 10 Kt 67
 - ☒ Dt 15 Kt 69
 - ☐ Dt 67 Kt 15
 - ☐ Dt 15 Kt 67
-

Sual: Alınmış materiallar, xidmətlər və yerinə yetirilmiş işlər üçün malsatanların aksept edilmiş tədiyyə sənədlərinin ödənilməsi (Çəki: 1)

- ☐ Dt 62 Kt 50
 - ☒ Dt 60 Kt 51
 - ☐ Dt 60 Kt 76
 - ☐ Dt 62 Kt 76
 - ☐ Dt 76 Kt 60
-

Sual: Daxil olmuş materiallara görə ƏDV-nin məbləğinə (Çəki: 1)

- ☐ Dt 68 Kt 60
- ☐ Dt 68 Kt 60
- ☐ Dt 69 Kt 60
- ☐ Dt 60 Kt 19
- ☒ Dt 19 Kt 60

BÖLMƏ: 11#02

Ad	11#02
Suallardan	24
Maksimal faiz	24
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	2 %

Sual: Satın alınan materialların faktik maya dəyəri bərabərdir: (Çəki: 1)

- ☒ ƏDV çıxılmaqla satınalmaya çəkilən faktik xərclərə
- ☐ Cari bazar qiymətilə (uçota qəbul edildiyi tarixə)
- ☐ Müvəqqəti istifadəyə görə əmlakın verilməsi müqaviləsində nəzərdə tutulan qiymətə
- ☐ Uçot qiymətinə
- ☐ Normativ qiymətə

Sual: Topdan ticarət təşkilatlarında malların faktik maya dəyəri necə müəyyən edilir? (Çəki: 1)

- ☒ Ticarət güzəştini nəzərə almaqla malların tarif dəyəri əsasında
- ☐ Satın alınan malların dəyəri əsasında
- ☐ Uçot qiyməti əsasında
- ☐ Bazar qiyməti əsasında
- ☐ Pərakəndə qiyməti əsasında

Sual: Yola salınan mallar hesablarda aşağıdakı mühasibat yazılışı ilə rəsmiləşdirilir: (Çəki: 1)

- ☐ Dt 43 Kt 40
- ☒ Dt 45 Kt 40
- ☐ Dt 40 Kt 45
- ☐ Dt 46 Kt 40
- ☐ Dt 46 Kt 45

Sual: Nizamnamə kapitalına qoyuluş qaydasında təsisçilərin təqdim etdiyi materialların faktiki maya dəyəri bərabərdir: (Çəki: 1)

- ☐ Uçota qəbul edilən tarixə cari bazar qiymətinə
- ☒ Təsisçilərlə razılaşdırılan qiymətə

- ☐ Xarici valyutanın məbləğinin məzənnə əsasında manata çevrilməsi məbləğinə
 - ☐ Ödəniş əsasında satın alınan analogi materialların dəyərində
 - ☐ Ekspertin müəyyən etdiyi qiymətə
-

Sual: Əsas vəsaitlərin ləğvi nəticəsində alınan materiallar uçotda hansı qiymətlə əks etdirilir? (Çəki: 1)

- ☐ Təsərrüfatdan çıxan əsas vəsait obyektinin qalıq dəyəri məbləğində;
 - ☒ Həmin materialların faktiki istifadə qiyməti ilə;
 - ☐ Əsas vəsaitlərin uçota qəbul edildiyi zaman mövcud olan qiymətlə;
 - ☐ Eksperti yolu ilə müəyyən edilmiş qiymətlə;
 - ☐ Qiymətləndirilmir.
-

Sual: 16 №-li "Materialların dəyərindəki kənarlaşmalar" hesabında uçota alınan kənarlaşma məbləğlərinin silinməsi aşağıdakı kimi aparılır: (Çəki: 1)

- ☐ Dt 10 "Materiallar"
 - ☐ Kt 10 "Materiallar"
 - ☒ Dt 20 "Əsas istehsalat"
 - ☐ Kt 15 "Materialların tədarükü və əldə edilməsi"
 - ☐ Dt 23 "Köməkçi istehsalatlar"
-

Sual: Material ehtiyatlarının artıq gəlməsi hesablarda hansı mühasibat yazılışı ilə əks etdirilir? (Çəki: 1)

- ☐ Dt 10, 01 Kt 80
 - ☐ Dt 50, 51 Kt 80
 - ☒ Dt 10, 12 Kt 80
 - ☐ Dt 01, 52 Kt 80
 - ☐ Dt 80 Kt 10
-

Sual: Təbii itki normasından çox materialların əskik gəlməsi və xarab olması olduqda bunu təqsirkar şəxsin hesabına aid etmək üçün hansı mühasibat yazılışı tərtib edilməlidir? (Çəki: 1)

- ☐ Dt 84 Kt 10
 - ☐ Dt 73 Kt 10
 - ☒ 1) Dt 84 Kt 10; 2) Dt 73 Kt 84
 - ☐ Dt 73 Kt 84
 - ☐ Dt 50 Kt 73
-

Sual: Materialların yüklənməsi ilə əlaqədar hesablanmış əmək haqqı hesablarda hansı yazılış ilə əks etdirilir? (Çəki: 1)

- ☐ Dt 20 Kt 70
 - ☐ Dt 10 Kt 73
 - ☐ Dt 25 Kt 70
 - ☒ Dt 10 Kt 70
 - ☐ Dt 10 Kt 75
-

Sual: Son zay məhsuldan alınmış və anbara təhvil verilmiş tullantı və qırıntıların dəyəri: (Çəki: 1)

- ☐ Dt 10 Kt 20
 - ☐ Dt 10 Kt 26
 - ☐ Dt 20 Kt 10
 - ☐ Dt 23 Kt 10
 - ☒ Dt 10 Kt 28
-

Sual: Yeni növ məhsulun mənimsənilməsinə sərf edilmiş materialların uçot qiyməti ilə dəyəri silinmişdir: (Çəki: 1)

- ☐ Dt 28 Kt 10
 - ☒ Dt 31 Kt 10
 - ☐ Dt 10 Kt 31
 - ☐ Dt 25 Kt 10
 - ☐ Dt 10 Kt 26
-

Sual: Sexlərdə iş yerlərinin avadanlıqlarının və binaların saxlanması, sex təyinatlı cari təmirə sərf edilmiş materialların dəyəri silinmişdir: (Çəki: 1)

- ☐ Dt 23 Kt 10
 - ☐ Dt 10 Kt 26
 - ☒ Dt 25 Kt 10
 - ☐ Dt 26 Kt 10
 - ☐ Dt 31 Kt 10
-

Sual: Anbarda hazır məhsulun bükülməsinə sərf olunmuş materialların uçot qiyməti ilə dəyəri silinmişdir (Çəki: 1)

- ☐ Dt 26 Kt 10
 - ☒ Dt 43 Kt 10
 - ☐ Dt 10 Kt 43
 - ☐ Dt 43 Kt 26
 - ☐ Dt 25 Kt 10
-

Sual: Məhsulun kənara satışı zamanı sərf olunmuş materialların uçot qiyməti ilə dəyəri silinmişdir: (Çəki: 1)

- ☒ Dt 46 Kt 10
 - ☐ Dt 10 Kt 26
 - ☐ Dt 47 Kt 10
 - ☐ Dt 48 Kt 10
 - ☐ Dt 10 Kt 73
-

Sual: Materialların, ATƏ-ın alış dəyəri məbləğində ödəmə sənədlərinin aksept edilməsi (materialların gətirilməsi də daxil olmaqla, sənədləşdirilməmiş göndərmələrin uçot qiyməti ilə mədaxili): (Çəki: 1)

- ☐ Dt 10 Kt 60
- ☒ Dt 15 Kt 60

- ☐ Dt 10 Kt 62
 - ☐ Dt 16 Kt 60
 - ☐ Dt 10 Kt 15
-

Sual: Materialların yüklənib daşınmasında çalışan işçilərə hesablanmış əmək haqqı məbləğinə: (Çəki: 1)

- ☐ Dt 10 Kt 73
 - ☒ Dt 15 Kt 70
 - ☐ Dt 16 Kt 70
 - ☐ Dt 70 Kt 10
 - ☐ Dt 70 Kt 15
-

Sual: İstehsalat ehtiyacları üçün buraxılmış materialların uçot dəyəri ilə qiyməti (Çəki: 1)

- ☐ Dt 48 Kt 10
 - ☒ Dt 20 Kt 10
 - ☐ Dt 20 Kt 16
 - ☐ Dt 20 Kt 15
 - ☐ Dt 10 Kt 20
-

Sual: Materialların dəyərindəki müsbət kənarlaşmanın əsas istehsala məsrəflərə silinməsi: (Çəki: 1)

- ☐ Dt 15 Kt 16
 - ☐ Dt 25 Kt 16
 - ☐ Dt 26 Kt 16
 - ☒ Dt 20 Kt 16
 - ☐ Dt 15 Kt 20
-

Sual: Aksept edilmiş ödəmə sənədlərinin akkreditiv hesablar və çek kitabçaları vasitəsilə ödənilməsi (Çəki: 1)

- ☐ Dt 60 Kt 76
 - ☐ Dt 60 Kt 51
 - ☐ Dt 62 Kt 51
 - ☐ Dt 62 Kt 50
 - ☒ Dt 60 Kt 55
-

Sual: Vaxtı keçmiş ödəmə sənədlərinin keçikdirilmiş bank ssudaları hesabına ödənilməsi (Çəki: 1)

- ☐ Dt 62 Kt 92
 - ☐ Dt 60 Kt 92
 - ☒ Dt 60 Kt 90
 - ☐ Dt 92 Kt 60
 - ☐ Dt 92 Kt 62
-

Sual: Azqıymətli əşyaların nizamnamə kapitalına qoyuluş qaydasında səhmdarlardan və ya onların yazılmış olduğu səhmlərə ödəniş qaydasında daxil olması (Çəki: 1)

- ☐ Dt 12 Kt 85
- ☐ Dt 85 Kt 12
- ☒ Dt 12 Kt 75
- ☐ Dt 75 Kt 12
- ☐ Dt 75 Kt 13

Sual: Azqıymətli tezköhnələn əşyalar istismara verilmişdir (Çəki: 1)

- ☐ Dt 20 Kt 12
- ☐ Dt 25 Kt 12
- ☐ Dt 12 Kt 20
- ☐ Dt 12 Kt 13
- ☒ Dt 12/2 Kt 12/1

Sual: İstismara verilmiş azqıymətli əşyalar hesablanmış köhnəlmə məbləği (Çəki: 1)

- ☐ Dt 60 Kt 12
- ☒ Dt 20,23,25,26 Kt 13
- ☐ Dt 62 Kt 13
- ☐ Dt 12 Kt 13
- ☐ Dt 12 Kt 12

Sual: Ümumtəsərrüfat təyinatlı azqıymətli əşyalar istismara verilən zaman onların dəyərinin 1/2 hissəsində köhnəlmə məbləği silinir (Çəki: 1)

- ☐ Dt 20 Kt 13
- ☐ Dt 86 Kt 13
- ☐ Dt 12 Kt 13
- ☒ Dt 26 Kt 13
- ☐ Dt 89 Kt 13

BÖLMƏ: 12#01

Ad	12#01
Suallardan	14
Maksimal faiz	14
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	2 %

Sual: Müəssisədə əmək haqqı ayda neçə dəfə ödənilməlidir? (Çəki: 1)

- ☐ Ayda bir dəfə
- ☒ Ayda iki dəfə
- ☐ Ayda üç dəfə
- ☐ Həftədə bir dəfə
- ☐ Gündəlik

Sual: Əmək ödənişi üzrə hesablaşmaların uçotu hansı hesabda aparılır? (Çəki: 1)

- ☐ 73 "Sair əməliyyatlar üzrə işçi heyəti ilə hesablaşmalar"
 - ☒ 70 "Əməyin ödənişi üzrə işçi heyəti ilə hesablaşmalar"
 - ☐ 84 "Sərvətlərin əskikgəlmə və xarab olmasından itkilər"
 - ☐ 75 "Təsisçilərlə hesablaşmalar"
 - ☐ 69 "İddialar üzrə hesablaşmalar"
-

Sual: Müəssisə işçlərinə dividendlərin nağd qaydada ödənilməsi hesablarda hansı mühasibat yazılışı ilə əks etdirilir? (Çəki: 1)

- ☐ Dt 70 Kt 51
 - ☒ Dt 70 Kt 50
 - ☐ Dt 70 Kt 55
 - ☐ Dt 70 Kt 52
 - ☐ Dt 70 Kt 52
-

Sual: Fiziki şəxslərin əmək haqqından tutulan gəlir vergisi hansı köçürmə ilə həyata keçirilir? (Çəki: 1)

- ☒ Dt 70 Kt 68
 - ☐ Dt 68 Kt 51
 - ☐ Dt 26 Kt 68
 - ☐ Dt 70 Kt 26
 - ☐ Dt 51 Kt 68
-

Sual: Xəstəliyə görə işçilərə müavinat nəyə əsasən hesablanır? (Çəki: 1)

- ☐ Tabele əsasən
 - ☐ Təşkilatın əmrinə əsasən
 - ☐ Tapşırığa əsasən
 - ☒ Əmək qabiliyyətini itirmə vərəqəsinə əsasən
 - ☐ Mühasibin göstərişinə əsasən
-

Sual: Məzuniyyət haqqı hesablanan zaman orta əmək haqqı müəyyən edilərkən işçinin hansı dövr üzrə qazancı götürülür? (Çəki: 1)

- ☐ 2 təqvim ayı üzrə
 - ☐ 3 təqvim ayı üzrə
 - ☒ 12 təqvim ayı üzrə
 - ☐ 6 təqvim ayı üzrə
 - ☐ 18 təqvim ayı üzrə
-

Sual: Sosial ehtiyaclara ayırmalar hesablanmışdır (sosial sığorta, pensiya və məcburi tibbi sığorta fonduna) (Çəki: 1)

- ☐ Dt 70 Kt 69
- ☐ Dt 69 Kt 51
- ☒ Dt 20 Kt 69
- ☐ Dt 69 Kt 70

☐ Dt 69 Kt 70

Sual: Deponent əmək haqqı ödənilərkən hansı yazılış verilir? (Çəki: 1)

- ☐ Dt 70 Kt 50
 - ☒ Dt 76 Kt 50
 - ☐ Dt 71 Kt 50
 - ☐ Dt 76 Kt 56
 - ☐ Dt 50 Kt 73
-

Sual: Nəğd qaydada ödənilmənin məbləğlərinin (əmək haqqı, müavinət, mükafat) hesablarda əks etdirilməsi: (Çəki: 1)

- ☐ Dt 51 Kt 73
 - ☐ Dt 51 Kt 70
 - ☐ Dt 50 Kt 70
 - ☒ Dt 70 Kt 50
 - ☐ Dt 70 Kt 51
-

Sual: Əmək haqqından büdcəyə vergi (gəlir vergisi) tutulmuşdur: (Çəki: 1)

- ☐ Dt 73 Kt 69
 - ☐ Dt 70 Kt 69
 - ☒ Dt 70 Kt 68
 - ☐ Dt 68 Kt 70
 - ☐ Dt 69 Kt 70
-

Sual: Köməkçi istehsalat işçilərinə əmək haqqı hesablanmışdır: (Çəki: 1)

- ☐ Dt 20 Kt 73
 - ☐ Dt 25 Kt 70
 - ☐ Dt 73 Kt 73
 - ☒ Dt 23 Kt 70
 - ☐ Dt 23 Kt 73
-

Sual: Anbarda hazır məhsulun бүкүlməsində (yüklənməyə hazırlanmasında) çalışan işçilərə əmək haqqı hesablanmışdır: (Çəki: 1)

- ☐ Dt 31 Kt 73
 - ☒ Dt 43 Kt 70
 - ☐ Dt 10 Kt 73
 - ☐ Dt 10 Kt 70
 - ☐ Dt 10 Kt 73
-

Sual: Materialların dəmiryol stansiyasından anbara gətirilməsində çalışan işçilərə əmək haqqı hesablanmışdır: (Çəki: 1)

- ☐ Dt 20 Kt 51
- ☐ Dt 26 Kt 73
- ☒ Dt 10 Kt 70

- ☐ Dt 43 Kt 73
☐ Dt 10 Kt 73
-

Sual: Müvəqqəti əmək qabiliyyətini itirməyə görə bütün kateqoriyadan olan işçilərə hesablanmış müavinət məbləği, həmçinin hamiləlik və doğuma görə və sosial sığorta və təminatlı vəsaiti hesabına olan digər ödəmələrin məbləğinə: (Çəki: 1)

- ☐ Dt 68 Kt 70
☐ Dt 88 Kt 70
☐ Dt 69 Kt 73
☒ Dt 69 Kt 70
☐ Dt 88 Kt 73
-

BÖLMƏ: 12#02

Ad	12#02
Suallardan	21
Maksimal faiz	21
Sualları qarışdırmaq	☐
Suallar təqdim etmək	2 %

Sual: İşçilərə əlavə ödənişlər nəyə görə verilir? (Çəki: 1)

- ☒ Gecə, bayram və iş vaxtından artıq işləməyə görə
☐ Əlavə məhsul istehsal etdiyinə görə
☐ Planı yerinə yetirdiyinə görə
☐ İş gününün qısaldılmasına görə
☐ İş vaxtının uzadılmasına görə
-

Sual: Hesablaşma ödəniş cədvəlinə daxil edilir: (Çəki: 1)

- ☐ Yalnız ödəniləsi əmək haqqı məbləği
☐ Yalnız ödəniş üçün nəzərdə tutulan hesablanmış əmək haqqının məbləği
☒ Hesablanmış əmək haqqı məbləği, tutulan məbləğ və ödənilən məbləği
☐ Hesablanmış əmək haqqı məbləği və tutulan məbləğ
☐ Hesablanmış əmək haqqı və ödəniləsi əmək haqqı məbləği
-

Sual: İşçilərə verilən ssudalar üzrə borcların ödənilməsi hansı köçürmə ilə həyata keçirilir? (Çəki: 1)

- ☐ Dt 70 Kt 71
☐ Dt 70 Kt 67
☒ Dt 70 Kt 73
☐ Dt 70 Kt 75
☐ Dt 70 Kt 76
-

Sual: Müəssisənin işçilərinə dividendlərin hesablanması hesablarda hansı mühasibat yazılışı ilə əks etdirilir? (Çəki: 1)

- ☐ Dt 88 Kt 75
 - ☐ Dt 80 Kt 70
 - ☐ Dt 80 Kt 75
 - ☒ Dt 81,88 Kt 70
 - ☐ Dt 70 Kt 80
-

Sual: Əsas vəsaitlərin müəssisəyə gətirilməsi ilə əlaqədar işçiyə ödəniş haqqı hansı köçürmə ilə həyata keçirilir? (Çəki: 1)

- ☐ Dt 26 Kt 70
 - ☒ Dt 08 Kt 70
 - ☐ Dt 79 Kt 70
 - ☐ Dt 20 Kt 70
 - ☐ Dt 26 Kt 70
-

Sual: Təşkilatın rəhbərinə əmək haqqı nəyə əsasən hesablanır? (Çəki: 1)

- ☐ İşçinin şəxsi kartoçkasına əsasən
 - ☐ İşçinin iş qəbul edilməsi haqda əmrə əsasən
 - ☐ Şəxsi hesab vəərəqəsinə əsasən
 - ☒ İş vaxtından istifadənin uçotu cədvəlinə (tabelə) əsasən
 - ☐ Əmək stajına əsasən
-

Sual: Ticarət təşkilatının işçilərinə hesablanmış əmək haqqı hansı hesabda uçota alınır? (Çəki: 1)

- ☒ 44 "Tədavül xərcləri"
 - ☐ 41 "Mallar"
 - ☐ 43 "Kommersiya xərcləri"
 - ☐ 20 "Əsas istehsalat"
 - ☐ 31 "Gələcək dövrlərin xərcləri"
-

Sual: Şəxsi hesabın məlumatlarına əsasən nə doldurulur? (Çəki: 1)

- ☐ Kassa mədaxil orderi
 - ☐ Kassa məxaric orderi
 - ☐ Ödəmə cədvəli
 - ☒ Hesablaşma cədvəli
 - ☐ Əməyin ödənişi üzrə icmal cədvəl
-

Sual: Əmək qabiliyyətini itirməyə görə müavinat hesablanan zaman hansı şərtlər nəzərə alınır? (Çəki: 1)

- ☐ İş vaxtından artıq işlərə görə əmək haqqı
 - ☐ Norma daxilində əvəzləşdirici xərclər
 - ☐ Doğuşa görə dövlət ödəmələri
 - ☒ Əməyin ödənişi sistemi üzrə nəzərdə tutulmuş faktiki əmək haqqı
 - ☐ Ad gününə görə mükafat
-

Sual: Ezamiyyətə göndərilən işçiyə təyyarə bileti almaq üçün nağdsız hesablaşma üzrə ödəniş edilmişdir; Bu zaman necə mühasibat yazılışı verilir? (Çəki: 1)

- ☐ Dt 26 Kt 51; Dt 71 Kt 51
 - ☒ Dt 76 Kt 51; Dt 71 Kt 76
 - ☐ Dt 88 Kt 51; Dt 81 Kt 51
 - ☐ Dt 81 Kt 51; Dt 71 Kt 51
 - ☐ Dt 43 Kt 51; Dt 71 Kt 43
-

Sual: Deponentləşdirilmiş əmək haqqı məbləğinə hansı mühasibat yazılışı verilir? (Çəki: 1)

- ☐ Dt 51 Kt 76
 - ☐ Dt 76 Kt 50
 - ☒ Dt 70 Kt 76
 - ☐ Dt 70 Kt 71
 - ☐ Dt 76 Kt 70
-

Sual: Əmək haqqı neçə gündən sonra deponentləşdirilir? (Çəki: 1)

- ☒ Pulun bankdan alınması günü də daxil olmaqla 3 iş günündən sonra
 - ☐ Əmək haqqı üçün bankdan pul alındıqdan 2 gün sonra
 - ☐ Pul kifayət etmədikdə
 - ☐ İşçi tərəfindən xahiş edildikdə
 - ☐ Rəhbərliyin göstərişinə görə
-

Sual: İcra sənədinə əsasən tutulmalara nələr aid edilir? (Çəki: 1)

- ☐ Gəlir vergisi
 - ☐ Xüsusi geyimə görə tutulma
 - ☐ Kreditə görə tutulma
 - ☒ Aliment
 - ☐ Təqaüd fonduna tutulma
-

Sual: Əmək haqqından təqaüd fonduna tutulmuşdur: (Çəki: 1)

- ☐ Dt 70 Kt 68
 - ☒ Dt 70 Kt 69
 - ☐ Dt 73 Kt 69
 - ☐ Dt 69 Kt 70
 - ☐ Dt 69 Kt 73
-

Sual: Əmək haqqından icarə vərəqəsinə əsasən tutulma: (Çəki: 1)

- ☐ Dt 76 Kt 70
 - ☐ Dt 73 Kt 76
 - ☒ Dt 70 Kt 76
 - ☐ Dt 72 Kt 70
 - ☐ Dt 70 Kt 60
-

Sual: Buraxılmış zay məhsula görə əmək haqqından tutulmuş məbləğ: (Çəki: 1)

- ☐ Dt 73 Kt 70
 - ☐ Dt 73 Kt 75
 - ☐ Dt 70 Kt 73
 - ☒ Dt 70 Kt 28
 - ☐ Dt 28 Kt 70
-

Sual: Müəssisəyə (təşkilat1) əvvəllər dəymiş ziyana görə borcun ödənilməsinə tutulmuş məbləğlər: (Çəki: 1)

- ☐ Dt 70 Kt 28
 - ☐ Dt 73 Kt 70
 - ☒ Dt 70 Kt 73
 - ☐ Dt 70 Kt 75
 - ☐ Dt 73 Kt 75
-

Sual: Maşın və avadanlıqlara xidməti və istismarında çalışan işçilərə əmək haqqı hesablanmışdır: (Çəki: 1)

- ☐ Dt 23 Kt 70
 - ☒ Dt 25 Kt 70
 - ☐ Dt 26 Kt 70
 - ☐ Dt 26 Kt 70
 - ☐ Dt 73 Kt 73
-

Sual: Müəssisənin idarəetmə heyətinə əmək haqqı hesablanmışdır: (Çəki: 1)

- ☐ Dt 20 Kt 70
 - ☐ Dt 23 Kt 70
 - ☐ Dt 43 Kt 70
 - ☐ Dt 70 Kt 20
 - ☒ Dt 26 Kt 70
-

Sual: Onun günahı üzündən olmayan zay məhsulun düzəldilməsində çalışan işçiyə əmək haqqı hesablanmışdır: (Çəki: 1)

- ☐ Dt 20 Kt 70
 - ☒ Dt 28 Kt 70
 - ☐ Dt 26 Kt 73
 - ☐ Dt 28 Kt 73
 - ☐ Dt 43 Kt 70
-

Sual: Yeni məmulatın mənimsənilməsində çalışan işçilərə əmək haqqı hesablanmışdır: (Çəki: 1)

- ☐ Dt 43 Kt 70
- ☐ Dt 73 Kt 70
- ☐ Dt 28 Kt 73
- ☒ Dt 31 Kt 70

BÖLMƏ: 13#01

Ad	13#01
Suallardan	7
Maksimal faiz	7
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	2 %

Sual: Ümumistehsalat xərcləri hansı hesabda əks etdirilir? (Çəki: 1)

- ☐ 20 “Əsas istehsalat”
- ☒ 25 “Ümumistehsalat xərcləri”
- ☐ 26 “Ümumtəsərrüfat xərcləri”
- ☐ 29 “Xidmətedici istehsalat və təsərrüfatlar
- ☐ 31 “Gələcək dövrlərin xərcləri”

Sual: Ayın axırında faktiki ümumistehsalat xərcləri müəyyən edilib və silinib: (Çəki: 1)

- ☐ Dt 26 Kt 25
- ☒ Dt 20 Kt 25
- ☐ Dt 40 Kt 25
- ☐ Dt 80 Kt 25
- ☐ Dt 25 Kt 20

Sual: Zay məhsulların hazırlanmasından əldə edilən itkilər hansı hesabda əks etdirilir? (Çəki: 1)

- ☐ 20 “Əsas istehsalat”
- ☒ 28 “İstehsal zayı”
- ☐ 37 “Hazır məhsul”
- ☐ 43 “Kommersiya xərcləri”
- ☐ 23 “Köməkçi istehsalat”

Sual: Yeni istehsalın mənimsənilməsinə çəkilən xərclər hansı hesabda uçota alınır? (Çəki: 1)

- ☒ 31 “Gələcək dövrlərin xərcləri
- ☐ 08 “Kapital qoyuluşları”
- ☐ 26 “Ümumtəsərrüfat xərcləri”
- ☐ 96 “Məqsədli maliyyələşmə və daxilolmalar”
- ☐ 25 “Ümumistehsaat xərcləri”

Sual: Məhsul istehsalında çalışan işçilərə əmək haqqı hesablanmışdır; Hansı yazılış tərtib edilir? (Çəki: 1)

- ☒ Dt 20 Kt 70

- ☐ Dt 28 Kt 70
- ☐ Dt 26 Kt 73
- ☐ Dt 20 Kt 69
- ☐ Dt 60 Kt 67

Sual: Hesabat dövründə tərtib edilmiş Dt 46 Kt 43 yazılışı hansı sənədə əsasən tərtib edilir? (Çəki: 1)

- ☐ hazır məhsulun yüklənməsi cədvəlinə
- ☒ hazır məhsulun yüklənməsi və satışı cədvəlinə əsasən
- ☐ satılmış məhsulun maya dəyərinin hesablanması cədvəlinə əsasən
- ☐ yığma cədvəlinə
- ☐ ödəniş cədvəlinə

Sual: Gələcək dövrlərin xərclərinə hansılar aiddir? (Çəki: 1)

- ☐ İcarə haqqı
- ☒ İstehsal hazırlıq və yeni məhsulun mənimsənilməsi xərcləri
- ☐ İdarəetmə aparatının əmək haqqı xərcləri
- ☐ Ümumistehsalat xərcləri
- ☐ Kommersiya xərcləri

BÖLMƏ: 14#02

Ad	14#02
Suallardan	6
Maksimal faiz	6
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	2 %

Sual: Maya dəyəri göstəricisi nəyi əks etdirir? (Çəki: 1)

- ☒ Məhsulun istehsalı və satışının neçəyə başa gəldiyini
- ☐ Dəyişən xərclərin cəmini
- ☐ Sabit xərclərin cəmini
- ☐ Xərc elementlərini
- ☐ Kalkulyasiya maddələrini

Sual: Tərtib edilmə vaxtına görə kalkulyasiyanın hansı növləri var? (Çəki: 1)

- ☐ Qabaqcadan kalkulyasiya
- ☐ Sonradan kalkulyasiya
- ☒ Yuxarıda qeyd edilən (1 və 2)
- ☐ Plan
- ☐ Hesabat

Sual: Kalkulyasiya vahidi nədir? (Çəki: 1)

- ☒ maya dəyəri hesablanılan müvafiq kalkulyasiya obyektinin ölçü vahidi
- ☐ istehsal olunan məhsul qrupu
- ☐ xərclər çəkilən uçot obyektı
- ☐ xərclərin baş verdiyi yer
- ☐ məsuliyyət vahidləri

Sual: İstehsala məsrəflərin uçotu və maya dəyərinin kalkulyasiyasının hansı əsas metodları var? (Çəki: 1)

- ☐ sifariş
- ☐ mərhələ
- ☐ normativ
- ☐ sifariş və mərhələ
- ☒ sifariş, mərhələ, normativ

Sual: Maya dəyərinin hansı növləri var? (Çəki: 1)

- ☐ istehsal maya dəyəri
- ☐ tam maya dəyəri
- ☐ ixtisar edilmiş maya dəyəri
- ☒ istehsal, tam, ixtisar edilmiş maya dəyəri
- ☐ istehsal və ixtisar edilmiş maya dəyəri

Sual: Tam maya dəyəri nədir? (Çəki: 1)

- ☒ istehsal maya dəyəri və kommersiya xərcləri
- ☐ istehsal maya dəyəri
- ☐ material məsrəflərinin cəmi
- ☐ əmək məsrəflərinin cəmi
- ☐ material, əmək məsrəflərinin cəmi

BÖLMƏ: 15#02

Ad	15#02
Suallardan	18
Maksimal faiz	18
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	2 %

Sual: Hazır məhsul 46-cı hesabda necə əks etdirilir? (Çəki: 1)

- ☐ Faktik maya dəyərilə
- ☐ Normativ maya dəyərilə
- ☐ Satış qiyməti ilə
- ☒ Faktik, yaxud normativ maya dəyərilə
- ☐ Bazar qiyməti ilə

Sual: Mülkiyyət hüququ alıcı təşkilata keçməyən hazır məhsulların yola salınması hansı köçürmə ilə rəsmiyyətə salınır? (Çəki: 1)

- ☐ Dt 46 Kt 40
 - ☐ Dt 40 "Yola salınan hazır məhsullar" subhesabı; Kt 40 "Anbarda olan hazır məhsullar" subhesabı
 - ☐ Dt 62 Kt 40
 - ☒ Dt 45 Kt 40
 - ☐ Dt 37 Kt 40
-

Sual: Məhsulların alıcılara və sifarişçilərə yola salınması ilə əlaqədar hesablaşma hesabına daxil olan pul vəsaiti üzrə hansı köçürmə düzgündür? (Çəki: 1)

- ☐ Dt 62 Kt 51
 - ☐ Dt 50 Kt 62
 - ☒ Dt 51 Kt 62
 - ☐ Dt 51 Kt 46
 - ☐ Dt 51 Kt 50
-

Sual: Məhsul satışından hesabat ayı ərzində alınan mənfəət aşağıdakı köçürmə tərtib olunur: (Çəki: 1)

- ☐ Dt 46 Kt 80 və eyni zamanda Dt 80 Kt 46
 - ☐ Dt 45 Kt 80
 - ☒ Dt 46 Kt 80
 - ☐ Dt 46 Kt 45
 - ☐ Dt 47 Kt 80
-

Sual: Məhsul yola salındıqda əlavə dəyər vergisi hesablanılır (satışdan vəsait "ödəniş üzrə") müəyyənləşdirilir: (Çəki: 1)

- ☐ Dt 62 Kt 68
 - ☒ Dt 46 Kt 68
 - ☐ Dt 46 Kt 70
 - ☐ Dt 46 Kt 76
 - ☐ Dt 76 Kt 46
-

Sual: Hazır məhsulun satılması mühasibat uçotu və hesabatında necə əks etdirilir? (Çəki: 1)

- ☐ Normativ maya dəyərilə
 - ☐ Plan maya dəyərilə
 - ☐ Faktik istehsal maya dəyərilə
 - ☐ Uçot qiymətilə
 - ☒ Bazar (müqavilə) qiymətilə
-

Sual: Kommersiya xərcləri silinir: (Çəki: 1)

- ☒ Dt 46 Kt 43
- ☐ Dt 40 Kt 43
- ☐ Dt 80 Kt 43

- ☐ Dt 88 Kt 43
 - ☐ Dt 45 Kt 43
-

Sual: Satış xərclərinin silinməsi üzrə tərtib olunan hansı köçürmə düzgündür? (Çəki: 1)

- ☐ Dt20 Kt 43
 - ☒ Dt 46 Kt 43
 - ☐ Dt 80 Kt 43
 - ☐ Dt 88 Kt 43
 - ☐ Dt 89 Kt 43
-

Sual: Barter əməliyyatları nəyə əsasən həyata keçirilir? (Çəki: 1)

- ☐ Xüsusi şifahi razılaşmaya
 - ☒ Barter müqaviləsinə
 - ☐ Tərəflərin istəyi ilə
 - ☐ Yuxarı təşkilatın göstərişinə
 - ☐ Qaimə-fakturaya əsasən
-

Sual: Satılmış hazır məhsulun maya dəyəri silinir (Çəki: 1)

- ☒ Dt 46 Kt 40 yaxud Dt 46 Kt 45
 - ☐ Dt 80 Kt 47
 - ☐ Dt 45 Kt 41
 - ☐ Dt 46 Kt 36
 - ☐ Dt 40 Kt 37
-

Sual: Anbarda inventarizasiya zamanı əskikgəlmə olduqda belə provodka tərtib edilir (Çəki: 1)

- ☒ Dt 84 Kt 40
 - ☐ Dt 40 Kt 84
 - ☐ Dt 44 Kt 84
 - ☐ Dt 40 Kt 84
 - ☐ Dt 80 Kt 84
-

Sual: Hazır məhsulun anbar uçotu kimlər tərəfindən aparılır? (Çəki: 1)

- ☐ İqtisadçı
 - ☐ Mühasib
 - ☐ Sex rəisi
 - ☒ Anbardar
 - ☐ Statistlik
-

Sual: İstehsaldan buraxılmış hazır məhsulun faktik istehsal maya dəyəri hansı hesabda əks etdirilir? (Çəki: 1)

- ☒ 20 "Əsas istehsalat"
- ☐ 37 "Hazır məhsul"

- ☐ 40 "Kommersiya xərcləri"
 - ☐ 46 "Məhsul (iş, xidmət) satışı"
 - ☐ 31 "Gələcək dövrün xərcləri"
-

Sual: Məhsul satışından zərər olduqda uçotda belə əks etdirilir (Çəki: 1)

- ☐ Dt 46 Kt 80
 - ☒ Dt 80 Kt 46
 - ☐ Dt 47 Kt 80
 - ☐ Dt 48 Kt 80
 - ☐ Dt 80 Kt 48
-

Sual: Məhsul satışının sintetik uçotu hansı hesabda aparılır? (Çəki: 1)

- ☐ 43
 - ☐ 45
 - ☒ 46
 - ☐ 47
 - ☐ 48
-

Sual: Məhsulun (iş və xidmətlərin) satışından əldə edilən mənfəət aşağıdakı mühasibat yazılışı ilə əks etdirilir: (Çəki: 1)

- ☐ Dt 48 Kt 80
 - ☐ Dt 80 Kt 88
 - ☒ Dt 46 Kt 80
 - ☐ Dt 80 Kt 46
 - ☐ Dt 45 Kt 80
-

Sual: Ödəniş metodu ilə uçot apardıqda məhsul satışından daxil olan vəsait hesabladıqda necə əks etdirilir? (Çəki: 1)

- ☒ Dt 51 Kt 46
 - ☐ Dt 46 Kt 40
 - ☐ Dt 46 Kt 43
 - ☐ Dt 40 Kt 62
 - ☐ Dt 62 Kt 40
-

Sual: Yüklənmiş mallar hesabının debetində nə əks etdirilir? (Çəki: 1)

- ☒ Alıcılara yüklənmiş məhsul (mallar)
 - ☐ Satılmış mallar
 - ☐ Anbarda olan mallar
 - ☐ İstehsalatdan buraxılmış hazır məhsul
 - ☐ Satılmaq üçün alınmış mallar
-

BÖLMƏ: 16#02

Ad

16#02

Suallardan

16

Maksimal faiz	16
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	2 %

Sual: Müəssisənin əməkdaşlarına səhmlər üzrə dividend hesablanmışdır: (Çəki: 1)

- ☐ Dt 80 Kt 73
- ☐ Dt 75 Kt 88
- ☐ Dt 80 Kt 70
- ☒ Dt 88 Kt 70
- ☐ Dt 73 Kt 80

Sual: İllik hesabatın məlumatları əsasında mənfəət vergisi hesablanmışdır: (Çəki: 1)

- ☒ Dt 81 Kt 68
- ☐ Dt 46 Kt 68
- ☐ Dt 45 Kt 68
- ☐ Dt 88 Kt 68
- ☐ Dt 89 Kt 68

Sual: 81 sayılı "Mənfəətin istifadəsi" hesabında cəmlənmiş məbləğlər ilin sonunda yekun yazılışla silinir: (Çəki: 1)

- ☐ Dt 81 Kt 82
- ☐ Dt 88 Kt 81
- ☐ Dt 81 Kt 88
- ☐ Dt 80 Kt 88
- ☒ Dt 80 Kt 81

Sual: I rübün yekununa əsasən xüsusi təyinatlı fondlara ayırmalar edilən zaman hansı köçürmə tərtib edilir? (Çəki: 1)

- ☐ Dt 87 Kt 88
- ☐ Dt 86 Kt 88
- ☐ Dt 81 Kt 86
- ☐ Dt 81 Kt 89
- ☒ Dt 81 Kt 88

Sual: Vergiyə cəlb olunma qaydalarının pozulmasına görə vergi orqanlarının tərtib etdiyi akta əsasən ödəmə məbləği hesablanmışdır (Çəki: 1)

- ☐ Dt 26 Kt 76
- ☐ Dt 20 Kt 76
- ☐ Dt 46 Kt 68
- ☒ Dt 80 Kt 68
- ☐ Dt 88 Kt 80

Sual: Satışdankənar əməliyyatlardan olan gəlir hansı hesabda uçota alınır? (Çəki: 1)

- ☐ 86 "Ehtiyat kapitalı"
 - ☐ 87 "Əlavə kapital"
 - ☒ 80 "Mənfəət və zərər"
 - ☐ 46 "Məhsul (iş, xidmət) satışı"
 - ☐ 48 "Sair aktivlərin atışı"
-

Sual: Sair aktivlərin satışından gəlir əldə edildikdə uçotda belə əks etdirilir (Çəki: 1)

- ☐ Dt 47 Kt 80
 - ☐ Dt 80 Kt 48
 - ☐ Dt 80 Kt 46
 - ☐ Dt 80 Kt 81
 - ☒ Dt48 Kt 80
-

Sual: Təbii fəlakətin aradan qaldırılmasında çalışan işçilərə əmək haqqı hesablanmışdır: (Çəki: 1)

- ☐ Dt 43 Kt 70
 - ☐ Dt 45 Kt 70
 - ☒ Dt80 Kt 70
 - ☐ Dt 70 Kt 80
 - ☐ Dt 83 Kt 80
-

Sual: İntinventarlaşma nəticəsində artıq gəlmiş material dəyərliləri uçotda belə əks etdirilir: (Çəki: 1)

- ☒ Dt 10 Kt 80
 - ☐ Dt 15 Kt 80
 - ☐ Dt 80 Kt 10
 - ☐ Dt 80 Kt 83
 - ☐ Dt 76 Kt 80
-

Sual: İlin sonuna qədər istifadə edilməmiş şübhəli borclar üzrə ehtiyat məbləği hansı hesaba silinir? (Çəki: 1)

- ☐ 81 "Mənfəətin istifadəsi"
 - ☒ 80 "Mənfəət və zərər"
 - ☐ 83 "Gələcək dövrlərin gəlirləri"
 - ☐ 86 "Ehtiyat kapitalı"
 - ☐ 87 "Əlavə kapital"
-

Sual: Əsas vəsaitin satışından olan nəticə uçotda belə əks etdirilir: (Çəki: 1)

- ☒ Dt 47 Kt 80
 - ☐ Dt 80 Kt 51
 - ☐ Dt 45 Kt 60
 - ☐ Dt 80 Kt 46
 - ☐ Dt 48 Kt 80
-

Sual: Ayın sonunda məhsul satışından mənfəət silinir və belə köçürmə tərtib olunur? (Çəki: 1)

- ☐ Dt 85 Kt 46
 - ☐ Dt 46 Kt 88
 - ☒ Dt 46 Kt 80
 - ☐ Dt 88 Kt 46
 - ☐ Dt 80 Kt 46
-

Sual: Ayın sonunda məhsul satışından olan zərər silindikdə belə yazılış verilir (Çəki: 1)

- ☒ Dt 80 Kt 46
 - ☐ Dt 81 Kt 46
 - ☐ Dt 46 Kt 80
 - ☐ Dt 45 Kt 80
 - ☐ Dt 80 Kt 88
-

Sual: Hesabat ilinin mənfəətinin il ərzində istifadə olunması hansı hesabda uçota alınır? (Çəki: 1)

- ☐ 83 "Gələcək dövrlərin gəlirləri"
 - ☐ 86 "Ehtiyat kapitalı"
 - ☐ 88 "Əlavə kapital"
 - ☒ 81 "Mənfəətin istifadəsi"
 - ☐ 51 "Gələcək dövrlərin xərcləri"
-

Sual: Mənfəətdən ehtiyat fonduna ayırma edildikdə hansı mühasibat yazılışı tərtib edilir? (Çəki: 1)

- ☐ Dt 88 Kt 80
 - ☒ Dt 81 Kt 86
 - ☐ Dt 86 Kt 85
 - ☐ Dt 87 Kt 85
 - ☐ Dt 87 Kt 86
-

Sual: Müəssisənin fəaliyyətinin maliyyə nəticəsi hansı hesabda əks etdirilir? (Çəki: 1)

- ☒ 80 "Mənfəət və zərər"
 - ☐ 81 "Mənfəətin istifadəsi"
 - ☐ 83 "Gələcək dövrlərin gəlirləri"
 - ☐ 82 "Qiymətləndiriləcək ehtiyatlar"
 - ☐ 84 "Sərvətlərin əskikgəlmə və xarab olmasından itkilər"
-

BÖLMƏ: 17#02

Ad

17#02

Suallardan

27

Maksimal faiz

27

Sualları qarışdırmaq



Sual: Maliyyə qoyuluşları üzrə aşağıdakılardan hansı uçot obyektini hesab olunmur? (Çəki: 1)

- ☐ İmtiyazlı səhmlərə
- ☐ Adi səhmlərə
- ☐ İstiqrazlara
- ☐ Digər müəssisənin nizamnamə kapitalına
- ☒ Alıcı müəssisə tərəfindən satıcı müəssisəyə alınmış mala görə verilən veksellərə

Sual: 12 ay müddətində satılmaq üçün alınmış səhmlərə qoyulmuş investisiyalar nə hesab edilir? (Çəki: 1)

- ☐ Uzunmüddətli maliyyə qoyuluşu
- ☒ Qısamüddətli maliyyə qoyuluşu
- ☐ Maliyyə qoyuluşu hesab edilmir
- ☐ Kapital qoyuluşu
- ☐ Əsas istehsalat qoyuluşu

Sual: Depozit sertifikatları uçotda hansı dəyərle əks etdirilir? (Çəki: 1)

- ☐ Nominal məbləğdə
- ☐ Onun ödənilməsi zamanı əldə ediləcək məbləğdə
- ☒ Faktiki əldə edilmə dəyəri ilə
- ☐ Cari bazar qiyməti ilə
- ☐ Ədalətli dəyərle

Sual: İstiqrazlar uçota götürülən zaman hansı dəyərle əks etdirilir? (Çəki: 1)

- ☒ Faktiki əldə edilmə dəyəri ilə
- ☐ Cari bazar qiyməti ilə
- ☐ Nominal dəyəri ilə
- ☐ Nominal dəyərindən aşağı
- ☐ Onun ödənilməsi zamanı əldə ediləcək məbləğle

Sual: Qiymətli kağızların satışından vəsait daxil olduqda uçotda necə əks etdirilir? (Çəki: 1)

- ☐ Dt 50,51,52 Kt 47
- ☐ Dt 50,52,55 Kt 46
- ☒ Dt 51,52,50 Kt 48
- ☐ Dt 46,47,48 Kt 51
- ☐ Dt 51,52 Kt 50

Sual: Səhmlərin nominal və alış qiymətləri arasındakı müsbət fərq hissəsinin hesablanması: (Çəki: 1)

- ☒ Dt 06, 58 Kt 80

- ☐ Dt 58, 58 Kt 81
 - ☐ Dt 80 Kt 06, 58
 - ☐ Dt 81 Kt 06, 58
 - ☐ Dt 58, 53 Kt 87
-

Sual: Satılmış və ödənilmiş qiymətli kağızların balans dəyərinin silinməsi: (Çəki: 1)

- ☐ Dt 47 Kt 50,51
 - ☐ Dt 46 Kt 62,60
 - ☐ Dt 48 Kt 57,04
 - ☒ Dt 48 Kt 58,06
 - ☐ Dt 46 Kt 51,52
-

Sual: Depozit qoyuluşları üzrə məbləğlərin bank tərəfindən qaytarılmasını əks etdirmək: (Çəki: 1)

- ☐ Dt 50,51 Kt 76,60
 - ☐ Dt 51, 52 Kt 76,58
 - ☐ Dt 51, 50 Kt 48,58
 - ☐ Dt 51, 52 Kt 58,06
 - ☒ Dt 51,52 Kt 58,06
-

Sual: Sair aktivlərin satışı üzrə əməliyyatların hesablarda əks etdirilməsi; Satışın və ya ödənilmiş qiymətli kağızların balans dəyəri silinir: (Çəki: 1)

- ☐ Dt 47 Kt 58
 - ☒ Dt 48 Kt 06,58
 - ☐ Dt 46 Kt 06
 - ☐ Dt 62 Kt 51
 - ☐ Dt 60 Kt 50
-

Sual: Satılmış səhmlərin, istiqrazların və ya ödənilmiş istiqrazların balans dəyərini əks etdirmək: (Çəki: 1)

- ☐ Dt 47 Kt 06
 - ☐ Dt 47 Kt 58
 - ☐ Dt 46 Kt 06
 - ☒ Dt 48 Kt 58,06
 - ☐ Dt 48 Kt 06
-

Sual: Sair aktivlərin valyuta ilə satışından alınmış satış pulu: (Çəki: 1)

- ☐ Dt 50 Kt 46
 - ☐ Dt 51 Kt 46
 - ☐ Dt 52 Kt 46
 - ☒ Dt 52 Kt 48
 - ☐ Dt 52 Kt 60
-

Sual: Qiymətli kağızların satışından əldə olunmuş mənfəət: (Çəki: 1)

- ☐ Dt 46 Kt 47
 - ☒ Dt 48 Kt 80
 - ☐ Dt 46 Kt 80
 - ☐ Dt 47 Kt 81
 - ☐ Dt 48 Kt 81
-

Sual: Qiymətli kağızların satışından alınmış zərər: (Çəki: 1)

- ☐ Dt 51 Kt 46
 - ☐ Dt 51 Kt 48
 - ☒ Dt 80 Kt 48
 - ☐ Dt 48 Kt 80
 - ☐ Dt 80 Kt 47
-

Sual: Alınmış veksellərin hesablarda əks etdirilməsi Borcun ödənilməsinə alıcılardan veksəl alınmışdır; (Çəki: 1)

- ☒ Dt 62 (3) Kt 46
 - ☐ Dt 60 Kt 46
 - ☐ Dt 62 Kt 48
 - ☐ Dt 62 Kt 47
 - ☐ Dt 62 Kt 60
-

Sual: Yüklənmiş məhsul, əsas vəsait, qeyri-maddi və sair aktivlərə görə veksəl alınmışdır: (Çəki: 1)

- ☐ Dt 60 Kt 62,76,48
 - ☒ Dt 62 Kt 46,47,48
 - ☐ Dt 62 Kt 76,60, 48
 - ☐ Dt 60 Kt 51,52,50
 - ☐ Dt 62 Kt 58,06,04
-

Sual: Diskontlaşdırılmış veksəl üzrə debitor borcunun ödənilməsi (Çəki: 1)

- ☐ Dt 63 Kt 62
 - ☐ Dt 92,90 Kt 63
 - ☐ Dt 92,90 Kt 62
 - ☒ Dt 51 Kt 62
 - ☐ Dt 80 Kt 50
-

Sual: Veksəl üzrə borc alıcılar tərəfindən ödənilmişdir: (Çəki: 1)

- ☐ Dt 50 Kt 60
 - ☐ Dt 51 Kt 63
 - ☒ Dt 51 Kt 62
 - ☐ Dt 52 Kt 62
 - ☐ Dt 51 Kt 58
-

Sual: Vaxtında alınmayan veksəl üzrə iddia qaldırılmışdır: (Çəki: 1)

- ☐ Dt 60 Kt 62
 - ☐ Dt 76 Kt 60
 - ☐ Dt 51 Kt 76
 - ☐ Dt 52 Kt 60
 - ☒ Dt 63 Kt 62
-

Sual: Verilmiş veksellər üzrə əməliyyatların hesablarda əks etdirilməsi; Verilmiş veksellər üzrə borc bank kreditləri hesabına ödənilmişdir: (Çəki: 1)

- ☐ Dt 90,92 Kt 50
 - ☐ Dt 92,94 Kt 51,52
 - ☐ Dt 94,95 Kt 51,52
 - ☒ Dt 60,76 Kt 90,92
 - ☐ Dt 94,95 Kt 60,62
-

Sual: Verilmiş veksellər üzrə ödənilmiş faizlərin əks etdirilməsi: (Çəki: 1)

- ☐ Dt 76 Kt 51
 - ☐ Dt 62 Kt 50
 - ☐ Dt 76 Kt 52
 - ☒ Dt 80 Kt 51,52
 - ☐ Dt 80 Kt 50
-

Sual: Digər müəssisələrə uzunmüddətli (kreditlərin) və qısamüddətli borcların verilməsi, qısamüddətli və uzunmüddətli qiymətli kağızların alınması: (Çəki: 1)

- ☐ Dt 55, 06 Kt 50, 62
 - ☒ Dt 58, 06 Kt 51,52
 - ☐ Dt 06, 58 Kt 62,47
 - ☐ Dt 51,50 Kt 60,62
 - ☐ Dt 51,52 Kt 62,58
-

Sual: İstiqrazların geri qaytarılmas, digər müəssisələrə satılması: (Çəki: 1)

- ☐ Dt 50 Kt 55,58
 - ☒ Dt 51 Kt 58,06
 - ☐ Dt 51 Kt 48,47
 - ☐ Dt 50 Kt 76,73
 - ☐ Dt 51 Kt 70,73
-

Sual: Qeyri-maddi aktivlərin digər müəssisələrə, həmçinin səhmlərin, istiqrazların alınmasına uzunmüddətli və qısamüddətli qoyuluşları: (Çəki: 1)

- ☐ Dt 06, 55 Kt 05
 - ☐ Dt 58, 55 Kt 04
 - ☒ Dt 58, 06 Kt 04
 - ☐ Dt 03, 55 Kt 05
 - ☐ Dt 06, 03 Kt 04
-

Sual: Qiymətli kağızların satışından alınmış satış pulunu əks etdirmək: (Çəki: 1)

- ☐ Dt 60 Kt 46
 - ☐ Dt 62 Kt 46
 - ☒ Dt 51 Kt 48
 - ☐ Dt 50 Kt 46
 - ☐ Dt 51 Kt 47
-

Sual: Maliyyə qoyuluşu dedikdə aşağıdakılara qoyuluşlar başa düşülür: (Çəki: 1)

- ☐ Əsas vəsaitlərə
 - ☒ Qiymətli kağızlara
 - ☐ Əmək əşyalarına
 - ☐ Yüklənmiş mallara görə debitor borclarına
 - ☐ Kapital qoyuluşlarına
-

Sual: Müəssisənin əsas vəsaitlərinin digər müəssisənin səhmlərinə, istiqrazlarına və paylarına pay şəklində uzun və qısamüddətli qoyuluşları: (Çəki: 1)

- ☐ Dt 58, 03 Kt 85
 - ☒ Dt 58, 06 Kt 01
 - ☐ Dt 55, 03 Kt 02
 - ☐ Dt 06, 55 Kt 01
 - ☐ Dt 76, 03 Kt 01
-

Sual: Müəssisənin dövriyyə aktivlərinin birgə və digər müəssisələrə pay şəklində, həmçinin alınmış səhmlərə, istiqrazlara qısa və uzunmüddətli qoyuluşları: (Çəki: 1)

- ☐ Dt 06, 55 Kt 01, 10, 41
 - ☐ Dt 06, 58 Kt 50, 51, 41
 - ☒ Dt 58, 06 Kt 10, 12, 41
 - ☐ Dt 55, 58 Kt 44, 15, 16
 - ☐ Dt 06, 58 Kt 52, 51, 50
-

BÖLMƏ: 18#02

Ad	18#02
Suallardan	17
Maksimal faiz	17
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	2 %

Sual: Müəssisənin mülkiyyətinin təşkilati-hüquqi formasından asılı olaraq nizamnamə kapitalı konkret olaraq necə adlanır? (Çəki: 1)

- ☐ Nizamnamə və yığım kapitalı, pay və bölünməz fond
- ☐ Yığım kapitalı, nizamnamə və bölünməz fond
- ☐ Pay və bölünməz fond, nizamnamə kapitalı
- ☒ Yığım və nizamnamə kapitalı, nizamnamə fondu, pay və bölünməz fond

☐ Bölünməz fond, pay fondu

Sual: Dt 88/1 Kt 85 köçürməsi nəyi göstərir? (Çəki: 1)

- ☐ Yığım fondu hesabına nizamnamə kapitalının artımı
 - ☐ Sosial sferanın fondları hesabına nizamnamə kapitalının artımı
 - ☒ Hesabat ilinin bölüşdürülməmiş mənfəətinin nizamnamə kapitalının artımına yönəldilməsi
 - ☐ Əvəzsiz alınan sərvətlər hesabına nizamnamə kapitalının artımı
 - ☐ İstehlak fondları hesabına nizamnamə kapitalının artımı
-

Sual: Səhmdar cəmiyyətlərində nizamnamə kapitalının formalaşması zamanı necə köçürmə tərtib edilir? (Çəki: 1)

- ☐ Dt 85 Kt 75
 - ☐ Dt 87 Kt 85
 - ☒ Dt 01,04,10,50,51 və s. Kt 85
 - ☐ Dt 88 Kt 85
 - ☐ Dt 86 Kt 85
-

Sual: Dövlət unitar müəssisələrində nizamnamə kapitalının formalaşmasına hansı mühasibat yazılışı tərtib edilir? (Çəki: 1)

- ☐ Dt 01 Kt 75/3
 - ☐ Dt 51 Kt 75/3
 - ☒ Dt 75 Kt 85
 - ☐ Dt 75/3 Kt 87
 - ☐ Dt 01 Kt 85
-

Sual: Alınmış səhmlərin silinməsi (ləğvi) yolu ilə nizamnamə kapitalının azalmasına hansı yazılış tərtib edilir? (Çəki: 1)

- ☒ Dt 85 Kt 56
 - ☐ Dt 85 Kt 50
 - ☐ Dt 85 Kt 51
 - ☐ Dt 85 Kt 71
 - ☐ Dt 85 Kt 52
-

Sual: Təşkilatın hüquqi formasından asılı olaraq aşağıdakıların uçotu fərqləndirilir (Çəki: 1)

- ☒ Nizamnamə kapitalı
 - ☐ Ehtiyatların
 - ☐ Aktivlərin
 - ☐ Öhdəliklərin
 - ☐ Xərclərin
-

Sual: Əsas vəsaitlərin qiymətinin azaldılması hansı mənbə hesabına həyata keçirilir (Çəki: 1)

- ☐ Ehtiyat kapitalı

- ☐ Nizamnamə kapitalı
 - ☐ Xalis mənfəət
 - ☒ Əlavə kapital
 - ☐ Xüsusi ehtiyatlar
-

Sual: Müəssisənin xüsusi kapitalındakı dəyişikliklər hansı hesabat formasında öz əksini tapır? (Çəki: 1)

- ☐ Mühasibat balansı
 - ☐ Mənfəət və zərər haqqında hesabat
 - ☐ Pul vəsaitlərinin mövcudluğu və hərəkəti haqqında hesabat
 - ☐ Maliyyə nəticələri və onun istifadəsi haqqında hesabat
 - ☒ Kapitalda dəyişikliklər haqqında hesabat
-

Sual: MMUS-a əsasən kapital dedikdə nə başa düşülür? (Çəki: 1)

- ☒ Bütün öhdəliklər çıxıldıqdan sonra müəssisə aktivlərinin dəyəri
 - ☐ Müəssisənin bütün əmlakının dəyəri
 - ☐ Öhdəliklərin cəmi
 - ☐ Dövriyyə vəsaitlərinin cəmi
 - ☐ Göstərilənlərin heç biri
-

Sual: Hazırda nizamnamə kapitalı hansı hallarda dəyişdirilə bilər? (Çəki: 1)

- ☐ İstənilən zaman
 - ☐ Səhmdarların qərarına əsasən
 - ☐ Müəssisə rəhbərliyinin sərəncamına əsasən
 - ☒ Nizamnamədə dəyişiklik edildikdən sonra
 - ☐ İlin sonunda
-

Sual: Əlavə kapital hansı mənbələrdən formalaşır? (Çəki: 1)

- ☐ Yenidən qiymətləndirmə üzrə əmlakın dəyərinin artımından, səhmlərin nominal dəyərlərini üstələyən qiymətlə satılması hesabına
 - ☐ Əvəzsiz alınan sərvətlərin dəyərindən
 - ☐ Emissiya gəlirləri hesabına
 - ☒ Yenidən qiymətləndirmə üzrə əmlakın dəyərinin artımından, əvəzsiz alınan sərvətlərin dəyərindən və emissiya gəlirlərindən
 - ☐ Yenidən qiymətləndirmə üzrə əmlakın dəyərinin artımı hesabına
-

Sual: Dt 88 Kt 75 köçürməsi nə deməkdir? (Çəki: 1)

- ☐ Müəssisənin menecerlərinə dividendlər hesablanmışdır
 - ☐ Müəssisənin işçilərinə dividend ödənilmişdir
 - ☒ Müəssisədə işləməyən səhmdarlara dividend hesablanmışdır
 - ☐ İşləməyən səhmdarlara dividend ödənilmişdir
 - ☐ Dividendlər deponentləşdirilmişdir
-

Sual: Ehtiyat kapitalı əsasən hansı mənbə hesabına formalaşır? (Çəki: 1)

- ☐ gəlir
 - ☐ xərc
 - ☐ fondlar
 - ☐ aktivlər
 - ☒ xalis mənfəətdən ayırmalar hesabına
-

Sual: İstehsal təyinatlı əsas vəsait obyektlərinin yenidən qiymətləndirilməsi nəticəsində ilkin (bərpa) dəyərinin artması hesablarda hansı yazılış ilə əks etdirilir? (Çəki: 1)

- ☒ Dt 01 Kt 87
 - ☐ Dt 04 Kt 87
 - ☐ Dt 08 Kt 87
 - ☐ Dt 07 Kt 87
 - ☐ Dt 07 Kt 01
-

Sual: Keçmiş illərin bölüşdürülməmiş mənfəəti hansı hesabda uçota alınır (Çəki: 1)

- ☐ 80
 - ☐ 89
 - ☐ 86
 - ☒ 88
 - ☐ 90
-

Sual: Müəssisənin işçilərinə nağd qaydada dividendlərin ödənilməsi hesablarda hansı köçürmə ilə rəsmiləşdirilir? (Çəki: 1)

- ☐ Dt 70 Kt 51
 - ☒ Dt 70 Kt 50
 - ☐ Dt 70 Kt 55
 - ☐ Dt 70 Kt 52
 - ☐ Dt 70 Kt 57
-

Sual: Nizamnamə kapitalının uçotu hansı hesabda aparılır? (Çəki: 1)

- ☒ 85
 - ☐ 86
 - ☐ 88
 - ☐ 89
 - ☐ 83
-

BÖLMƏ: 19#02

Ad	19#02
Suallardan	23
Maksimal faiz	23
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	2 %

Sual: Öhdəliklər dedikdə nə başa düşülür? (Çəki: 1)

- ☐ Müəssisənin digər hüquqi şəxslərə olan borcu
 - ☐ Müəssisənin digər fiziki şəxslərə olan borcu
 - ☐ Müəssisənin öz işçilərinə olan borcu
 - ☒ Digər hüquqi və fiziki şəxslərə olan borcunun məcmusu
 - ☐ Müəssisənin banklara olan borcu
-

Sual: Borc vəsaitlərinin hansı növləri mövcuddur: (Çəki: 1)

- ☐ Qısamüddətli və uzunmüddətli kreditlər
 - ☐ Qısamüddətli və uzunmüddətli borclar
 - ☒ Uzunmüddətli və qısamüddətli borclar və kreditlər
 - ☐ Qısamüddətli borclar və kreditlər
 - ☐ Uzunmüddətli kreditlər
-

Sual: Kreditlərin hansı növləri var: (Çəki: 1)

- ☐ Bank kreditləri
 - ☐ Kommersiya kreditləri
 - ☐ İşçilər üçün kreditlər
 - ☒ Bank və kommersiya kreditləri
 - ☐ İşçilər üçün kommersiya kreditləri
-

Sual: Malsatanlara olan borcun qısamüddətli kredit hesabına ödənilməsi zamanı hansı mühasibat yazılışı verilir: (Çəki: 1)

- ☐ Dt 60 Kt 51
 - ☐ Dt 90 Kt 60
 - ☒ Dt 60 Kt 90
 - ☐ Dt 60 Kt 92
 - ☐ Dt 92 Kt 60
-

Sual: "Hesablaşma hesabına qısamüddətli bank ssudası daxil olmuşdur" təsərrüfat əməliyyatına düzgün müxabirələşməni göstərin: (Çəki: 1)

- ☐ Dt 51 Kt 92
 - ☐ Dt 52 Kt 90
 - ☐ Dt 51 Kt 60
 - ☐ Dt 50 Kt 90
 - ☒ Dt 51 Kt 90
-

Sual: Veksel formasında təqdim edilən qısamüddətli kredit məbləği 90 "Qısamüddətli bank kreditləri" hesabının kreditində və hansı hesabın debetində əks etdirilir: (Çəki: 1)

- ☐ 51 "Hesablaşma hesabı"
- ☒ 60 "Malsatan və podratçılarla hesablaşmalar"
- ☐ 58 "Qısamüddətli maliyyə qoyuluşları"

- ☐ 06 "Uzunmüddətli maliyyə qoyuluşları"
 - ☐ 08 "Kapital qoyuluşları"
-

Sual: Kreditlərin hansı növlərini tanıyırsınız? Buna ətraflı cavab verin: (Çəki: 1)

- ☐ Bank, veksəl, dövlət, ipotekalı (hüquqlu);
 - ☐ Bank, ipotekalı, işçilər üçün, uzunmüddətli;
 - ☐ Bank, komersiya və veksəl, qısamüddətli;
 - ☒ Bank, veksəl, dövlət, uzunmüddətli, qısamüddətli, kommersiya, işçilər üçün;
 - ☐ Qısamüddətli, uzunmüddətli
-

Sual: Alınmış qısamüddətli borc hesablaşma hesabından köçürülmüşdür: (Çəki: 1)

- ☒ Dt 94 Kt 51
 - ☐ Dt 95 Kt 51
 - ☐ Dt 94 Kt 56
 - ☐ Dt 52 Kt 94
 - ☐ Dt 52 Kt 95
-

Sual: İşçilər üçün bankdan ssuda alınmışdır və alınmış ssuda bankdakı valyuta hesabına daxil olmuşdur: (Çəki: 1)

- ☐ Dt 93 Kt 52
 - ☐ Dt 93 Kt 51
 - ☐ Dt 51 Kt 93
 - ☐ Dt 70 Kt 93
 - ☒ Dt 52 Kt 93
-

Sual: MMUS-a əsasən öhdəlik dedikdə nə başa düşülür? (Çəki: 1)

- ☒ Müəssisənin keçmiş hadisələrindən yaranan və iqtisadi səmərə əmələ gətirən ehtiyatların (resursların) müəssisədən kənara axını ilə nəticələnən
 - ☐ İşçilərə əmək haqqı üzrə olan borcu
 - ☐ Hüququ şəxslərə olan borc
 - ☐ Büdcəyə olan borc
 - ☐ Təsisçilərə olan borc
-

Sual: Öhdəliklər balansın hansı hissəsində əks etdirilir? (Çəki: 1)

- ☐ Aktivin I bölməsində
 - ☐ Passivin I bölməsində
 - ☒ Passivin II bölməsində
 - ☐ Aktivin III bölməsində
 - ☐ Aktivin II bölməsində
-

Sual: Müxtəlif kreditorlara olan borcun köçürülməsi hansı sənədlə rəsmiyyətə salınır? (Çəki: 1)

- ☐ Məxaric orderi
- ☐ Ödəmə tələbnaməsi

- ☒ Ödəmə tapşırığı
 - ☐ Elan
 - ☐ Qəbz
-

Sual: Kreditin verilməsi hansı sənədlə rəsmiləşdirilir? (Çəki: 1)

- ☐ Bank çıxarışına əsasən
 - ☐ Kassa orderinə əsasən
 - ☐ Ödəmə tələbnaməsinə əsasən
 - ☐ Ödəmə tapşırığına əsasən
 - ☒ Kredit müqaviləsinə əsasən
-

Sual: Qısamüddətli kreditlərin müddəti nə qədərdir? (Çəki: 1)

- ☐ 3 aya qədər
 - ☐ 6 aya qədər
 - ☐ 9 aya qədər
 - ☒ 12 aya qədər
 - ☐ 18 aya qədər
-

Sual: Qısamüddətli kreditin istifadə olunmamış akkreditiv qalığı hesabına ödənilməsi hesablarda hansı mühasibat yazılışı ilə əks etdirilir? (Çəki: 1)

- ☐ Dt 92 Kt 51
 - ☐ Dt 90 Kt 50
 - ☒ Dt 90 Kt 55
 - ☐ Dt 92 Kt 50
 - ☐ Dt 90 Kt 56
-

Sual: Bank kreditləri hansı formada verilir? (Çəki: 1)

- ☐ Mal
 - ☒ Pul
 - ☐ Qiymətli kağız
 - ☐ Səhm
 - ☐ Veksel
-

Sual: Digər müəssisədən alınmış uzunmüddətli borc müəssisənin valyuta hesabına daxil olmuşdur; Bu uçotda hansı yazılışla əks etdirilir? (Çəki: 1)

- ☐ Dt 94 Kt 52
 - ☐ Dt 95 Kt 52
 - ☒ Dt 52 Kt 95
 - ☐ Dt 94 Kt 51
 - ☐ Dt 95 Kt 51
-

Sual: Dt 92 "Uzunmüddətli bank kreditləri" Kt 52 "Valyuta hesabı" mühasibat yazılışı aşağıdakıları əks etdirir: (Çəki: 1)

- ☒ Valyuta ilə alınmış uzunmüddətli bank kreditlərinin qaytarılmasını

- ☐ Hesablaşma hesabına uzunmüddətli bank kreditlərinin alınmasını
 - ☐ Valyuta ilə alınmış qısamüddətli bank kreditlərinin qaytarılmasını
 - ☐ Hesablaşma hesabından uzunmüddətli bank kreditlərinin qaytarılmasını
 - ☐ Valyuta ilə uzunmüddətli bank kreditlərinin alınmasını
-

Sual: İşçilər üçün kreditlərin uçotu hansı hesabda aparılır? (Çəki: 1)

- ☐ 90
 - ☒ 93
 - ☐ 95
 - ☐ 96
 - ☐ 97
-

Sual: Qısamüddətli kredit məbləğləri hesablaşma və cari valyuta hesablarına daxil olduqda hansı mühasibat yazılışı tərtib edilməlidir? (Çəki: 1)

- ☐ Dt 51,52 Kt 92, 95
 - ☐ Dt 51,52 Kt 76
 - ☒ Dt 51,52 Kt 90
 - ☐ Dt 50, 51 Kt 60
 - ☐ Dt 90 Kt 51, 52
-

Sual: Malsatana olan kreditor borcu hansı hesabda uçota alınır? (Çəki: 1)

- ☐ 62
 - ☐ 63
 - ☒ 60
 - ☐ 70
 - ☐ 68
-

Sual: Öhdəliklərin hansı növləri var? (Çəki: 1)

- ☐ Uzunmüddətli öhdəliklər
 - ☐ Qısamüddətli öhdəliklər
 - ☒ Uzunmüddətli və qısamüddətli öhdəliklər
 - ☐ Cari öhdəliklər
 - ☐ Dövri öhdəliklər
-

Sual: Uzunmüddətli öhdəliklər hansı hesablarda uçota alınır? (Çəki: 1)

- ☐ 90,93
 - ☐ 90,94
 - ☒ 92,95
 - ☐ 94,95
 - ☐ 90,95
-

BÖLMƏ: 20#02

Ad

20#02

Suallardan

20

Maksimal faiz	20
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	2 %

Sual: Müəssisədə əmlak vergisi hesablanmışdır: (Çəki: 1)

- ☐ Dt 26 Kt 68
- ☐ Dt 25 Kt 68
- ☒ Dt 80 Kt 68
- ☐ Dt 68 Kt 80
- ☐ Dt 68 Kt 20

Sual: İl ərzində müəssisədə mənfəətdən vergi hesablanmışdır: (Çəki: 1)

- ☒ Dt 81 Kt 68
- ☐ Dt 68 Kt 51
- ☐ Dt 83 Kt 68
- ☐ Dt 68 Kt 81
- ☐ Dt 88 Kt 68

Sual: Yol vergisi hesablanan zaman hansı mühasibat yazılışı tərtib edilir? (Çəki: 1)

- ☒ Dt 26 "Ümumtəsərrüfat xərcləri"; Kt 68 "Büdcə ilə hesablaşmalar" hesabının "Yol vergisi" subhesabı
- ☐ Dt 25 "Ümumtəsərrüfat xərcləri" Kt 68 "Büdcə ilə hesablaşmalar" hesabının "Yol vergisi" subhesabı
- ☐ Dt 80 "Mənfəət və zərər" Kt 68 "Büdcə ilə hesablaşmalar" hesabının "Yol vergisi" subhesabı
- ☐ Dt 68 "Büdcə ilə hesablaşmalar" hesabının "Yol vergisi" subhesabı Kt 81 "Mənfəətin istifadəsi"
- ☐ Dt 20 "Əsas istehsalat" Kt 68 "Büdcə ilə hesablaşmalar" hesabının "Yol vergisi" subhesabı

Sual: Sadələşdirilmiş vergi üzrə hesabat dövrü nə hesab edilir? (Çəki: 1)

- ☐ ay
- ☒ rüb
- ☐ 6 ay
- ☐ il
- ☐ 9 ay

Sual: Bakı şəhərində sadələşdirilmiş verginin dərəcəsi neçədir? (Çəki: 1)

- ☐ 6%
- ☒ 4%
- ☐ 2%
- ☐ 18%
- ☐ 20%

Sual: Müəssisələrdə əmlak vergisi üzrə vergi dövrü nə hesab edilir? (Çəki: 1)

- ☐ cari ay
 - ☐ rüb
 - ☐ 6 ay
 - ☐ 9 ay
 - ☒ təqvim ili
-

Sual: Muzdlu işlə əlaqədar gəlir ödənilərkən müəssisələr işçilərdən tutulmuş vergini büdcəyə hansı müddətdə ödəməlidir? (Çəki: 1)

- ☐ əmək haqqı ödənilən zaman
 - ☐ rübün sonunda
 - ☒ növbəti ayın 20-dən gec olmayaraq
 - ☐ istənilən vaxt
 - ☐ hesabında pul olduqda
-

Sual: İcarə haqqı və royaltidən gəlir vergisi hansı dərəcə ilə tutulur? (Çəki: 1)

- ☐ 10%
 - ☒ 14%
 - ☐ 18%
 - ☐ 20%
 - ☐ 22%
-

Sual: Fiziki şəxslər torpaq vergisini hara ödəyir? (Çəki: 1)

- ☐ dövlət büdcəsinə
 - ☐ büdcədən kənar fondlara
 - ☒ yerli büdcəyə
 - ☐ əmlak komitəsinə
 - ☐ yol fonduna
-

Sual: Hüquqi şəxslər torpaq vergisini haraya köçürür? (Çəki: 1)

- ☐ yerli büdcəyə
 - ☒ dövlət büdcəsinə
 - ☐ istənilən dövlət fonduna
 - ☐ əmlak komitəsinə
 - ☐ büdcədən kənar fondlara
-

Sual: Xarici dövlətlərin avtonəqliyyat vasitələri yol vergisini hansı orqanlara ödəyir? (Çəki: 1)

- ☒ gömrük orqanlarına
 - ☐ maliyyə şöbələrinə
 - ☐ vergi orqanlarına
 - ☐ Avtonəqliyyat Nazirliyinə
 - ☐ yerli büdcəyə
-

Sual: Mədən vergisi üzrə hesabat dövrü nədir? (Çəki: 1)

- ☐ təqvim günü
 - ☒ təqvim ayı
 - ☐ rüb
 - ☐ 6 ay
 - ☐ təqvim ili
-

Sual: Əmlak vergisi üzrə büdcəyə olan borc müəssisə tərəfindən köçürülmüşdür: (Çəki: 1)

- ☐ Dt 68 Kt 80
 - ☒ Dt 68 Kt 51
 - ☐ D-51 Kt 68
 - ☐ Dt 68 Kt 80
 - ☐ Dt 68 Kt 70
-

Sual: Dt 19 "Alınmış sərvətlər üzrə ƏDV" Kt 60 "Malsatan və podratçılarla hesablaşmalar" mühasibat yazılışı aşağıdakıları əks etdirir: (Çəki: 1)

- ☐ Alınmış qiymətlilərin dəyəri ödənilib
 - ☐ Büdcəyə ƏDV üzrə ödəniləcək borc əks etdirilir
 - ☒ Alınmış dəyərliləri üzrə ƏDV əks etdirilir
 - ☐ Satılmış qiymətlilər üzrə ƏDV uçotda əks etdirilir
 - ☐ ƏDV-nin əvəzləşdirilməsi
-

Sual: Dt 46 "Məhsul (iş, xidmət) satışı" Kt 68 "Büdcə ilə hesablaşmalar" hesabının "ƏDV üzrə hesablaşmalar" subhesabı yazılışı nəyi ifadə edir? (Çəki: 1)

- ☐ Büdcə qarşısında olan ƏDV üzrə olan borcun köçürülməsini
 - ☐ Daxil olan əmlak üzrə ödənilmiş ƏDV məbləğini
 - ☒ Satılmış məhsul üzrə hesablanmış ƏDV məbləğini
 - ☐ ƏDV məbləğinin qabaqcadan ödənilməsini
 - ☐ ƏDV məbləğinin qabaqcadan ödənilməsini
-

Sual: Hazırda ƏDV vergisinin dərəcəsi neçə faizdir? (Çəki: 1)

- ☐ 21 %
 - ☒ 18 %
 - ☐ 24 %
 - ☐ 14 %
 - ☐ 20 %
-

Sual: Mənfəət nədir? (Çəki: 1)

- ☒ vergi ödəyicisinin gəliri (vergidən azad edilmədən başq1) ilə gəlirdən çıxılan xərclər arasındakı fərq
- ☐ məhsul satışından əldə edilən pul
- ☐ bütün fəaliyyətdən olan məcmu gəlir
- ☐ sair əməliyyatlardan gəlir

☐ maliyyə fəaliyyətindən olan gəlir

Sual: Mənfəət vergisi hazırda hansı dərəcə ilə tutulur: (Çəki: 1)

- ☐ 25 %
☐ 24 %
☒ 20 %
☐ 22 %
☐ 16 %
-

Sual: Müəssisədə hesablanmış mənfəət vergisi öz təyinatı üzrə köçürülmüşdür: (Çəki: 1)

- ☐ Dt 81 Kt 51
☐ Dt 51 Kt 68
☒ Dt 68 Kt 51
☐ Dt 51 Kt 81
☐ Dt 68 Kt 81
-

Sual: Torpaq vergisinin ödəyiciləri kimlərdir? (Çəki: 1)

- ☐ fiziki şəxslər
☐ müəssisələr
☒ fiziki şəxslər və müəssisələr
☐ kooperativlər
☐ yoldaşlıq cəmiyyətləri
-

BÖLMƏ: 09#02

Ad	09#02
Suallardan	42
Maksimal faiz	42
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	2 %

Sual: Müəssisə sərbəst pul vəsaitlərini harada saxlamalıdır? (Çəki: 1)

- ☐ Müəssisənin kassasında;
☒ Bank təşkilatlarında olan hesablarda;
☐ Banklarda olan depozit və xüsusi hesablarda;
☐ Çek kitabçalarında;
☐ Akkreditivlərdə və plastik kartlarda.
-

Sual: Kassa əməliyyatlarını düzgün aparmaq üçün nəzarət hansı vəzifəli şəxsə həvalə olunur? (Çəki: 1)

- ☐ Müəssisənin rəhbərinə;
☐ Kassirə;

- ☒Baş mühasibə;
 - ☐Təsərrüfat müdirinə;
 - ☐Menecərə.
-

Sual: Kassada pul vəsaitinin limiti necə müəyyənləşdirilir? (Çəki: 1)

- ☐Azərbaycanda kassa kitabının aparılması qaydası ilə;
 - ☒Aylıq əmək haqqı fondunun 5%-nə qədər
 - ☐Müəssisənin rəhbəri tərəfindən;
 - ☐Müəyyənləşdirilmir;
 - ☐Menecer tərəfindən.
-

Sual: Nağd pulun kassadan banka təhvil verilməsi hansı sənədlə rəsmiləşdirilir? (Çəki: 1)

- ☐Ödəmə tapşırığı ilə;
 - ☐Rəhbərliyin şifahi göstərişi ilə;
 - ☒Bank kassasının mədaxil qəbzi ilə
 - ☐Ödəmə tələbnaməsi – tapşırığı ilə;
 - ☐Mühasibin şifahi göstərişi ilə.
-

Sual: Müəssisə dövlət qeydiyyatına alınana qədər hər hansı bir əməliyyatı bank vasitəsilə həyata keçirmək hüququna malikdirmi? (Çəki: 1)

- ☐Apara bilər;
 - ☐Qismən apara bilər;
 - ☒Apara bilməz;
 - ☐Qismən apara bilməz;
 - ☐Bankda hesablaşma hesabı açarsa, əməliyyatı bank vasitəsilə apara bilər.
-

Sual: Bank idarəsindən alınmış nağd pulu təşkilat aşağıdakı məqsədlərə xərcləyə bilər: (Çəki: 1)

- ☐Müəssisənin nizamnaməsilə nəzərdə tutulmuş bütün məqsədlərə;
 - ☒Yalnız bankdan alınan məqsədlər üçün;
 - ☐Azərbaycan Respublikasının qanunvericiliyi ilə qadağan olunmayan bütün xüsusi məqsədlərə;
 - ☐Ancaq malların alınmasına;
 - ☐Əməyin ödənilməsinə.
-

Sual: Bankın ödəniş sənədlərinə hansı sənədlər aiddir? (Çəki: 1)

- ☐Kassa mədaxil orderləri, pulun köçürülməsi haqda bildiriş, ödəmə tələbnamələri, çeklər və akkreditivlər;
 - ☒Pulun köçürülməsi haqda elan, ödəmə tapşırıqları və tələbnamələri, çeklər və akkreditivlər;
 - ☐Kassa mədaxil və məxaric orderləri, ödəmə tələbnamələri, ödəmə tapşırıqları, çeklər və akkreditivlər;
 - ☐Ödəmə tələbnamələri, ödəmə tapşırıqları, ödəmə tələbnamə-tapşırıqları;
 - ☐Çeklər və akkreditivlər.
-

Sual: Vergilərin köçürülməsi bankın hansı ödəniş sənədləri ilə rəsmiləşdirilir? (Çəki: 1)

- ☐ Avizo ilə;
 - ☒ Ödəniş tapşırığı ilə;
 - ☐ Akkreditiv ilə;
 - ☐ Planlı ödənişlər qaydasında;
 - ☐ Tədiyyə tələbnaməsi ilə.
-

Sual: Debitor borclarının birinci qrupuna aid edilir: (Çəki: 1)

- ☐ İddialara və məhkəmə qərarlarına görə ödəniləcək məbləğlər;
 - ☐ Müxtəlif ödənişlər üzrə büdcəyə olan borc;
 - ☒ Malalanların əsas fəaliyyəti nəticəsində meydana çıxan borcu;
 - ☐ Təsisçilərin nizamnamə kapitalına qoyuluşlar üzrə borcu;
 - ☐ İddialara üzrə məbləğlər.
-

Sual: Debitor borclarının ikinci qrupuna aid edilir: (Çəki: 1)

- ☒ Kreditə satılan mallara görə işçilərin müəssisəyə borcları;
 - ☐ Malalanların borcları;
 - ☐ Əmlak və şəxsi sığorta üzrə bağlanmış müqaviləyə görə sığorta şirkətlərinə borc;
 - ☐ Müxtəlif ödənişlər üzrə büdcəyə olan borc;
 - ☐ Məhsatların borcları
-

Sual: Kreditor borclarının birinci qrupuna aid edilir: (Çəki: 1)

- ☐ Kreditə satılan mallara görə işçilərin müəssisəyə borcları;
 - ☐ Qeyri-kommersiya xarakterli əməliyyatlar üzrə borclar;
 - ☐ Dividendlərin ödənişi üzrə öhdəliklər;
 - ☒ Əsas fəaliyyət nəticəsində məhsatların borcları;
 - ☐ Malalanların borcları.
-

Sual: Kreditor borclarının ikinci qrupuna aid edilir: (Çəki: 1)

- ☒ Dividendlərin ödənişi üzrə öhdəliklər;
 - ☐ Malalanların əsas fəaliyyət nəticəsində meydana çıxan borcu;
 - ☐ Fiziki şəxslərə verilən avanslar;
 - ☐ Nizamnamə kapitalına qoyuluşlar üzrə təsisçilərin borcu;
 - ☐ Hüquqi şəxslərə verilən borclar.
-

Sual: Mülkiyyət hüququnun satılan məhsula keçməsinin qəbul edilən anı nədir? (Çəki: 1)

- ☐ Malların dəyərinin alıcılar tərəfindən ödəndiyi tarix (məs, pul vəsaitinin hesablaşma hesabına daxil olması) ;
- ☒ Malların məhsatların yola salındığı tarix;
- ☐ Malların ödənilməsinə görə məhsatların hesablaşma hesabına pul vəsaitlərinin daxil olduğu tarix;
- ☐ Malların malalanın anbarına mədaxil edildiyi tarix;

☐ Malların yolda olduğu tarix.

Sual: Hansı şəraitdə təhtəhesab şəxslərə yeni avans verilir? (Çəki: 1)

- ☐ Müəssisənin kassasında sərbəst pul vəsaiti mövcud olduqda;
 - ☐ Ezamiyyə vəsiqəsinin mövcud olması zamanı;
 - ☒ Əvvəlki avans üzrə hesablanma tam aparıldıqda;
 - ☐ Ezamiyyəyə üç gün qaldıqda;
 - ☐ Ezamiyyə haqda əmr olduqda.
-

Sual: Kommersiya krediti şərtləri ilə alınan mallar üzrə hesablaşmaların uçotu üçün hansı hesabdən istifadə etmək olar: (Çəki: 1)

- ☐ 58 "Qısamüddətli maliyyə qoyuluşları", yaxud 58 "Qısamüddətli bank kreditləri";
 - ☒ 60 "Malsatan və podratçılarla hesablaşmalar" ;
 - ☐ 90 "Qısamüddətli bank kreditləri", yaxud 94 "Qısamüddətli borclar" ;
 - ☐ 92 "Uzunmüddətli bank kreditləri", yaxud 95 "Uzunmüddətli bank kreditləri" ;
 - ☐ 96 "Məqsədli maliyyələşmələr və daxilolmalar".
-

Sual: Alınan mallara görə hesablaşmalar zamanı malalanlar üçün veksəl nədir? (Çəki: 1)

- ☒ Ödəniş vasitəsi;
 - ☐ Kreditləşmə aləti;
 - ☐ Pulların qoyulmasının əlverişli üsulu;
 - ☐ İnflyasiya ilə mübarizə vasitəsi;
 - ☐ Maliyyələşmə vasitəsi.
-

Sual: Vaxtı ötmüş debitor və kreditor borclarının silinməsi hansı sənədlə rəsmiləşdirilir? (Çəki: 1)

- ☐ Qaimə;
 - ☐ Xidməti məktub;
 - ☒ Rəhbərin əmri (sərəncamı) ;
 - ☐ Baş mühasibin sərəncamı;
 - ☐ Rəhbərliyin şifahi göstəriş
-

Sual: Alınması real sayılmayan və əvvəllər silinən debitor borclarının məbləği alıcıdan daxil olmuşdur: Düzgün mühasibat köçürməsi necədir? (Çəki: 1)

- ☐ Dt 50,51 Kt 76
 - ☒ Dt 50,51 Kt 80
 - ☐ Kt 007
 - ☐ Dt 50,51 Kt 007; Dt 76 Kt 62
 - ☐ Dt 62 Kt 76
-

Sual: Banka xidmət üçün ödənilmişdir: (Çəki: 1)

- ☐ Dt 23 Kt 50
- ☐ Dt 29 Kt 51

- ☐ Dt 20 Kt 51
 - ☒ Dt 26 Kt 51
 - ☐ Dt 25 Kt 51
-

Sual: İstifadə olunmamış çek kitabının, akkreditivin qalığı hesablaşma hesabına daxil olmuşdur: (Çəki: 1)

- ☐ Dt 52 Kt 55
 - ☐ Dt 51 Kt 60
 - ☐ Dt 51 Kt 63
 - ☐ Dt 50 Kt 55
 - ☒ Dt 51 Kt 55
-

Sual: Cərimə, pensiya və dəbbə pulları bankdakı hesablaşma hesabına daxil olmuşdur: (Çəki: 1)

- ☐ Dt 50 Kt 76
 - ☒ Dt 51 Kt 80
 - ☐ Dt 52 Kt 73
 - ☐ Dt 51 Kt 63
 - ☐ Dt 50 Kt 75
-

Sual: Malsatanlardan əskik gəlmənin ödənilməsi üçün bankdakı hesablaşma hesabına daxil olmuşdur: (Çəki: 1)

- ☐ Dt 50 Kt 62
 - ☐ Dt 51 Kt 62
 - ☐ Dt 50 Kt 63
 - ☒ Dt 51 Kt 63
 - ☐ Dt 52 Kt 62
-

Sual: Kassada nağd pulun artıq gəlməsi müəyyən edilmişdir: (Çəki: 1)

- ☐ Dt 50 Kt 51
 - ☒ Dt 50 Kt 80
 - ☐ Dt 50 Kt 68
 - ☐ Dt 51 Kt 68
 - ☐ Dt 51 Kt 80
-

Sual: Kassada nağd pulun əskik gəlməsi müəyyən edilmişdir: (Çəki: 1)

- ☐ Dt 71 Kt 51
 - ☒ Dt 84 Kt 50
 - ☐ Dt 73 Kt 50
 - ☐ Dt 84 Kt 73
 - ☐ Dt 73 Kt 84
-

Sual: Əskik gəlmə, mənimsəmə və çatışmamazlıqlar üzrə borc nağd qaydada ödənilmişdir: (Çəki: 1)

- ☐ Dt 51 Kt 70
 - ☐ Dt 50 Kt 71
 - ☒ Dt 50 Kt 73
 - ☐ Dt 51 Kt 73
 - ☐ Dt 50 Kt 51
-

Sual: Debitor borcların ödənilmişdir (uşaqların və məktəbəqədər müəssisələrin saxlanması üçün valideynlərdən haqq alınmışdır): (Çəki: 1)

- ☐ Dt 50 Kt 71
 - ☐ Dt 51 Kt 76
 - ☒ Dt 50 Kt 76
 - ☐ Dt 50 Kt 60
 - ☐ Dt 51 Kt 70
-

Sual: Təsərrüfat ehtiyacları və ezamiyyə xərcləri üçün kassadan təhtəl hesab məbləğ verilmişdir: (Çəki: 1)

- ☐ Dt 72 Kt 51
 - ☐ Dt 73 Kt 50
 - ☐ Dt 70 Kt 51
 - ☐ Dt 71 Kt 51
 - ☒ Dt 71 Kt 50
-

Sual: Uşaq doğuşuna görə işçilərə birdəfəlik müavinət və dotasiya verilmişdir: (Çəki: 1)

- ☐ Dt 68 Kt 51
 - ☒ Dt 69 Kt 50
 - ☐ Dt 70 Kt 50
 - ☐ Dt 69 Kt 51
 - ☐ Dt 73 Kt 50
-

Sual: Sərbəst pul vəsaitinin limitdən artıq hissəsi banka təhvil verilmişdir: (Çəki: 1)

- ☐ Dt 51 Kt 60
 - ☐ Dt 50 Kt 51
 - ☒ Dt 51 Kt 50
 - ☐ Dt 51 Kt 70
 - ☐ Dt 51 Kt 73
-

Sual: Təhtəlhesab şəxsin yerləşdiyi yerə pul vəsaiti köçürülmüşdür: (Çəki: 1)

- ☐ Dt 50 Kt 70
 - ☒ Dt 71 Kt 51
 - ☐ Dt 51 Kt 70
 - ☐ Dt 73 Kt 51
 - ☐ Dt 73 Kt 50
-

Sual: Yüklənmiş məhsulun dəyəri əks etdirilir: (Çəki: 1)

- ☐ Dt 62 Kt 41
 - ☐ Dt 60 Kt 41
 - ☐ Dt 60 Kt 46
 - ☐ Dt 60 Kt 47
 - ☒ Dt 45 Kt 40 (20)
-

Sual: Satılmış məhsula (iş, xidmət) görə alıcının borcu əks etdirilir: (Çəki: 1)

- ☒ Dt 62 Kt 46
 - ☐ Dt 60 Kt 46
 - ☐ Dt 60 Kt 45
 - ☐ Dt 60 Kt 41
 - ☐ Dt 62 Kt 45
-

Sual: Bank tərəfindən müəssisənin hesabına səhvən hər hansı bir məbləğin köçürüldüyü aşkar edildikdə verilən müxabirləşmə (Çəki: 1)

- ☐ Dt 50 Kt 62
 - ☒ Dt 51 Kt 63
 - ☐ Dt 51 Kt 76
 - ☐ Dt 51 Kt 60
 - ☐ Dt 50 Kt 76
-

Sual: Kreditlə işçiyə satılmış mala görə borcun ödənilməsi üçün işçilərin əmək haqqından tutulmuş aylıq haqq məbləği: (Çəki: 1)

- ☐ Dt 70 Kt 93
 - ☐ Dt 73 Kt 76
 - ☒ Dt 70 Kt 73
 - ☐ Dt 70 Kt 61
 - ☐ Dt 70 Kt 90
-

Sual: İşçi tərəfindən kreditə alınmış mala görə firmaya olan borc məbləğinin nəğd qaydada ödənilməsi: (Çəki: 1)

- ☐ Dt 51 Kt 76
 - ☒ Dt 50 Kt 73
 - ☐ Dt 50 Kt 76
 - ☐ Dt 50 Kt 70
 - ☐ Dt 51 Kt 70
-

Sual: İşçilərə fərdi kooperativ tikinti və s; (bağ evciklərinin tikilməsinə, təmir və s.) üçün ssudaların verilməsi: (Çəki: 1)

- ☐ Dt 70 Kt 51
 - ☐ Dt 73 Kt 50
 - ☒ Dt 73 Kt 51
 - ☐ Dt 70 Kt 50
 - ☐ Dt 73 Kt 93
-

Sual: İşçinin əmək haqqından məhsulun zay edilməsindən olan itki üzrə məbləğ tutulur: (Çəki: 1)

- ☐ Dt 70 Kt 20
 - ☐ Dt 73 Kt 20
 - ☐ Dt 73 Kt 25
 - ☐ Dt 73 Kt 26
 - ☒ Dt 70 Kt 28
-

Sual: Əskikgəlmə və mənimsemə üzrə borcun ödənilməsi üçün nəğd köçürülən məbləğ: (Çəki: 1)

- ☐ Dt 51 Kt 73
 - ☐ Dt 51 Kt 70
 - ☒ Dt 50 Kt 73
 - ☐ Dt 50 Kt 76
 - ☐ Dt 51 Kt 76
-

Sual: Günahkar şəxsin ödəmə qabiliyyəti olmadığına görə silinmiş məbləğ: (Çəki: 1)

- ☐ Dt 86 Kt 70
 - ☒ Dt 80,82 Kt 73
 - ☐ Dt 80,82 Kt 70
 - ☐ Dt 80 Kt 76
 - ☐ Dt 80 Kt 70
-

Sual: İcra vərəqələri üzrə borcun ödənilməsi üçün hesablaşma hesabından köçürülmüşdür: (Çəki: 1)

- ☐ Dt 51 Kt 70
 - ☐ Dt 51 Kt 73
 - ☒ Dt 76 Kt 51
 - ☐ Dt 76 Kt 70
 - ☐ Dt 76 Kt 73
-

Sual: Bank tərəfindən çek ödənilmişdir: (Çəki: 1)

- ☐ Dt 70 Kt 90
 - ☐ Dt 76 Kt 92
 - ☐ Dt 76 Kt 58
 - ☒ Dt 76 Kt 55
 - ☐ Dt 55 Kt 76
-

Sual: Müxtəlif təşkilatlar və şəxslər tərəfindən debitor borcları ödənilmişdir: (Çəki: 1)

- ☐ Dt 76 Kt 50
 - ☐ Dt 51 Kt 73
 - ☒ Dt 51 Kt 76
 - ☐ Dt 50 Kt 70
 - ☐ Dt 51 Kt 60
-

BÖLMƏ: 05#02

Ad	05#02
Suallardan	9
Maksimal faiz	9
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	2 %

Sual: Sənədlər təyinatına görə aşağıdakı kimi qruplaşdırılır: (Çəki: 1)

- ☐ Sərəncamverici;
- ☐ İlk və icmal;
- ☐ Mühasibatlıqda tərtib edilən və kombine edilmiş;
- ☒ Sərəncamverici, icraedici, mühasibatlıqda tərtib edilən və kombine edilmiş;
- ☐ Sərəncamverici və kombine edilmiş.

Sual: Sənədlər hansı əlamətlər üzrə yoxlanılır: (Çəki: 1)

- ☐ Formal;
- ☐ Mahiyyəti üzrə;
- ☐ Hesabı;
- ☒ Formal, mahiyyəti üzrə və hesabı;
- ☐ Mahiyyəti üzrə və hesabı.

Sual: Inventarlaşmanın hansı növləri vardır: (Çəki: 1)

- ☐ Tam və qismən;
- ☐ Planlı və qəflətən;
- ☒ Tam, qismən, planlı, qəflətən;
- ☐ Planlı və plansız;
- ☐ Tam, planlı və plansız.

Sual: Hansı hallarda inventarlaşmanın aparılması mütləqdir? (Çəki: 1)

- ☐ İllik mühasibat hesabatının tərtib edilməsindən əvvəl;
- ☐ Əmlakın icarəyə verilməsi, satışı və alışı zamanı;
- ☐ Maddi-məsul şəxslərin dəyişdirilməsi zamanı;
- ☒ İllik mühasibat hesabatının tərtib edilməsindən əvvəl, əmlakın icarəyə verilməsi zamanı, çatışmamazlıq və təbii fəlakət faktlarının aşkar olunması zamanı;
- ☐ Dövlət müəssisələrinin səhmdar cəmiyyətlərinə çevrilməsi zamanı.

Sual: Sənədin yekunu hansı istiqamətdə yoxlanılır? (Çəki: 1)

- ☒ Riyazi istiqamətdə
- ☐ Mahiyyət istiqamətində
- ☐ Formal istiqamətdə
- ☐ Məna istiqamətində
- ☐ Məzmun istiqamətində

Sual: Emaldan və ya malsatanlardan daxil olan materialların uçotunu aparmaq üçün hansı ilkin sənədlərdən istifadə edilir? (Çəki: 1)

- ☐ Vəkalətnamədən;
 - ☒ Mədaxil orderindən;
 - ☐ Limit-zabor kartından;
 - ☐ Tələbnamədən;
 - ☐ Əmtəə nəqliyyat qaiməsindən.
-

Sual: Inventarlaşma kim tərəfindən aparılır? (Çəki: 1)

- ☒ Müəssisə rəhbəri tərəfindən təyin edilmiş xüsusi komissiya tərəfindən;
 - ☐ Müəssisənin müdiriyyəti tərəfindən;
 - ☐ Mühasibatlığın işçiləri tərəfindən;
 - ☐ Maddi-məsul şəxs və mühasibatlığın işçiləri tərəfindən;
 - ☐ Müdiriyyət və mühasibat işçiləri tərəfindən.
-

Sual: Obyektlərin əhatə olunmasına görə inventarizasiya hansı növlərə bölünür: (Çəki: 1)

- ☒ Qismən və tam;
 - ☐ Plan;
 - ☐ Tam;
 - ☐ Qəflətən;
 - ☐ Tam və qəflətən.
-

Sual: Tərtib edilmə yerinə görə sənədlər hansı sənədlərdən ibarətdir? (Çəki: 1)

- ☐ Birdəfəlik və toplayıcı sənədlərdən
 - ☒ Xarici və daxili sənədlərdən
 - ☐ Mühasibat qaydası ilə işlənən sənədlərdən
 - ☐ Kombinəlanmış sənədlərdən
 - ☐ Sərəncam verici sənədlərdən
-

